

MƏMMƏD RAHİM

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

İKİ CİLDDƏ

I CILD

“AVRASIYA PRESS”
BAKİ-2006

Bu kitab "Məmməd Rahim. Seçilmiş əsərləri. İki cilddə. I cild"
(Bakı, Azərnəşr, 1988) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.

Tərtib edənləri:

Səfurə Quliyeva
İfrat Əliyeva

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyatına
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

894.3611-de22

AZE

Məmməd Rahim. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Avrasiya press", 2006, 272 səh.

Görkəmli Azərbaycan şairi Məmməd Rahimin seçilmiş əsərlərinin birinci cildində onun müxtəlif illərdə yazdığı şeirləri daxil edilmişdir.

ISBN10 9952-421-64-6

ISBN13 978-9952-421-64-4

© "AVRASIYA PRESS", 2006

ÖN SÖZ

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Məmməd Rahim ədəbi yaradıcılığı 20-ci illerin ortalarından başlamış, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Osman Sarivelli kimi qüdrətli sənətkarlar ilə bir sıradə addımlamışdır. Həmin dövr xalqımızın tarixinə inqilabi ruhu və pafosu, həyatı, insani yenidən qurmaq uğrunda aparılan mübarizə, ictimai-siyasi döyüş illəri kimi daxil olmuşdur. M.Rahim yaradıcılığı başladığı ilk vaxtlardan bu yenidənqurma və döyüş illərinin ruhu, qayası, ideyaları, qayğı və təsiri ilə əhatə olunmuş, özünü axarmağa, yeni günlərə uyğun yeni şair olmağa səy göstərmişdir.

Hələ 1926-ci ildə yazdığı, "Gənc işçi" qəzetində və "Gənc Qızıl qələmlər" məcmuəsində dərc olunan "Gördüm" şeri o vaxt ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb edir.

1930-cu ildə M.Rahimin ilk şeirlər kitabı – "Arzular" çapdan çıxır. "İkinci kitab" (1933), "Partizanın təfəngi" (1937), "Nübar" (1938), "Vətən sevgisi" (1942) onun istedadlı bir şair kimi tanıdır.

M.Rahim yaradıcılığının qaynaqlarını təşkil edən qabaqcıl ənənələr şairin poeziyasına millilik, xalq ruhu, Vətən məhəbbəti gotirmiş, bu milli, təbii zəmin üzərində yetişən Rahim poeziyasının ictimai-siyasi və fəlsəfi mözmununu əsaslandıra bilmüşdür. Rahimdə xalq ədəbiyyatının bütün şəkilləri, on fəal və oynaq ünsürləri vardır. Rahim poeziyasının janr əlvanlığı, obrazlılığı da məhz bununla əlaqədardır.

20-ci illerin axırlarında M.Rahimin epik poeziyaya diqqəti güclənir. O, böyük bir həvəslə heyatdan aldığı zəngin müşahidələrini öz hiss və həyəcanları ilə vəhdətdə, iri formalarda təqdim etməyə başlayırdı. Epik şerə dönüşü zərurişdirən mühüm amillərdən biri də şairin sənətkarlıq cəhətdən xeyli inkişaf etməsi, lirik poeziyada əhəmiyyətli, bədii təcrübəyə yiyələnməsi idi.

Heç şübhəsiz, dövrün epik şerinin siqət və miqyasını təyin edən əsərlər sırasında "Döyüş günləri" (1932), "Şairin xeyali" (1937), "Arzu qız" (1938), "Qırx qız" (1938), "Ölməz qəhrəman" (1948) müəyyən həyatı mündəricəyə və bədii məziyyətlərə malik poemalar olub, 30-cu illər epik şerinin inkişaf mənzərəsini tamamlayırdı.

1932-ci ildə şairin qələmə aldığı ilk poema "Döyüş günləri"dir. Poemada Bakı fəhlələrinin ilk inqilabi çıxışları, kapitalistlərə qarşı müteşəkkil mübarizəsi təsvir edilmişdir. 1905-ci ildə Binaqədidiə sahibkar Saday bəy

fəhlələri istismar etməklə bərabər, onları alçaldır, adam yerinə qoymur, qoçuların əliyle gözüaqçı fəhlələri öldürür. Rusiyada baş qaldıran inqilabi hərəkatın təsiri ilə Bineqədi fəhlələri kommunist Gülhəmzənin və başqa inqilabçı fəhlələrinə etrafında cəmlestirərək mübarizəni qüvvətləndirir, onların sıraları möhkəmlənir, mübarizələri daha müteşəkkil bir şəkil alır.

M.Rahim yaradıcılığında lirik qəhrəman dedikdə konkret obraz, xarakter nəzərə çarpır, əksinə, gözlərimizin qarşısında bir növ müəllifin özü durur. Lakin şair öz həyat yolunu, işini, mübarizəsini, arzu və qayəsini dövrlə, zamanla o dərəcədə möhkəm, əlaqəli bir şəkilde bağlayır ki, biz onun simasında müasir insana xas olan başlıca əlamətləri də görürük. "Qızım", "Gəncə", "Səherin nəgməsi", "Şairin ölümü", "Nənəmin ulduzları" kimi şeirlərdə şairin xeyali, arzuları və düşüncəleri oxucunu dərindən həyəcanlandırır. Bu əsərlərdə Rahim öz hissərini ifadə etmek üçün daha təsirli yollar tapır. Şair həyat eşqindən, aynılıqdan, ölümən və həsrətdən yazar, insanın müxtəlif həyəcanını, mənəvi ələmini əks etdirməyə çalışır. Lakin nodən yazırsa-yazısın, şairin həyata fərəhə baxan gözəri, onu bütün varlığı ilə dərk etmək istəyən ürəyi qarşımızda canlanır.

* * *

M.Rahim hələ müharibədən bir neçə həftə qabaq yazımışdır:

Yaxşı bilir yağı düşmən bir orduyam, alayam,
Güllə batmaz, top dağıtmaz bir möhtəşəm qalayam.

Cox keçmədi Vətən sevgisi şairi cəbhələrə, ordu hissələrinə apardı, o öz alovlu çıxışları, həyəcanlı misraları ilə əsgərlərimizi faşizm üzərində cahanşumul, tarixi qələbə uğrunda əzm və hünərlə vuruşmağa çağırıdı.

M.Rahimin müharibə illərində çap etdirdiyi "Vətən sevgisi" (1942), "Müqəddəs kədər" (1942), "Səherin nəgməsi" (1943), "Onu Don qucaqladı" (1948) adlı şeir və poemalar kitabları maraqla qarşılandı. Bu kitabda şeirlərin əksəriyyətini həyat özü diqqət edirdi.

M.Rahimin müharibə dövrü şeirləri tək bir cəbhədə metanətlə vuruşan əsgərlərimizin qəhrəmanlığını yox, eyni zamanda xalqımızın öz qızıl döyüşçülərinə bəslədiyi qayğı, şəfqət və məhrəbanlılığı, cəbhə ilə arxanın vəhdətini də canlı həyatı səhnələrlə əks etdirirdi. Bu şeirlərdə "gözləri yol çəkən", "her qara xəberdən sarsılmayan" analarımızın, qardaşlarımızı cəbhəyə yola salarkən onlara xeyir-dua verib "yaxşı yol" arzulayan bacılarımızın, gündüzləri tarlalarda, dəzgah dağında yorulmadan işləyən, gecələri, isə beşik başında oturub erinə əlcək, köynək toxuyan gəlinlərimizin unudulmaz surətini yaratmaq meyli güclüdür.

Müharibə illerində M.Rahimin yazdığı onlarca əsəri – “Tək məzar”, “Neftin dastarı”, “Əlini sıx ağı günlərin adından”, “Azerbaycan oğullarına”, “Vətən sözü”, “Haqqın məhkəməsi”, “Müqəddəs kəder”, “Qüdret nəğməsi”, “Sədaqət”, “Qafqaz ordusu” və s. “Cənub şeirləri” silsiləsi, habelə sonralar qələmə alınsa da mövzusu Böyük Vətən müharibəsindən götürülmüş, xalqlar qardaşlığının parlaq himni kimi səslənən “Leninqrad göylərində” (1948), “Ölməz qəhrəman” (1948) əsərlərini nəzərdən keçir-sək aydın görərik ki, müharibə mövzusu şairin yaradıcılığına necə dərin və üzvi bir surətdə daxil olmuşdur.

* * *

XX əsrin 40-cı illerində M.Rahim yaradıcılığında Cənub mövzusu da geniş və əhatəli yer tutur.

M.Rahimin Cənub mövzusundakı şeirlərini poetik struktura baxımından maraqlı bir xüsusiyyət fərqləndirir. Onları asanlıqla süjetli lirika kimi təhlilə cəlb etmək mümkündür. Belə bir cəhət şairi daha mühüm ictimai-əxlaqi problemlərə məhz vahid bir nöqtədən – vətənpərvəlik prizmasından nəzər salmağa imkan vermişdir. “Balıqçı”, “Xarrat”, “Barışmayırsan” şeirləri məhz bu əlametinə görə lirik-miniatür hekayət təsiri bağışlayır.

Bütün əsərlərini xalqın isteyince görmək isteyən M.Rahimin Cənub şeirlərində əsas qayə Vətən həsrəti problemidir. Bu mənada “Qara daşın həsrəti” və “Arazın şikayəti” əsərləri diqqəti daha çox cəlb edir. Ümumiyyətlə, Azerbaycan poeziyasında Araz ən müqəddəs günahkar kimi poetikləşdirilir. Heç bir günah iş görməyən bu çayı poeziyamız bir Vətənin iki parçası arasında ayrılıq sərhədinə çevirdiyi üçün günahlandırır. Çayın şaire şikayəti də məhz bununla bağlıdır:

Dedi: “Şairlərdən şikayətim var,
Menim çox qeribe hekayətim var”.
Dədim ki, “Nə olub?” Qövr etdi derdi,
Dedi: “El bir zaman mənə deyərdi,
Sinəsi yadlara qalxan Arazim...
Elemdirə, nəden bəs qana-qana
Şairlər salırlar məni böhtana.
Qalır bir tərəfdə zülümkar yağı,
Deyirlər sən boldün ana torpağı.”

Göründüyü kimi, şair vətənpərvərliyi, vətən vəhdəti ideyasını qabartmaq üçün canlı və təsirli forma tapmış, Arazın özünü vətəndaş və mübariz bədii obraz səviyyəsinə qaldırmışdır.

6

Şairin Cənub mövzusundakı ictimai-lirik əsərlərində ilk nəzəreçarpan cəhətlərdən biri Azərbaycan xalqının milli birliliyinin tərənnümədir. İkinci cəhət isə Cənubi Azərbaycan zəhmətkeşlərinin ağır həyatıdır. Azad bir ölkənin şairi olan Rahim Arazin o tayında yaşayan qardaşlarını mülkədar və sahibkarların boyunduruğu altında gördükde susa bilmir. İctimai ədalətsizlik onu qəzəbləndirir. “Xalçaçı qız” şeirində zəhmətkeşlərin qızıl əlleri ile yaradılan nemətləri yadlara qismət olmasından gileyənir. Xalçaçı qızın xoş arzuları öz bağban nişanlısının adına toxuduğu “yar otağına salınacaq” – deyə min bir rəng vurdugu cəhiz xalının bir gün zorla onun elindən alır, Londona, bir ingilis xanımına hədiyyə göndərilər. Bu haqsızlığa şair öz münasibətini ürək ağrısı ilə mənalandırır:

Zorla, gözəl xalını
Əllerindən aldılar,
Sevdanı, məhəbbəti
Ayaqlara saldılar.

* * *

Məmməd Rahim uşaq ədəbiyyatımızda öz ləyaqətli yeri vardır.

Böyümkədə olan nəslin sağlam ruhda, dövrümüzə layiq, hərtərəfli inkişaf etmiş vətəndaşlar kimi yetişdirilməsi digər qələmdəşləri kimi Rahimi də bütün yaradıcılığı boyu düşündürmüştür. O, bir sira məqalə, nitq və çıxışlarında uşaq ədəbiyyatının mühüm nəzəri problemlərinə toxunur, söz senetkarlarını, birinci növbədə balacalar üçün yazan yazıçıları bu sahədə səmərəli işləməyə, əsərlərin ideya-bədii səviyyəsini yüksəltməye çağırırı.

Şairin uşaqlar üçün yazdığı şeirlər “Balaca bağbanlar” (1955) kitabında toplanmışdır. Şairin əsl dostları zəhməti, əməyi yüksək qiymətləndirən, torpağın qədrini bilən körpə balalardır. Şair təbiətin oyanması ilə əlaqədar olaraq balaca bağbanlarının böyük maraqla işe başlamalarını, onların əhvali-tuhıyyələrində əmələ gələn dəyişikliyi çox sadə, anlaşıqlı dildə nəqli edir:

Ağaclar dirçələndə
Quşlar qonaq geləndə,
Bəzənənde dağ-dərə
Baxıb gözəl düzlərə;
Bizim sadə uşaqlar
Dirmaşıb dağ döşüne,
Sevinərək qalxdılar
Baharin görüşünə...

7

"Tonqal başında", "İldirimin kitabı", "İki qardaş", "Lale", "Nərgiz", "Bahar gələsin", "Reyhan", "Quzu" kimi poema və şeirlərində mənə və məqsəd aydınlığı vardır. Balaca Bəhramın ağac əkməsi, Qulunun, Poladın, Firengizin, Zərəngizin zəhmətsevərliyi, qoca bağbanın ağıllı məsləhətləri maraqlı ştrixlərə verilmişdir. "İldirimin kitabı" əsərində sitrus meyvələri və təbiət haqqında maraqlı məlumatlar verilir. Əsər uşaqların təbiət və torpaq haqqında təsəvvürlərinin daha da genişlənməsinə kömək edir, onlara humanizm, alicənablıq hissələri aşılıyor.

* * *

Məmməd Rahim satira və humor sahəsində qələminini məhərətlə sınayan şairlərdən olmuşdur. Tüfeylilərə, gündəlik həyatda müşahidə olunan bütün qüsurlara fəal tənqid münasibət xalq şairinin poeziyasına kəsərlilik verən məzziyyətdir. Məmməd Rahim satiralarında diqqəti cəlb edən cəhətlərdən biri tənqid hədəfinin konkretliyidir.

M.Ə.Sabir ənənələrinə sadıq qalan müəllif kapitalizm aləminin mənfurluğunu, insanı pul düşgünü etməsini, məhəbbətin var-dövlətə satılmasını qamçılamaqla dollar dünyasına qarşı öz kinini və nifretini ustalıqla bildirmiştir.

Məmməd Rahimin ümumi yaradıcılığı üçün xas olan mühüm bir cəhət – ləkoniklik, fikri yiğcam şəkildə ifadə etmək bacarığı onun satiralarında özünü daha bariz şəkildə bürüzə verir. "Maral və qurbağa" (1958) ərində həyatda yerini bilməyən lovğa qurbağa libası adamların özünü ahu kimi qələmə verməsi lağla qoyulur.

Gözəllikdən bixəber,
Lovğa-lovğa hər səhər
Özünü maral sayan
Qurbağalardan həzər.

Diri ikən ölü, cəmiyyətə xeyir verməyən, zamanla ayaqlaşa bilməyən, yenilik hissindən məhrum olan müasirlerinin sarkazmla, kinayəylə dağlayan müəllifin satirik şeirlərindən belə bir qənaət hasil olur ki, o, həyatın təsadüfi, keçici qüsurlarını deyil, bütün dövrlər üçün xas olan ümdə məsələləri qələmə alb ümumiləşdirmiştir.

* * *

Azərbaycan xalqının mübarizlərlə dolu uzaq və yaxın keçmişinin müəyyən mərhələləri, eləcə də böyük simalarının bəzilərinin mənali həyatı xalq şairi M.Rahimin yaradıcılığında öz bədii eksini tapmışdı. XIX

əsrin görkəmli lirik şairi Natəvan haqqında əsər bu baxımdan diqqəteləyiqdır. Qarabağ, onun gözəl təbieti və görkəmli adamları haqqında bədii əsər yazmaq şairi hələ göndərmişdir. O, "İsa bulağı" (1935), "Kəpənək" (1939) və başqa lirik şeirlərində təbiətin füsunkar gözəlliklərinə, nəsillərə örnək olan şəxsiyyətlərə bəslədiyi sonsuz məhəbbətini ifadə etmişdir. Vaxtile "Vətən uğrunda"¹ məcmuəsində "Natəvan" sərlövhəli məqalə çap etdirməsi, müntəzəm olaraq tarixi sənədlərə, Azərbaycan ədəbiyyatı tarixindəki faktik materiallara, respublika əlyazmaları fondundakı nadir nüsxələrə, nəhayət, bir sıra maraqlı rəvayətlərə müraciət etməsi xəbər verirdi ki, M.Rahim şairə Natəvanın həyatından, təleyindən, zəmanəsindən bəhs edən irihəcmli poetik əsər yazmağa hazırlaşır. Belə de olmuşdur.

Əser tarixi mövzuya həsr olunsa da müəllif qələmə aldığı hadisələrə öz dövrünün tələbi ilə, əhvali-ruhiyyəsi ilə yanaşmışdır. M.Rahim zərif ruhlu şairənin lirik şeirlərindəki giley-güzərin, şikayətlərin əsl səbəbinin onun yaşadığı mühitin zülmətində axtarmış və ona ictimai mena vermişdir.

M.Rahim Natəvanın ictimai və şəxsi faciəsini vəhdətdə, sosial terzdə götürdüyü üçün şairə ilə zaman arasındaki təzadı ümumiləşdirə bilmışdır. Poemada şairənin yaradıcılığının və şəxsi həyatının səciyyəvi cəhətləri də ön plana çəkilmişdir. Poemada müəllif şair-ressam kimi çıxış edir. Vurdğu rənglər aydın və əlvandır. Poeməni oxuyarkən adamın gözleri qabağında Qarabağın ucsuz-bucaqsız əfsanəvi füsunkar mənzərələri canlanır. Dağların gözəlliklərinin tərənnümü, təbiətin ülviliyi təbii və cazibədardır. İnsanın qəzəblənməsi, həyəcanlanması, sevinci, kədəri, xeyala dalması, coşması təbii sayıldığını kimi, dağların da özünəməxsus məzziyyətləri vardır.

M.Rahim bütün bu təzadlar, gözəlliklər, düşüncələr, həyəcanlar fonunda, təbiətlə həmahəng olan canlı, dolğun, zərif şairə Natəvan surəti yaratmışdır. O, doğma Qarabağın nəğməkar qızıdır.

* * *

M.Rahimin tarixi səpkidə yazdığı əsərlər sırasında "Xaqani" mənzum drami müəyyən mərhələ təşkil edir. Uzun illər boyu aparılan yaradıcılıq axtarışlarının, gərgin əməyin bəhrəsi olan bu əsər XII əsrin məşhur şairi Xaqanının həyat və yaradıcılığından, onun keşməkeşlərlə, ziddiyətlərlə dolu zəmanəsində bəhs edir.

Xaqani haqda Rahimin pyes yazması təsadüfi deyildir. O, böyük ustadın şeirlərini tərcümə etmiş, hələ 1937-ci ildə yazdığı "Yoldaş sənetkar" ərində Azərbaycanın görkəmli sənetkarları ilə yanaşı, Xaqanını də böyük iftixarla yad edirdi:

¹ M.Rahim. Natəvan. "Vətən uğrunda", 1947, № 7-8, səh.93.

Doğma Vətən, sən böyük sənətkarlar elisən,
Sən bir incə rübabın qırılmayan telisən.
...Şirvana getsəm əgər qaldırar bayraq kimi
Səkkiz əsrin içindən ölməyən Xaqanını.
Gəncə göye ucaldır Nizaminin dağ kimi
Şerə ustad, möhtəşəm şairlər xaganını...

Adından məlum olduğu kimi, əsərin baş qəhrəmanı Xaqanıdır. M.Rahimin de başlıca məqsədi mürekkeb, çətin bir yaradıcılıq yolu keçmiş böyük Azerbaycan şairi Xaqanını görkəmlı sənətkar və ictimai xadim kimi ümumiləşdirmek olmuşdur. Şairin çox ziddiyətli, lakin mənəli öz məməri Şirvan hökməti Axistanın sarayı, sarayda gedən intriqalar, mübarizələr, qanlı toqquşmalar fonunda canlandırılmışdır. Əsərdə Xaqani surəti müdrik dövlət adamı, vətənpərvər şair, böyük humanist şəxsiyyət, "yoxsullar şairi xəlqanı" kimi diqqətimizi cəlb etməkdədir.

M.Rahimin Xaqanisi doğrudan da xalqını, Vətənini dərin bir məhəbbətle sevir, özünün dediyi kimi "onu vətən iqbali düşündür". Məsələn, ərəb xəlifəsi Xaqaniyə katib olmayı təklif edəndə Xəlifəyə üsyankar şair bəle cavab verir:


Yazdım katib nədir, mən həttə size,
Vəzir də olmaram, illerdən bəri
Şirvan doyuzdurub ac ərəbləri...

"Xaqani" pyesində Xaqani kamil söz ustası kimi ümumiləşdirilmişdir. Xaqanının ulu söz sərrafı Nizamiyə münasibəti və saray şairləri ilə söhbətindən bədii hikmətə, sənətkara verdiyi qiymət və b. epizodlar bunu təsdiq edir. Tarixən məlumdur ki, Xaqani poeziyasını Nizami sevmiş, həttə onun ölümüne mərsiye də yazmışdır. Əsərdə Xaqanının Nizami ilə məktublaşması bu mənənda çox yerinə düşmüştür. Xaqani də öz növbəsində Nizami sənətinə yüksək qiymət verərək deyir:


Nizami, lütf ilə sorursan nəyəm?
Sənin dərgahında aciz bəndəyəm...

Vətənpərvər şair M.Rahim dahi sələfləri olan Xaqani və Nizaminin bir-birinə münasibəti fonunda öz həməşrlərini, qələmdaşlarını vahid amala xidmət etməyə, birliyə, vəhdətə çağırırdı; xalqı, Vətəni ucaltmağa səsləyirdi.

İfrat Əliyeva



Şeirlər



BAKİ

İkinci nəğmə

Sinəndən taqhataq keçəndə qazalaq,
Yel əsib qalxanda göylərə tozanaq,
Dad çəkib babalar xəzrinin əlindən,
Bu sözlər qoparmış yaniqli dilindən:
Kesilmək bilmeyən küləklər şəhəri.

Azadlıq yolunda vuruşdun mərdana,
Sənə bel bağladı mərd ata, mərd ana.
Qorxmayıb yolunda bir qaşıq qanından,
Atalar keçəndə səninçün canundan –
Dedilər adına diləklər şəhəri.

Boranlar, tufanlar keçsə də başından,
Öyilmek bilmədin sən əsla yaşıdan.
Dayandın hər zaman qayadan çox mötin,
Qəhrəman şəhərtək çoxaldı şöhrətin,
Dedilər: ey Bakı, dözümlü şəhərsən!

İndisə nəvelər firavan-firavan
Neğmələr oxuyur fərəhlə ucadan.
Söyləyir: can Bakı, ey əziz, mehriban,
Şəhərlər içinde üzümlü şəhərsən.

Çox diyar gəzmişəm, çox şəhər görmüşəm,
Mənancaq, könlümü tək sənə vermişəm.
Adına şeirdən çələng də hörmüşəm,
Ey temiz arzular, əməllər şəhəri!

Tapılmaz heç tayın dünyada bəlkə də,
Yarışda şəhərlər qoyarsan kölgədə.
Səndəki sənəmlər yoxdu bir ölkədə
Ad verim qoy sənə: gözəllər şəhəri,
Möhtəşəm arzular, əməllər şəhəri.

GÖRMÜŞƏM

Qoca

Al qanların şahidiyəm,
Xan görmüşəm, çar görmüşəm.
Vətənimdə at oynadan
Kor yapalaq, sar görmüşəm.
Bir zamanlar dağ delərdi
Könül ahu-zarım mənim.
Çalıb-çapdı cahangirlər,
Hey talandı varım mənim.
Çıçak ekdim, vay götürdüm;
Qəmdən oldu barım mənim.
İndi aldım öz haqqımı,
Bilir qızım, qarım mənim.
Səs verirəm səadətə,
Coşur simli tarım mənim.
Həyatımın bərabəri
Kim deyir ki, var, görmüşəm.

Döyüşü

Əgər düşmən cəhd eləsə
Torpağıma vara bilməz.
İraq seçməyir qızıl əsgər,
Ağ tanımaz, qara bilməz.
Güçümüz var, kec yağılar,
Cəbhəmizi yara bilməz.
Min il qalsa qarı düşman
Bileyimi qıra bilmez.
Könül aşiq azadlığı,
Qəm tanımaz, yara bilməz.
Çıçəklənir ömür bağım,
Əməlimdən bar görmüşəm.

Gənc

Şəfəq saçan bir gövherdir,
Bu torpağım, daşım mənim.
Çox deyildir vətənimdən,
Bir il artıq yaşım mənim.
Səadətdir bayraqdarım,
Uçur azad quşum mənim.
Üfüqləri dələr keçər
Əzəmetli başım mənim.
Dağlar mənə deməsin ki,
Mən əriməz qar görmüşəm.

Şair

Xəbər verin qoca qarı
Al geyinsin, taza gəlsin
İlin o dörd mövsümündən
Deyin gözəl yaza gəlsin.
Deyin hilal qaşlı gözəl
İsmətə, Gülnaza gəlsin,
Yerə ensin nurlu günəş,
Məclisimə feza gəlsin.
Şair Rahim bu görüşə
Şer yaza-yaza gəlsin.
Bəxtiyarıq, kim deyər ki,
Gen dünyani dar görmüşəm.

1935

QANADLI İNSAN

Gün olur şairin xəyalı kimi
Bu mavi göylərə qanadlanırsan.
Səni qorxutmayır göylərin dibi,
Asimandan yerə hey atlanırsan.

Mənə xəbər verir sehər ulduzu,
Bəzən ona yaxın göründüyüünü;
Səndən aşağıda, a göylər qızı,
Bəyaz buludların süründüyünü.

Bəzən çubuq çəkən aqıl babalar,
Quyruqlu ulduza oxşadır səni.
Arxanca səslənir ellər, obalar;
Deyir: "Oğul kimi gözlə vətəni".

Sən uçursan geniş, atlas göylərə,
Mən də zənn eləmə durub baxıram.
Doğrusu, arxanca azi yüz kərə,
Mən də yüksəlirəm, mən də qalxıram.

Sənin buludları dələndə başın,
Düşürtüb dalıram xəyalata mən.
Nə günlər yaşamış qadın yoldaşın
Bir çoban ərəbin şəriətindən?

Nəzər salan zaman uzaq illərə,
Qadın sinesində min dağ görürəm.
Qurban atılmışdır bəzən nillərə,
Daşqalaq olunub zavallı bir dəm.
Ona göz yaşları qismət olubdur,
Ənisi, munisi həsret olubdur.

Tutub yusiflərin atdığı böhtan
Misrin əzizini – Züleyxasını.
Sən də Züleyxasan, bu deyil yalan,
Cirmisan göylərin göy yaxasını.

Ucal, asimana hökmədar kəsil,
Qoy bunu dünyaya mən xəbər verim.
Nələr etməyəcək geləcək nəsil, –
Sənin qaraşının, mənim əsmərim
Bəlkə də göylərdə şəhər salacaq,
Ağlımız bu işə heyran olacaq!

Ey günəş yolcusu, günəş soraqlı!
Bəlkə qəribədir sözlərim bir az?!
Nələr etməyəcək insanların ağlı,
İnsanlıq əbədi güldüyü bir yaz?!

Bilirəm gələcək elə bir zaman,
Bize gizli olan kainatlardan
Qəlbində ölməyən taza bir umu,
Sənin güzel qızın mənim oğlumu
Gözləyib duracaq, baxacaq göyə;
"Nişanlım nə zaman gələcək?" deye.

12 noyabr 1935

QIZIM

Sən mənim xəyalımın bəzəkli otağında,
Şirin-şirin yatarkən öz yumşaq yatağında,
Dodaqları gah gülən, gah büzüşən qızımsan.

Sən bahar həyatımın təzəcə çiçəkləyən,
Gözlərimdə boylanan, yixılan, imekləyən,
Şirin dilli bir ilkim, gül üzlü sən qızımsan.

Mən evimdə yandırıb göz qırpmayan ağ şamı,
Masamın arxasında keçirəndə axşamı,
Bəlkə düşünməyirdim heç həyat yoldaşını.

Bu yolda mən qıyarğan ömrümün az payına,
Sən etəyimdən tutub, bu günün subayına:
"Bəs mənim anam hanı?" dedin çatıb qaşını.

Bir şairin ki, dolsun gözəllərlə dörd yanı,
O soruşmaz: "Ay ellər, mənim sevgilim hanı?"
Deyib bəzən özümü çox bəxtəvər sanırdım,
Bəzən də bu halımdan bezikir, usanırdım.

Usanırdım o dilsiz, nəşəsiz otağımda,
Gecələri mənimlə keçirib yatağımda
Baş-başa çatıb yatan qərib yalqızlığımdan;
Qapını ehtiyatla, gizli açıb çıxandan.

Bir səhər yeni hayat, yaxşı yoldaş həvəsi,
Anamın gözlədiyi o xəyali nəvəsi
Məni çekdi, çıxardı subaylıq cığırından;
Evimdə hiss edildi saf gülüş, təzə insan.

İndi, bax, radionun: "Qalxin!" deyən səsile,
Sabahın otaqları dolaşan nəfəsilə
İş başına getməyə oyanan iki candır!
Biri mənəm, ay qızım, biri sənin anandır!

1935

GÜRCÜ QIZI

Deyirlər ay səpəndə sulara son işığı,
Tamara boğdurarmış hər gecə bir aşiqı.

Deyirlər ki, Daryalın
Köpüklü boğazından
Keçən Terek, azından
Min gecə nəş aparmış,
O zamanlar qanlı Kür
Ağlayıb hönkür-hönkür
Xeyli nałə qoparmış...

Öz yurdundan qovulmuş bir şair də, deyirlər
Bu afətin halından yazılmış çoxlu şeirlər.
Deyirlər ki, sənin də adın Tamaradır, qız!
Dolaşır sahilləri şöhrətin ağız-ağız.
Olsun, çox Tamara var Gürcüstanı arasan,
Nə mən qərib şairəm, nə sən o Tamarasan.
Sən, güneşlə ayılan, qəmərlə yatanların,
Balıqçı gürçülerin, Kürə tor atanların

İçində bir dənəsən, –
Sədəfsən, dürdənəsən.

Sən boynundan asmadın Məryəm oğlunu dardan,
Mən də ki, heç olmadım əliquranlılardan.
Nə men Şeyx Sənanam, nə sən nazlı Xumarsan,
Nə mən səndən gözlərəm, nə sən məndən umarsan.

O keçən ərkanları,
Tarix o zamanları
Bir də qaytarmayacaq,
Torpaqdan ayrılanlar
Bir daha varmayacaq
Bu sevdiyim cahana.
Gel, gel çıxaq cövlana,
Qoy qızışın ortaçıq,
Çayda yan gedən balıq
Səsimizi dinləsin.
Conqurun bəstəsindən,
Elin şikəstəsindən
Ruhumuz sərinləsin.
Kəder sənə gündür,
Sabah bayram gündür.
Gel oturma belə tek,
Kürde bir əmlik kəsək.
Yansın kabab köz üstə,
Hər nə desən göz üstə!
Oxu, ucalsın səsin,
Eşqin, hissin, həvəsin
Çaylar kimi çağlaşın,
Bizi Kür qucaqlasın.
Alqış yeni dövrana,
Gel, gel çıxaq cövlana
Bir sən,
bir mən,
bir də Kür;
Bu ki, dünyaya deyər!

Düşün, sular pərisi, mən deyil, bu gün əger
Sağ olsayıdı Şotanız, yaşasayıdı Füzuli

İzləyərək bu yolu
Belə etməzlərdimi?
Buynuzdan piyalə, ney,
Bir də gürcü gözəli,
Əli meyli-məzəli
Qocurun yamacına
Seyrə getməzlərdimi?

Biz ki, qəmi vermişik çoxdan elə sadağa,
Sevmək, sevilmək deyil əsrimizdə qadağa.

Sən günəşə, ağları,
Bu sevdalı çağları
Boşa verməyək heç, gəl!
Sən, ey gözəldən-gözəl
Gürcüstanın qoqosu¹!
Burax, bu çağlayan su
Ruhumuza cilənsin,
Üstümüzə dünyyanın
Nəşəleri ələnsin.

Nə olar bu arzuma eyləyəsen meyl sən;
Sən ki, şair Fikrətin balıqçısı deyilsən!

Ac ki deyil körpələr!
Qoy bu mavi ləpələr
Salımızı aparsın,
Nəğiməmiz xəncər kimi
Çağlayan Kürү yarsın.
Bir sən,
bir mən,
bir də Kür;
Bu ki, dünyaya dəyər!

Düşün, sular gözəli, mən deyil, bu gün əger
Sağ olsayıdı Şotanız, yaşasayıdı Füzuli

İzləyərək bu yolu
Belə etməzlərdimi?
Buynuzdan piyalə ney,
Bir də gürcü gözəli,
Əli meyli-məzəli
Qocurun yamacına
Seyrə getməzlərdimi?

1935

İSA BULAĞI

Dolaşırıam təbiəti
Öz-özüme heyran kimi,
Yerə bağlı, göye vurğun
Bir aħċi tərlan kimi.
Eller çıxıb göy çemənə
Yamaclarda seyrəndadır;
Qalxır könül buludlara,
Yükseklerə, cövlandadır.
Hara getsəm könlüm, gözüm
İnsandadır, insandadır!
Nədir belə dalğalanır
Qabağında ümmən kimi?

Ağacların kölgəsində
O çalınan tara baxın!
Yaşılbaş sonalar kimi
Süzün nazlı yara baxın!
Hər parçası bir mənzərə
Əlvan yamaclara baxın!
“Yar-yar” deyən xanəndənin
Bu çekdiyi cara baxın!
Hər dəstə bir əl toğlusu

¹ Qoqo - qız demekdir (gürç.)

Kəsib asdı dara, baxın!
Hansı dövran, hansı əyyam
Olmuş bizim dövran kimi?
Deyirəm ki, sağ olaydı
Maralyanlı aşiq Pəri,
Vaqif, incə Qarabağın
Kəlağaylı gözəlləri;
Unutdurub xan çobana
Sürdürüyü qara günləri,
Bir də qalxıb Xaçbulağ'a
Alıb aşiq Ələsgəri
Getirəydim bu yerlere:
İsa bulağından geri
Məclis qurayıdım Turşsuda
Şaire Natəvan kimi.

Uca dağlar büsatdadır,
Söz bir yanda, saz bir yanda;
Elə bil ki, baxır yola,
O xan qızı Natəvan da.
Deyir: "Səbrim tükəndi, yar,
Yox taqətim quru canda,
Görməmişəm əhdə vəfa
Yer üzündə bir insanda;
Neçin oldu sevinc haram
Həyat adlı bu zindanda?
Nə tutqundur iqbalmız
Qara üzlü dumdan kimi?!"

Qoy daşları yarıb çıxan
Bu mırvari sellər desin,
Ağacların kölgəsinə
Seyrə gələn ellər desin,
Gözəllərin bu açlığı
Şirin-şirin dillər desin,
Bülbüllerin məşuqəsi
Xumar gözlü güllər desin,
Dilə gəlsin aşıqların

Sazındakı tellər desin,
Bu ellərin dünyasından,
Bu desgahdan insan kimi.

Ellər gələr her terefden
Bizim İsa bulağına;
Qarmon susar, ney dil açar
Gözüm İsa bulağına;
Geldim şair Vaqif kimi
Özüm İsa bulağına,
Qoy şerimi inci kimi
Düzüm İsa bulağına;
Dinləsin el, vardır mənim
Sözüm İsa bulağına;
Nə zamandan axar belə
Bir sonu yox karvan kimi.

Bilirəm ki, xanlar bizim
Yurdun nəyi var, taladı.
Qoşun çekdi dönə-dönə
Qan tökdü Qacar, taladı,
Var bilmədi, yox bilmədi,
Ver söylədi çar – taladı;
Sevgilimin növrağını
Çaldı, yasarlar taladı;
Dolu döydü təpəsindən.
Vurdu çovğun, qar taladı;
Ellər ömür sürüb durdu
Öz yurdunda mehman kimi.

Mən əzəldən bildirmişəm
El qeydinə qaldığımı.
Unutmadım günler boyu
Şənliliklərə daldığımı.
Şere düzdüm xalqımızın
Bayramından aldığımı.
Azad insan yaxşı bilir
Aləmə şur saldığını.

Üreyimin tellerindən
Bir saz qurub çaldığımı
Qoy dirləsin yurdum mənim
Bir ölməyən dastan kimi.

1935

KOLXOZÇU AŞIQ

Bir yoxsul kəndlinin daxmasında sən,
Deyirlər dünyaya açdın gözünü;
Ellərin başının üstündən əsən
Acılar, qayğılar öpdü üzünü.
Ömrünün yarısı dağlarda keçdi,
Yoldaşın vəfali bir sədəfli saz.
Hər keçən bağından bir lalə seçdi,
Qişdan ayrılmadı gözlərində yaz.
Elin xeyirində, elin şerində,
Hamidan sən qabaq güldün, ağladın.
Sədəfli sazinin şux tellərində
Gələcək günlərə ümid bağladın.
Əlindən aldılar sevdiyin yarı,
Sənə toy gecəsi saz çaldırdılar.
Çoxaldı qəlbinin dərdi, qubarı
Getmə, getmə, – dedin – könlüm gözüm yar.
Axundlar, mollalar, hazırlıyeyənlər,
Sazının səsinə haram deyənlər
Salıldılar ömrünü bir zaman dara;
Sən çıxıb gizlice bəzən dağlara
Ötən durnalara ağıllar dedin.
Sonalar aynası gölə benzədin...
Gözündə eylədi dünyani zindan
Ellərin düşməni Tovuz bəyləri,
Sənə öz yurdundan, öz bəyazından¹

Ancaq ayırdılar bir qəbir yeri.
Ömrünün nə qərib macerası var;
Ay aşiq, bir səhər atlı kazaklar
Yeriyib gülleyə basanda kendi,
Göyün ildirimi üstüne endi,
Dedin: "Qisas alım mən də qanlıdan"
Çıxdın atışmağa Bozalqanlıdan;
Bir çiynində tüfəng, bir çiynində saz,
Adın qaçaq oldu, üç payız, üç yaz...
Bir səher qolları bağlı gördün,
Uzaq ölkələrə o gün sürüldün.
Yadında varmadır, qurbətdə bəzən
Sevgilin gözündə canlananda, sən
Basardın döşünə sədəfli sazı,
Bir gül yetirmədən ömrünün yazı.
Desəm keçmişini kitab bağlanar,
Qoy tarix eləsin tutduğundan ar!
Sən bu gün də elin içində varsan;
Səsinlə, sazinla işə yararsan.
Bayram zamanları, bəzən tarlada
Keçən zamanları salmayıb yada
Basırsan döşünə qotazlı sazı,
Bir gül itirmeyir ömrünün yazı.
Sən indi bizlərə gözəl həyatdan,
Bəxtiyar dünyadan, xoş kainatdan
Oxuyub deyirsən qoşayarpağı.
Nələr yetirmeyir Qafqaz torpağı!?
Səsin ölkəmizə bəzək, yaraşıq,
Adına deyirlər: kolxozçu aşiq.

¹ Mehsul vermeyən torpaq

BAHAR NƏĞMƏSİ

Bahardır, gel çıxaq düzə, sevgilim!
Dara saçlarım, bəzə, sevgilim!
Bizim ki, eşqimiz gəlməyəcəkdir,
Bu şirin dünyada gözə, sevgilim!

Bahardır gün doğub, quşlar oyanmış,
Dağlar dilə gəlir, daşlar oyanmış.

Bahardır, ləkəsiz, səmadan təmiz
Salınsın çemənə gülü Süfrəmiz.
Göylərə, yerlərə meydan oxuyaq
İşdə biz, gücdə biz, ləyaqətdə biz.

A dostum, bəri gel, verək qol-qola,
Ağ gün dünyasında çıxmışiq yola.

Başqa aləmi var baharın, yayın,
Gəlişi xoş olur hər il Bir mayın.
Xinalı toğlunu kəsib asmişiq,
Dostlar, sumaq verin, şış hazırlayın!

Bizim ki, nəşəmiz oynağan atdır,
Dostumuz gələcək, bir də həyatdır.

Bahardır, nə bilir zövqü hər naşı,
Çağır dil biləni, yarı, yoldaşı.
Nəğməyə söz verək, ötək ucadan,
Şirin bülbü'l kimi hər addimbaşı.

Torpaqda Bəstidən, göydə Leyladan;
Bizim şerimizin ruhudur insan.

Yaşılıq baharın əlamətidir,
Yaz gəlir, bülbü'lün qiyamətidir.
Şəhərin mehində duydugun ətir,
Mənim dildarımın təravətidir.

Gülün bir yeri var, yarın bir yeri,
Sazın bir yeri var, tarın bir yeri.

Könlüm bu gün istər bir Xəyyam olsun,
Əlləri dolaşan qızıl cam olsun.
O küt münəqqidi siz salın başa,
Ömründə bir dəfə qoy adam olsun!

Çalışmaq haqqını verən bu Vətən
Deyib, hallanmağı almadı bizdən.

Bahardır, gel çıxaq düzə, sevgilim!
Dara saçlarını, bəzə, sevgilim!
Bizim ki, eşqimiz gəlməyəcəkdir
Bu şirin dünyada gözə, sevgilim!

Ömrümüz keçirir sənət baharı,
Azadlıq, səadət, qüdret baharı.

1937

DÜŞUNCƏ

Deyirəm: göylərə daldıqca bəzən,
Nurlu bir ulduzu çevirilərək mən
O geniş dünyada parıldasayıdım!

Gah da söyləyirəm: ceyranlar içən,
Güllü bağçaların içindən keçən
Sərin çeşmə kimi şırıldasayıdım!

Deyirəm: dönəydim al mərcanlara,
Dost olaydım şirin – gözəl canlara,
Məskənim sinələr – ağ gümüş kimi.

Çevriləydim gülə, qoparayıdlar,
Bir qızə ermağan aparayıdlar,
Açılaydım təzə bir gülüş kimi.

Hər təzə eyvana baxıb keçəndə
Deyirəm: evlərə bir daş olaydım;
Qızların eşqinə sirdəş olaydım.

Ya əller yaylağa varıb köçəndə,
Dönüb gül aşiqi ötən bir quşa,
Yolların üstündə qonaydım daşa.

Bəzən üfüqlərə baxıb dalınca,
Bir gözəl səhnədən ilham alınca
Deyirəm: nə həsəd, nə şöhrət, ancaq
Şairi yaşıdan əser olacaq!

Ürəkdə qalmاسın sözüm, qoy deyim,
Mənim dünyamızda budur diləyim:
Terənnüm eləyim yurdum varımla.

Gəl, çıxaq dağlara gəzişək, dalaq,
Dövranımız kimi bəxtiyar olaq
Sen öz nişanlınlı, mən öz yarımla.

1937

ŞAIRİN ÖLÜMÜ

O qədər xoş keçir bu şirin həyat,
Yaşamaq dad verir gözəl dünyada.
Ki, zaman dediyin yel gedişli at,
Ölümü salmayır, bir dəfə yada...
Lakin saçlarının tək-tük ağına
Baxanda, nədənsə göz qabağına
Gelir zaman olur altmış beş yaşım.
Saçları qar kimi həyat yoldaşım,
Kiçik nəvəsinə nağıl deyəndə,
Gelinim bir təzə paltar geyəndə,
Hazırlıq görəndə qonaq getməyə,

Mən: "Əhvalım bir az pozulur" deyə
Yumşaq yatağıma uzanacağam.
Mən də bir insanam, sanmayın dağam;
Belə bir zamanda, belə bir anda,
Gözümüzün önünde, nurlu cahanda
Hər şey qaralacaq axşamlar kimi,
Otağım zülmətə dönelək mənim;
Əriyib süzülən ağ şamlar kimi,
Gözlərim süzülüb sönəcək mənim;
Qadının gözümüz bağlayacaqdır,
Baxıb ağlayacaq, ağlayacaqdır.
Başımın üstündə lalə bənizli, –
Sevdiyim mehriban, mühəndis qızım,
O dilbər günəşim, parlaq ulduzum
Yaşlar axıdacaq hey gizli-gizli.
Bu, bir ailənin son hörmətidir,
Övladın ataya məhəbbətidir.
Söyləyib: "insanın burnudur sonu?!"
Qolunun üstünə alıb oğlunu
Çıxaçaq İldirim dərhal otaqdan!
Baxacaq gəlinim səssiz uzaqdan.
Şair yoldaşları şeir yazacaq,
Əklil getirəcək dostlar adıma.
Məzarçı qəbrimi dərin qazacaq,
Baxmadan işimə, istedadıma...
Torpaq öz oğlunu eməlli saxlar,
Məni o gün belə basdıracaqlar...
Dolanacaq aylar, keçəcək illər,
Daha xoş sürəcək ömrünü ellər.
Cahan parlayacaq çilçiraq kimi,
Qəbrimin dövrəsi bağça-bağ kimi
Qönçələr verəcək, güllər açacaq.
Keçərkən yanından o zaman ancaq
Ölkənin gəlini, ölkənin oğlu
Baxıb düşüncək belkə, bir zaman:
"İndi qəbri belə çiçəklənən bu
Daşları mamırlı bixəber insan,
Şeirlər yazardı əbədiyyətdən;

Azad insanlıqdan, azad sənətdən.
 Qəlbini köklərdi simli tar kim,
 Könüll hissələrini bir nübar kimi
 Sevinib xalqına sovqat verərdi,
 Hər sözə quş kimi qanad verərdi.
 O deyildi elin nə ilk şairi,
 Nə də son şairi bu məmlekətin.
 Bir sayiq əsgəri hissin, sənətin
 Gözəl yurdumuzun lirik şairi
 Bizim M.Rahimin məzarıdır bu".
 Deyib yollanacaq evine doğru...
 Məlek! Ey ömrümün nurlu çırığı,
 Səni məhv etməsin bu hicran dağı,
 Burax ağlamağı o gün bir yana.
 Ölərkən dünyada bir iz qoyana
 Ellər yaxşı deyir, ölüm-itim yox,
 Nə yas tut o zaman, nə də aqla çox.

1937

SAHİBİN HANI

Qapımın altında qazıyıb yeri
 Kişnəyirsən yənə, sahibin hanı?
 Sən ey yoldaşının helim kəhəri,
 Hanı cəbhələrin o qəhrəmanı?
 Mən dünən yalını gözəl daradım,
 Hüsnünə yaraşan mahnı aradım;
 Dedim ki torpağa dəyməsin nalın,
 Yerde yoldaşı ol uçan qartalın.
 Üz versə xatalar zalim bəşərdən,
 Qorù sevgilimi ağır xətərdən.
 Toxuyub gecələr mən də çulunu,
 Gözləyib duraram sənin yolunu.
 Ol bu iqrarıma gəl əmin, kəhər,
 Sənə tay tutmaram doğsa min kəhər!

Ele bil ki, duyub ürekden məni,
 Yoxladın gözücu dağı, çəməni.
 Sığradın ox kimi, gözlərdən itdin,
 Tərkində yoldaşım cəbhəyə getdin.
 İndi qayıtmışan qəlbində məlal,
 Nədir bilməyirəm, bu qəribə hal?
 Sənin hüzurunda yox xəcalatın,
 Günahı olarmı vəfali atın?
 Sən ki, xeyli həlim, xeyli şüx atsan,
 Niye duruxubsan? Nə üçün matsan?
 Söylə, bu halına səbəb nədir, nə?
 Qazağı yəhərin düşüb böyrünə,
 Qırılmış cilovun, taydır üzəngin,
 Ele bil dəyişib evvəlki rəngin.
 Sən ey illər boyu mənə mehriban,
 Nədir yəhərində quruyan o qan?
 Yoxsa bir avara küllə çoyumuş,
 Cəbhələr igidi dostun soyumuş?
 Sən də yağlılara əsir düşməyib,
 Dərədən, təpədən, acılar yeyib
 Min bir əziyyətə evə gəlmisən?
 Halını dil açıb nə olar desən!..
 Mən səni görmədim heç zaman belə,
 Sən bir dağ çeşməsi, olduqca oynaq!
 Ey bu duruşile, hərəkətilə
 Bir qəza söyleyən, səni heç qınaq
 Gətirmeyir dilə önemdə, haşa,
 Döndümü ürəyin soyuq bir daşa?..
 Oldumu başına bu gen dünya dar?
 Gel bəri, gel bəri, gözəl vəfadər,
 Belkə mən də sabah minib tərkine
 O qanlı cəbhəyə gedərəm, yənə
 Sən dönərsən geri bu sözüm haqdır;
 Beləcə kişneyib eşərsən yeri,
 Onda mənim kimi qarşına biri
 Ele düşünmə ki, çıxmayaçaqdır.

1937

YOLDAŞ SƏNƏTKAR

Doğma Vətən, sən böyük sənətkarlar elisən,
Sen bir incə rübənin qırılmayan telisən.
Nə zaman şair kimi çekərsəm baş bulağa,
Qanadılsam quş kimi Göt gölə, Xaçbulağa,
Gözlerimdə ellərin Ələsgəri canlanır,
Qarabağda Natavan, aşiq Pəri canlanır.
O yerlərdə sənetin büsətinini görürəm,
Vidadını, Vaqifi, Nebatını görürəm.
Nə zaman dırmanarsam uca, qarlı dağlara,
Hər daşı bir cavahir, şah vüqarlı dağlara,
Yamaclarda yüksəlir mərd elimin balası,
Koroğlunun sökülməz beş əsrlik qalası.
Şirvana getsəm əger qaldırır bayraq kimi
Səkkiz əsrin içindən ölmeyən Xaqanını,
Gəncə göyə ucaldır Nizamini dağ kimi
Şerə ustاد, möhtəşəm şairlər xaqanını,
Söyləyir sənetimin tarix qədər yaşı var,
Dünya həmayilinin məndə çoxlu qaşı var.
Nə zaman gəlsem əger bağça-bağlı Nuxaya,
Keçmişin sitəmindən bağlı dağlı Nuxaya,
Dövrəmdə bülbül kimi xoş ötəni görürəm,
Böyük Mirzə Fətəli, ilkin səni görürəm;
Görürəm, köhnəlikdən edib üşyan, yazırsan,
Puşkinin vəfatına gözəl dastan yazırsan.
Mən dalarkən xəyalı, göy çəməndən, ovadan,
Şotanın vətənidə aşiq Sayat Novadan,
Səndən alır sevincə bəxtiyar ellər xəber.
Verər ququ quşundan sonalı göllər xəber.
Böyük Mirzə Fətəli, qamçılayıb yağımı,
Sən açdır ata kimi mehriban qucağını
İnsanlığın yolunda xoş baharlı niyyətə;
Dünyanın iftixarı ölməz əbədiyyətə.
Bu gün azad ellərin deyir oğlu, gelini,
Bakının üreyində yaratdım heykəlini
Ey zəka dünyasında doğan ağbaş sənətkar
İzin ver deyim sənə: ölməz, yoldaş sənətkar!

PUŞKİN

Arabir işvəli, nazlı gözəllər
Çiçəkdən başına çələng toxuyur.
Arabir ömrünə uğursuz diller
Möhürlü, imzalı ferman oxuyur.

Arabir görürəm çarın başında
Ətrafinda qızlar kefi çağ səni.
Arabir ömrünün ezziz çağında
Gözləri yol çeken bir dustaq səni.

Arabir silinir izin şimaldan,
Dağılır xəyalın, təsəvvüratın:
Qartallı Beşdağa sənin də yaldan
Buğlana-buğlana dırmanır atın.

Arabir çıxaraq, bizim Qafqaza,
Quzğunu, tərləni seyrə dalırsan,
Şeir dəftərinə dərd yaza-yaza,
Azad buludlardan qələm çalırsan.

“Dostların” qurduğu fitnedə, feldə
Görürəm qəm yeyən, bağlı qan səni.
Boranlı qış çığı qanlı duelde
Bir gülə qurbanı yىxılan səni.

Sən bizim dağları, bizim elli
Dolanıb gəzmisən bir qərib kimi,
Axan bulaqları, coşan selləri
Seyr edib durmusan müztərib kimi.

Tarixə bəllidir bizim Qafqazın
Ləkəsiz ürəyi, təmiz qılığı.
Qoyar dost yolunda olan-olmazın,
Bəllidir elimin qonaqcılığı.

AY QIZ

Sağ olsaydın əger deyərdim sənə:
Qurbanı adına dövlətim, malim.
Sərin eyvanımı qonaq gəlsənə,
Döşənsin çəmənə ipəyim, xalim.

Babamın əkdiyi qara şanıdan
Gileşi göz kimi salxımlar dərim.
Oturub danışaq sözdən, mahniдан,
Qonuma-qonşuya xəbər göndərim;

Gəlsin dostlarımız çalaq, çağırıaq,
Göyləri mat qoyan bir məclis quraq;
Çevirək şeirə təəssürati
Sevək yer üzünü, azad həyatı.
Dirmanaq mehriban azad Qafqaza,
Şeir dəftərinə söz yaza-yaza.
Dolanaq çayırı, gəzək çəməni,
Nə dağlılar səni, nə kazak məni
Qəfildən atəşə, gülleyə tutmaz.
Əziz övlad kimi, şairim, səni
Eller xatırlayar, əsla unutmaz.
Mən bu arzu ilə açıb yenə dil
Dedim: "Qoy iş görüm sənin elinlə".
Gəlib "Çar kendinə" özüm keçən il,
Oturdum yanaşı tunc heykəlinlə.
Gözümdən oxudun dileklərimi,
Arzumu, duyğumu, istəklərimi,
Dedin ki: "Gələrəm bahar gələndə,
Bağçalar bar verib, çəmən güləndə".

İndi bahar çığı gül mövsimidir,
Sinəndə qalmasın, burax, çar dağı.
Şairim, durma gəl, əsil demidir –
Babamın qurduğu üzüm çardağı
Gözlöyir yolunu intizardadır,
Soruşur: "Qonağın şair hardadır?"
Bir səs cavab verir: o yanındadır
Sarmaşıqlı, gözəl eyvanındadır!

Sən bir açılmalı təzə qönçəsən
Mən sənin yarpağın olaydım, ay qız!
Nazlısan, sazlısan, tüldən incəsən,
Mən sənin növrağın olaydım, ay qız!

Dilin qənd, dodağın məzədir, məze,
Görüm gül camalın gəlməsin gözə.
Sən bir yeyilməli balsan – tər-təzə,
Mən sənin qaymağın olaydım, ay qız!

Tərləni olmuşam uca dağların,
Rəngi soluxmasın al yanaqların.
İnciməsin deyə gül ayaqların –
Çekili başmağın olaydım, ay qız!

Rahim əl çəkermi öz diləyindən,
Ölüb qurtarmadıq yad gileyindən.
Sənin asılmağa ağ biləyindən
Qızılı qolbağın olaydım, ay qız!

ƏNTƏRƏ

Xəyal uçan bir qartala oxşayar,
Üfüqlərdə qanad çalar, süzər hey.
Əbədiyyət dəryasına baş vurur,
İnci yiğar, deşər, sapa düzər hey...

Ərəbistan çöllərində bir zaman
Basqınçılıq, soyğunçuluq olardı.
İki başçı olmayanda mehriban
Qəbilələr qılınc, qalxan alardı.

Bir qorxmayan qəhrəmandı Əntərə,
Oymağına qəfil basqın etdilər.
At belində o, batdı ki, qan-tərə,
Nahaq qana susamasın bir nəfər.

Qılincını oynadaraq havada,
Şahin kimi dörd bir yana şığıdı.
Obam, – dedi, – basılmاسın davada,
Bu meydandan, o meydana şığıdı.

Hara cumdu əcəl kimi yeridi,
Pəncəsindən can qurtaran olmadı.
Zərbəsindən torpaq belə əridi,
Cəbhəsini əsla yaran olmadı.

Zənn etməyin qoç Əntərə yoruldu,
Ya da qaldı bəd ayaqda təlaşda.
Bir zəherli xain oxla vuruldu,
O qəhrəman batdı qana savaşda.

Bildirmədi bu halını düşmana,
İtirmədi bəd ayaqda huşunu.
“Oxbatmazdır!” deyib düşdü heycan:
Daban aldı müxalifin qoşunu.

Qaçdı, yaman qaçıdı atlı yağılar,
Geniş, qumlu sehralardan yol aldı.
Çapdı getdi quş qanadlı yağılar,
Bir qırılımda gözdən itdi, yoxaldı.

Qoç Əntərə qalib dönür geriyə,
Lakin həyat gözlərində sönürdü.
Bir yamacdan at yeri-yeriye
Qəmli-qəmli evlərinə dönürdü.

“Vurulmamış, ola bilməz, Əntərə
Çox güman ki, indi atdan düşübdür.

Qum üstündə sərələnib o yerə,
Qılinc yanda, qol səbatdan düşübdür”.

Deyib həmən qaşlarını çatdılار,
Cürətləndi bayaq qaçan qəbilə.
Atlarının yalmanına yatdılار,
Əbələri quştek açan qəbilə...

Keçmişdise zəher onun canına,
Yenə qüvvət Əntəreyə həyandı.
Nizəsini dayaq verib yanına,
Bir yamacda baxar kimi dayandı.

Durdur belə qoç qəhrəman o dikdə,
Getdi artıq bir əbədi yuxuya.
Əzəmətli görüb onu gədikdə
Çapıb gələn dəstə düşdü qorxuya.

Dayanmışdı dağ belində sanki dağ.
Elə bil ki, girəcəkdi meydana.
Şimşek kimi öz yerində qoparaq,
Qılincını çalacaqdı dörd yana.

Düşmənləri belə geldi qərara:
Demək ona ölüm yoxdur cahanda!
Lərzə düşdü canlarına bu ara,
Destələri geri qaçıdı bir anda...

O, şairdi, qəhrəmandı, qoçaqdı,
Batmayacaq lakin artıq qan-tərə.
Nizəsinə dayanaraq, haçaqdı,
At üstündə can vermişdi Əntərə.

AY GÖZƏL

Xalq havası

Oğlan

Ay güzel gedək gəzməyə bağa!
Qoy bir az baxım o gül yanağa.

Qız

Yanaqlarımı neylərsən, oğlan,
Dağlarda çiçək görməməsənmi?

Oğlan

Ay qız, sevmişəm gül camalını,
Bir insaf elə göstər xalını!

Qız

Oğlan, gel burax xam xəyalını,
Məgər hil, mixək görməməsənmi?

Oğlan

Sən, bizim eldə bir nazlı dilbər,
Səbrim qalmadı, qaşını göstər!

Qız

Oğlan, qaşımı neylərsən, məgər
Gecələr hiləl görməməsənmi?

Oğlan

Xurma dodağın dəndlərə dərman,
Onlardan mənə, bir busə, canan!

Qız

Dodaqlarımı neylərsən, oğlan,
Məgər beçə bal görməməsənmi?

SƏNƏTKARINDIR

Qabağında duran, a zalim naş!
Vurub sindirdiğin bu qəbir daşı
Keçən zəmanənin memarınınıdır.
Kim sənə dedi ki, gəl onu sindir?
Usta ki, qaşını günlərlə çatmış,
Əmək sərf eləyib əsər yaratmış,
Titrəyib üstündə fikri, əməli,
Hər yaranan şeyin mənası vardır,
Gələcək nəsilə bir yadigarı.
Sındırmaq asandır, yaratmaq çətin,
Sənət, mirasıdır əbədiyyətin.
Baş daşı olsa da əsərdir bu da,
Bir zalim, amansız, ağır vurğuda
Kim sənə söylədi, gəl onu sindir,
Ona hörmət elə, sənətkarındır!

Şuşa, 1939

KƏPƏNƏK

Kəpənək, kəpənək, xal-xal kəpənək!
Qoy verim sənə bir sual, kəpənək: –
De, nədən yarandın, haçan yarandın?
Neçin qanadlanıb, uçan yarandın?
Nədir axtardığın belə gezirsen,
Qonursan çiçəyə, gülə, gəzirsen?
Bir qız tanıydım mən Qarabağda,
Gəzərdi şöhrəti dildə, dodaqda;
İncədən-inceydi o gözəl pəri,
Gül dəstə tutardı şümşad əlleri.
Gəzdikcə dərərdi, gül bağlayardı,
İyleyər gülünü, qucaqlayardı,
Cumardı xəyalala, sonra da birdən.
Uzadardı mənə, durduğu yerdən

1939

Deyərdi: "Dərmişəm sizinçün bunu!"
 Kəpənek, bilirsən nə olduğunu
 Aşiqə verilən çiçeyin, gülün?!
 Sənin də olmuşdur, güman, sevgilin...
 Günəşin nürunu güllər eməndə,
 Onunla ayrıldıq bu göy cəməndə
 Günlər qərar ilə yönəldi, keçdi.
 Mən yenə arandan yola düzəldim;
 Onun vətəninə yaylağa gəldim.
 Ümid bağladımsa hər gün sabaha,
 O qızı görmədim lakin bir daha...
 Əlvan geyimləri xeyli qəşəngdi,
 Elə bil ki, o da bir kəpənekdi
 Dədim: Ayrılıqmı düşdü araya,
 Mənim kəpənəyim uçdu haraya?
 "Ondan əl çek!" dedi güllər, çiçeklər –
 "Qərar tutmaz olur şən kəpənekler..."
 Sən güle qonanda bu göy cəməndə,
 Onun xatırəsi canlandı məndə.
 O qızın eşqilə bir aydan bəri
 Gəzib dolanıram cəmenlikləri.
 Onun həsrətileyə könül dardadır,
 Mənim kəpənəyim, görən hardadır?

1939

ÖMÜR İKİ OLAYDI

Ovçu könül vurğun bir şux ceyrana,
 Səhər-səhər durub çıxdı seyrana.
 Bir nəğməydi ağ suların axışı,
 Nərgizlərin can alırdı baxışı.
 Güle baxdım, canan düşdü yadıma,
 Dağlar güldü, Məcnun dedi adıma.
 Dədim: "Məcnun mənim təki olaydı,
 Ömür bir yox, gərek iki olaydı;
 Sərf edəydim yar yolunda qoşa mən!"

Çevriləydim bir qanadlı quşa mən,
 Pərvazlanıb buludlara yetəydim,
 Azad eşqin dastanını ötəydim".
 Bu arzuyla aldı məni xəyalat,
 Düşüncəmin orduları çapdı at...
 Birdən gözüm bir laleyə sataşdı,
 Soruşmayıñ neçün, niyə sataşdı,
 Onun bağırı qapqaraydı, zil qara.
 Dədim: "Lalə, qara hara, al hara?
 Belə paltar geyinmişən de niyə?"
 Sözüm çox da xoş gəlmədi laleyə,
 Dedi: "Ömrüm xoş günlərə bağlıdır,
 Kim deyir ki, bağım başı dağlıdır?!
 Bahar çığı güllər günəş eməndə,
 Görüş təyin eləmişəm cəməndə.
 Dərd bilmirəm, yas tutmuram, çox şadam,
 Mən də, şair, sənin kimi azadam!
 Matəm üçün olsa idi hər qara,
 Belə rəngi mən çərpardım daşlara.
 Məhəbbətdən mey içmişəm, halliyam,
 Mən sinesi dağlı deyil, xalliyam.
 Çox yaraşır sən bilirsən yara xal.
 Gözəl olur ağ sinədə qara xal".
 O dedikcə canan düşdü yadıma,
 Sular güldü, Məcnun dedi adıma.
 Dədim: "Məcnun mənim təki olaydı,
 Ömür bir yox, gərek iki olaydı,
 Sərf edəydim yar yolunda qoşa mən.
 Seadətdən, azadlıqdan eməldən
 Yazmaq üçün bircə ömür gödəkdir.
 Bu bir arzu, bir şirincə dilekdir;
 Üstümüzə kaş ki, sayə salayıdı,
 Ömür bir yox, gərek iki olaydı".

1941

ÜRƏYİMİ MƏŞƏL KİMİ QALDIRARAM GÖYLƏRƏ

Mən ilhamı əzəl gündən öz yurdumdan almişam,
Dağ başında saatlarca təbiətə dalmışam.
Söyləmişəm, Axar bulaq, hey təzə gel, təzə get,
Xoşladığım çəmənləri xalıclarla bəzə, get!
İstəmişəm öz ətrilə gül bürüsün bağları,
Əyilməmiş, əyilməsin Azərbaycan dağları.
Şən oxusun nəgməsini sarı bülbül budaqda,
Quşlar azad yuva qursun o dərədə, bu bağda.
Qayıgilə döyünmüşdür qəlbim sözsüz, onların,
Dayanmışsam keşiyində gecə-gündüz onların.
Zaman-zaman gözlərimi boşluqlara dikmişəm,
Günün, ayın, ulduzların keşiyini çekmişəm.
İstəmişəm nurlu günəş parıldasın göy tağdan
Çağrısilə qara gözlü balam dursun yataqdan.
Nəşəsini yaysın düzə əsen sərin küləklər,
Bele olmuş ürəyimdə bar getirən dilekler.
Gülən günəş! Axan bulaq! Ötən bülbül! Açılan gül!
Şəhər-şəhər pəncərəmə öz ətrini saçan gül!
And içirəm, sizdən ötrü, yaşıł çəmən, göy dərə!
Ürəyimi məşəl kimi qaldıram qöylərə.

1941

BİZ YENƏ DƏ QAYIDARIQ

Siz ey gözü həsrət çəkən ağ birçəkli analar!
Dağıdılmış barlı bağlar, odu sönmüş xanalar!
Yuvasından uzaq düşüb qərib-qərib ötən quş!
Siz ey körpə budaqları solub vaxtsız qurumuş
Tər qovaqlar, akasyalar, əzemətli göy camlar!
Hər saatı bir gün olan ey səhərlər, axşamlar,
And içirik üfüqlərin al geyinmiş rənginə!
Yaxınlarda bu yerlərə qayıdarıq biz yenə!

Siz ey hər gün əzab çəkən saf vicdanlar, ürekler,
Yarpağına qan çılənmiş solan güllər, çıçəklər!
Şən ey viran qalan böyük incəsenət ocağı!
Ukraynanın bol məhsullu, bərəketli torpağı.
Ey baş alib axıb gedən, qan çağlayan ləpələr,
Siz ey qışın çovğununda yurdsuz qalan körpələr!
Keçdinizsə cəlladların mərhəmətsiz əlinə,
Yaxınlarda bu yerlərə qayıdarıq biz yenə!

Şən ey Taras Şevçenkonun uçurulmuş heykəli,
Üreklerdə pöhrolənmiş qardaşlığın əməli,
Ölməyəcək azad sevgi, ölməyəcək hüriyyət,
Qaldırılar yaxınlarda bu ayrılıq, bu həsrət.
Döyüşlərdə düşən Türk səhər axşam sizləri,
Göy taxılı ayaqlanmış Belorusya düzələri.
And içirik biçilməmiş dərdli zəmilerinə
Yaxınlarda bu yerlərə qayıdarıq biz yenə!

İradəmiz əsarəti yaxınlarda boğacaq,
Azadlığın nur günüşi üstünüzə doğacaq;
Xatırlayır daim sizi şahinlərim süzəndə,
Dənizçilər dəryalardan dəryalara üzəndə,
Xilaskarın həmdəmidir döyüşlərdə cəsəret,
Əzəl gündən insanlığa biganədir əsarət.
And içirik gənc qızların nakam qalan eşqinə,
Yaxınlarda bu yerlərə qayıdarıq biz yenə!
İgidlərin çıxarılmış gözlərinə and olsun,
Qurbanların axırıncı sözlerinə and olsun;
Qəsəm olsun gələcəyə, yurdum ana torpağa,
Qəsəm geniş üfüqlərdə dalgalanan bayraqa,
Azadlığa, seadətə, aya, güne and olsun,
İnsanlığın bu qardaşlıq birliyinə and olsun,
Qəsəm olsun anaların həsrət çəkən qəlbinə,
Yaxınlarda bu yerlərə qayıdarıq biz yenə!

1941

VUR! ÖLƏN FAŞİSTDİR...

Gözlərimin nuru, qoçaq döyüşçü!
Vətənin qururu, qoçaq döyüşçü!
Yağdır odlar saçan gülləni, yağdır,
De ki, yer üzündə qalmayacaqdır
Azad yurdumuza göz dikən yağı!
Gözümün qarası, gözümün ağı,
Pulemyot dalına keçdiyin zaman,
Düşməni ot kimi biçdiyin zaman.
Deyir ana Vətən: – Əlin var olsun,
Söhrətin dillərdə bir şuar olsun!
Canavar dediyin doludan qaçar,
Çıxar ciğirdən, yolundan qaçar.
Səninlə vuruşmaq asan deyildir,
Vur! Ölən faşistdir, insan deyildir!
Yağdır, dolu kimi gülləni yağdır,
De ki, yer üzündə qalmayacaqdır
Faşist dünyasının yalquzaqları;
Çevirəkən düzə tankın dağları,
Gah sağ tərəfdən vur, gah sol tərəfdən,
Qoyma ki, yayınsın güllən hədəfdən.
Vur, faşist səngəri qəbirə dönsün!
Deşilmiş bədəni xəlbirə dönsün!
Yağdır gülələri gur yağış kimi,
Vur, gəlsin baharı ağır qış kimi!
Hər yandan üstünə es düşmənlərin,
Qıy vurub yoluńu kəs düşmənlərin,
Şərəf bizimkidir, bizimlədir haqq;
Vur, şanlı yurdumla üz-üzə durmaq
Görsün ki, o qədər asan deyildir,
Vur! Ölən faşistdir, insan deyildir!

1941

NATAŞANIN ÖLÜMÜ

Mənim körpə Nataşam oynaq bir kəpənəkdi,
Kəndlərində Nataşa gözəlliyyində təkdi.
Gözler dəniz kimi göy, saçlar sarı, sapsarı,
Öyünerdi bu qızla ətrafin qovaqları.
Nataşa dərsin deyə çöller əlvən geyərdi,
Göl onu görən kimi “Gəldi pərim!” deyərdi.
Nə qədər mehribandı dağ-daş gül-çiçək ona,
Böyük, kiçik, bütün kənd vermişdi ürək ona.
Güler üzlü qızların oydu başının tacı,
Salamlayardı onu körpə vişnə ağacı;
Öz əliyle Nataşa bağ sahib, gül sulardı,
Köpək onu görəndə quyruğunu buladı,
Qanadlanıb üstünə uçardı çil-çil fərə,
Ancaq vəhşi faşistlər kəndə gələndən bəri
Nataşa gülməyirdi, gülməyirdi gözləri.
Partizan atasını düşünürdü geceler,
Dağ qəlbini düşsə qəm, dağ eriyər, incələr.
Bir axşam kənd içindən kəsilərkən el-ayaq,
Yuxuya gedən zaman təbiət, qəmli torpaq,
Birdən köpək uladı, ana qalxdı yerindən,
Nə var, hənerti gəlir kiçik həyətlərindən?
Nataşa dedi: “Ana, həyətdəki nə səsdir?
Bəlkə canavar gəlib? Ah, bəlkə də nemesdir?”
Donur yazıq ananın vücudunda al qanı:
“Faşist adlı məxluqun yoxdur qəlb, vicdanı!”
Gedər son çosqamız da... (Ana cumur xəyalala)
Çıxım görüm nə vardır yoxlayım lamahala.
“Ana, səni vurarlar, gəl getmə, qayıt geri,
Mən uşağam, mənimlə olmaz bəlkə işləri” –
Ağ gecə köynəyində yürüür həyətə qız;
Birdən gülə açılır, cəllad olar amansız.
Ah! – deyərək serilir o körpə quş torpağı,
Dönür ana ürəyi əsən titrək yarpağı.
Cumur çöle.
Nataşa vurulmuş gicgahından,
Buludlara girir ay bu körpənin ahından...

* * *

Bir gövher tapşırmağa ana torpaq altına
Qollarında balası, gəlir qovaq altına.

* * *

Gecə keçmiş yarışdan, üstü balaca daşlı,
Təzə qəbrin önünde ana gözleri yaşı
Dayanırkən vücudu birdən alışdı yandı;
Ölümün yuxusundan elə bil ki, oyandı.
Dedi: "Saxlama nakam Nataşanın yasını,
Alar partizan İvan qızının qisasını".
Süretlə cumdu evə, alışdırıldı daxmanı,
Bir yanın evi süzdü, bir qəbri, bir ormanı.
Daldı bir an uzaqda gurlayan top səsinə,
Sonra düzəldi getdi partizan dəstəsinə.

1941

TOYUMUZU ELƏRİK

Mənim cavan qəhrəmanım bir gənc qızı sevirdi,
Göy ulduzu erkən sönür, yer ulduzu sevirdi.
Sevişirdi bu aşıqlar qəmdən uzaq, bəxtiyar,
Bizim eldə insanlara daim olur bəxtiyar.
Sevinc içib mehbəbatın çeşməsinin gözündən,
Onlar azad sevişərkən mehrəibanca, xeyli, şən,
Ana Vətən bir gün dedi: "Polad arxam, qalam, dur!
Əcdadından igidliyi miras almış balam, dur!
Düşmən gelir üzərimə!" – Aslan çatdı qaşını,
"Ölməmişəm, anam, – dedi, – uca saxla başını!.."
Vətən belə öz oğlunu cəbhələrə yolladı;
Dost-aşnası dalışınca baxdı, yaylıq salladı.
Qız söylədi uca səsle: – "Uğur olsun!" – yarına –
Ana Vətən arxalanır igid oğullarına.
Əminəm ki, biz düşmənin ürəyini teylərik!

Qayıdarsan yaxınlarda, toyumuzu eylərik".
Qız əyildi yanağından öpmək üçün Aslanı,
Hələ nişan taxılmayıb, ana yurdun aslanı
Ele bil ki, yuxlamışdı, birdən qalxıb ayıldı,
İsmətinindən varlığına bir istilik yayıldı.
Aslan getdi, qız da baxdı oğlan gedən tərəfə,
Yaylığını sallayaraq əl eyledi bu dəfə...
Bizim qızlar qəhrəmandır, bilir, görüb eşidən,
Cəbhələrdə geri qalmaz mərd sanılan kişidən.
Bir gün qız da Aslan kimi oldu igid səfərber,
Bəxtiyardır, gör nə qədər, oğlan əsgər, qız əsgər.
Ana Vətən öz qızını cəbhələrə yolladı,
Dost-aşnası dalışınca baxıb yaylıq salladı...
Uzaq, uzaq cəbhələrdə bir gənc həkim çalışır,
Gecə-gündüz o yatmayırla, hər zəhmətə alışır.
Budur, yenə getirdilər neçə ağır yaralı,
Bağlayırlar bir yaranı azca ondan aralı.
Qan aparıb qəhrəmanı, oğlan getmiş özündən,
Ancaq onun qəzəb yağır yarı solğun üzündən.
Gözlerini açdı yenə, baxır qəmgin baxışla;
Qızdırmadan dilə gəlir: "Ana Vətən, bağıشا,
Şən də inan, uzaqlarda yar gözlöyən Gülpəri,
Xainlərə teslim olmaz, igid sovet əsgəri,
Mən yeridim tank üstüñə..." Yene getdi özündən...
Qız adını eşidincə bir əsgərin sözündən
Fikirləşdi: "Bu kim ola?" – gəldi nəzər yetirdi,
Baxdı, gördü, Aslanıdır, zənn eləmə itirdi
Bəd ayaqda tez özünü bu cəbhələr aslanı.
Həkim kimi kömək etdi qurtarmağa Aslanı.
Tez yoxladı, gördü ağır üç yarası var onun,
"Xeyr, ölməz igid əsgər, yox, çarəsi var onun..."

Aslan açdı gözlerini, gördü baxır Gülpəri.
Həyat güldü, qarşılıdı şir ürekli əsgəri,
O söylədi: "Çox vuruşdum, bomba atdım üşmana..."
"Çox danışmaq zərərlidir", – həkim dedi Aslana.
Günlər keçir, oğlan yatır, qız çalışır, çalışır,

Azərbaycan maralının şir ürəyi alışır...
 Bir gün dedi qız Aslana: "Qayıdarsan Qafqaza,
 Salam söyle dönen kimi məndən, Aslan, Qafqaza.
 Get! – söylədi, – yaxınlarda biz düşməni teylərik,
 Qalib çıxıb qayıdırıq, yaxşı bir toy eylərik!"

Üç ay sonra, bir gün Aslan axtarırı həkimi:
 Baş vururdu hər tərəfə, ah, görəsen nə kimi
 Ürək açan, üz güldürən təzə xəbər deyəcək?
 Qoç qəhrəman öz yarına, görən, nələr deyəcək?
 Aslan tapdı Gülpərini, yaxınlaşdı Loğmana,
 Salam! – dedi, cavan həkim cavab verdi oğlana:
 – Gedirsənmi?
 – Hə, gedirəm.
 – Salam söyle Qafqaza.
 – Mümkün deyil yetirəm.
 Qız duruxdu, oğlan dedi:
 – Mən səngərə gedirəm.
 Dağılmasa birdəfəlik düşmənlerin səngəri,
 Bilirsən ki, qayıtmarıq nə mən, nə də sən geri!
 Sevincindən şimşək çaxdı gənc həkimin gözləri,
 "Vuran qolun dağa dönsün!" Belə oldu sözləri.
 Qız bu dəfə bacarmadı, öpdü onu: "Get! – dedi,
 Yasaların yuvasını darmadağın et! – dedi.
 Biz yaxında qalib çıxıb düşmənleri teylərik.
 Birgə dönüb şən Qafqaza, toyumuzu eylərik..."

1941

SƏNSİZ

Mən səni sevmişəm hər şeydən evvel
 Sənə bağlamışam ürəkdən əməl...
 Sənin həyatını qorumaq üçün
 Ağır cəbhələrə getmişəm bu gün.
 Ey gözəl yurdumun dilber gəlini,
 Ümidim üzməyir səndən əlini!

Sanıram hər yanda olsam mən yenə
 Arzumun gözləri rast gələr sənə.
 Eşqinlə çalınır könlümün simi,
 Döyüşdə bir şəfqət bacısı kimi
 Deyirəm önmə çixarsan mənim.
 Gülüb əllərimi sıxarsan mənim.
 Yuxuda çəkirəm bəzən adını,
 Xatırladır mənə sözlərim sən.
 Mən itirməmişəm etimadını,
 Axtarır görməyə gözlərim sən.
 Sən çıxdın önmə dağda, aranda,
 Sənsiz bu könlümün yoxdur aramı.
 Döşümü süngüylə düşmən yaranda,
 Yenə sən, deyirəm, bağla yaramı.
 Eşqinlə bağladın ömrü dövrana,
 Mehriban elədin həyata məni.
 Sənsiz zənn edərəm düşdüm zindana,
 Çağırsalar eger nicata məni.
 Coşsa da gurlayan vəhmeli toplar,
 Yenə mənim eşqim tutacaq qərar.
 Cahanda gəlməzsen rast bir qüvvətə
 Ki, boyun əydirsən o mehəbbətə.
 Sən mənim ruhumsan, ülviyətim sən,
 Sağ olduğunu sənə anacaq könül;
 Odların içinde olsam da bəzən
 Səni öz yanında sanacaq könül.
 Ölərəm, dönmərəm bu yoldan geri,
 Sənsiz günüm qara, eşqim yetimdir.
 Ömrün sənsiz keçən dəqiqələri,
 Sanıram ən böyük fəlakətimdir.

NEFTİN DASTANI

Qara neftim, qara neftim,
 Sən bu yurdun cövherisən!
 Əzəl başdan ellərimin
 Nur yağıdırən səhərisən.

Sən torpağın qucağında
 Alışanda məşəl kimi,
 Zərdüşt sevdı varlığını
 Bir müqəddəs əməl kimi.
 Uzaq, yaxın zəvvarlarm
 Gəldi her gün ziyarətə
 Tanrı deyə başladılar
 Odlarına ibadətə.
 Tar gecələr şöle saçdın,
 Adın düşdü çox dastana.
 Qatar-qatar karvanlarla
 Gedib çıxdın Hindistana.
 Öz xoşuma mən vermedim,
 Qismət oldun bir vaxt yada.
 Zəncirleyib apardılar,
 Zorla səni ta Bağdada.
 Azərbaycan kəndlisinin
 Yanmamışdan çıraqında
 Cahangirlər ehtirasda
 Qılınc vurdu sorağında.
 Mən bilirem, o zamanlar
 Yad evində sən yananda,
 Şöle çəkib piltələrin
 Şəfəq verib odlananda
 Bir sizilti duyulurmuş
 Çıraqında həzin-həzin;
 İnləyərək yanırsanmış
 Həsretilə ölkəmizin.
 Qara neftim, qara neftim,
 Sən ki, mənim öz varımsan.
 Dünya bilir əzəl gündən
 İftixarım, vüqarımsan.
 Sən düşəndə məngənəyə
 Mənim dərdim bir dağ olar,
 Sən keçəndə caynaqlara
 Azərbaycan dustaqlar.
 Sendən ötrü döyüşlərdə

Keçdi xeyli yaşım mənim,
 Gizlətmirəm, tez ağardı
 Qoşqar kimi başım mənim.
 Mən namusla əmək çəkib
 Axidanda alın təri,
 Əcəl çəkib sahilimə
 Sürükleyir faşistləri.
 Yox, qoymaram bir də səni
 Qəsbkarlar çəksin dara!
 Ölləm, inan, buraxmaram
 Aparsınlar uzaqlara.
 Sən bu azad dünyamızda
 Öz evimdə yanacaqsan!
 Nur göyərçin olub yenə
 Eyvanıma qonacaqsan!

1942

SEVGİLİNİN ARZUSU

Dünən çıxdıq dağ döşünə qol-qola,
 Saldım səni cəbhələrə mən yola.
 Dedim: yurdun bağı, başı yaradır,
 Xain düşmən gör bir nələr yaradır,
 Sən yağını didərgin sal yuvadan,
 Əskik olmaz ömrün xeyir-duadan.
 Versən əger Vətən üçün qolunu,
 Gözləyərəm intizarla yolunu.
 Yox, əger ki, ayağını itirsən,
 Qoltuğunda əsa həyətə girsən
 Mən qoluna dayaq ollam, sevgilim
 Gecə-gündüz oyaq ollam, sevgilim!
 İstəmərəm yel də ötsün yanından,
 Günə, aya həsrət qalsan, o zaman
 Gözlərinin nuru ollam mən sənin.
 Yaxşı qoru ismetini Vətənin!..

Qorxaqlara namus, qeyrət ar olar,
 El içində köç-külfəti xar olar.
 Her dərdinə tab getirəm mən sənin,
 Ancaq inan yerə girəm mən, sənin
 Damışmasa əllər əgər şanından;
 Namərd qorxar birçə qaşıq qanından.
 Sən Vətənə şan-şöhrətli dönəndə,
 Qızıl ulduz parlayanda sinəndə
 Yollarına gül səpərəm, sevgilim,
 Utanmaram mən öpərəm, sevgilim,
 Onda sənin yol üstündə üzündən,
 İbrət götür babaların sözündən.
 Namərd oğul el başına dərd olar,
 Mərd atadan doğan oğul mərd olar!

1942

MƏNƏ DEYİRLƏR Kİ

Mənə deyirlər ki, Rahim, dile gel!
 Şairsən şeir yaz təzə ilə, gel.
 Döyüşçü səngərdə keçirir onu,
 Zəfər sabahına açıb qoynunu
 Aynası örtülü evlər, otaqlar,
 Yandırıb sönməyən nurlu çiraqlar
 Var olsun hər gələn təzə il deyir,
 Açsin ömrü bağlı qərənfil, deyir...
 Yazaram, yazmamaq mümkündür məgər?
 Ey məni qanlı qoruyan əsgər!
 Ey ömrü qurtaran ahdan, amandan,
 Mənim qan qardaşım, cəsur komandan!
 Qoy dostlar bu gecə getsin xeyalə,
 Al şərabla dolu qızıl piyalə
 Uzatsın dodağa şirmayı əllər.
 Hörmət bəslədiyin yosma gözəllər
 Alıb sağlığına nuş etsin bada.

52

Mən səni şeirlə gətirim yada.
 Qoy bu şeir öpsün mərd əllerini;
 Uçurt fəlaketin təməllərini!
 Nevanın, Volqanın qıraqında dur,
 Böyük azadlığın sorağında dur!
 Qardaş var səninlə edir iftixar,
 Ana var yoluna göz dikib durar.
 Nənə var hal sorar sabah yelindən,
 Bala var atası düşməz dilindən.
 Baba var əlleri asimandadır,
 Gözləri yol çəkir, həyəcandadır,
 Bacı var xəlvəti tökür göz yaşı,
 Əlindən gedəli birçə qardaşı.
 Vur, vur ki, aradan qalxsın bu fəraq,
 Vur, qəmin əlindən yaxa qurtaraq!
 Vur ki, son zəfərin əsəri gəlsin,
 İtkin düşənlerin xəberi gəlsin.
 Vur, düşmən əl atsın qəm yaylığına,
 Dostlar içsin sənin can sağlığına!
 Təzə il gecəsi sən döyüşəndə
 Bütün bir gecəni yatmayıb mən də
 Yazım şöhrətini, şücaətini,
 Vətənə eşqini, sədaqətini.
 Sən aç bu səhəri yeni zəferlə,
 Mən – adına layiq təzə əsərlə!..

İKİQAT CİNAYƏT

Eldən gələn kağızlar cəbhəyə bir dayaqdır,
 Könüllə açan sözleri əsgər üçün yaraqdır.
 Dünən döyüşçü dostum evindən kağız aldı,
 Sevinmədi nədənsə, bulud kimi qaraldı.
 Mən ona yaxınlaşış dedim: "Nə var, qardaşım?"
 Ağır gündə dərdini bölər dostlar, qardaşım!"
 Cavab vermədi əsla, doldu qara gözəlli,
 Dikilmişdi nədənsə uzaqlara gözleri...

53

Birdən döyüş qızışdı, yağıdı yenə güllələr,
Yenə bir-birimizdən tuta bilmədik xəber.
Qaş qaraldı, sanma ki, atışmalar dayandı,
Göyələr alov büründü, yerlər qana boyandı.
Qəmli bir gəlin kimi gözünü açdı səhər,
Baxdim yatr yanında cəbhə yoldaşım əsgər.
Sinəsindən vurulmuş, köksü batmış al qana.
Dünən aldığı məktub yellenir, düşüb yana.
Tez kağızı götürdüm... Nələr olur dünyada!
Bivəfa yar veribdir əsgəri, duydum, bada,
Məktubu dostu yazmış, xəbər verir əsgərə;
Atıb onu arvadı getmiş özgə bir əre...
Bir saatın içində əsgər qəlbən qocalmış,
Taqətini elindən dərdü-qəm çekib almış;
Ayırd edə bilməmiş hardan yağır güllələr,
Səbəb dönük sevgidir, tələf olmuşdur əsgər...
Fikir məni apardı heykəl kimi dayandı,
Vaxtsız ölen əsgərə yandım, yandıqca yandım.
Nehayət, belə yozdum bu ağır fəlakəti:
Bir namussuz arvadın ikiqat cinayəti.
Dedim: "O kişilər ki, alır əsgər qadını,
Qoy yaxşıca qorusun öz təzə arvadını.
Səngərdəki əsgərə göstərməyən sədaqət,
Onun da sevgisinə bir gün eylər xəyanət!"

1942

MÜQƏDDƏS KƏDƏR

O bir gənc kolxozçudur, Ukrayna torpağından,
Hələ mehsul dərməmiş ömrün bahar bağından.
Doğma kolxozlarında dövleti, varı qaldı,
Candan artıq sevdiyi nazlı bir yarı qaldı.
Vətənindən didərgin saldılar bu gün onu,
Ömründə qəm bilməyen azadlığın oğlunu.
Dərd alıb pəncəsinə bu gün didir, dağıdır,

54

Qınamayın siz onu, ömrün qəmgin çağıdır!
Kim bilir, bəlkə dünən, saçlarından sürülən,
Döyülen, zorlanılan, əzabla öldürülən,
Sarı saçlı nazənin sevimli cananıydı;
Ah, bəlkə də, balaca qardaşım qanıydı
Bir güləyle qarłara tökülüb, açdı lalə;
Qınamayın dərdlənib o gedəndə xeyale!
Haqlıdır kədərlənib baxarkən Vətən sarı,
Bölüşür torpağını alman mülkədarları.
Bu dərd vurdur yadından hər dərdini çıxardı,
Bu dərd bir xəncər kimi odlu qəlbini yardı.
Qoyun kədərlənsin o, təsəllilər hədərdir!
Vətən dərdi, el qəmi, ən müqəddəs kədərdir!
Bu kədər, ancaq onun əline vermiş yaraq,
Bu qəzəble o qanlı cəbhələri yaracaq,
Dəhşətli bir intiqam aldıracaq bu kədər;
Onu dağ tək hūcumu qaldıracaq bu kədər!
O, ovcunda sixır, bax, qəzəbindən yarağı,
Az qalır ki, çatlaşın tūfənginin qundağı.
Toxunmayın siz ona, təsəllilər hədərdir!
Vətən dərdi, el qəmi, ən müqəddəs kədərdir!

1942

ONU DON QUCAQLADI

O bir igid cavандı,
Sular tek coşdu, getdi.
Bir alıcı tərlandı,
Yuvadan uçdu, getdi.
Gedərkən nazlı yarı,
Heyatının dildarı
Qurban dedi yoluna;
Yaxınlaşış qoluna
Kəlağayı bağladı.
Ömrünün gündüzünü

55

Merd olmağa çağırıb
Söyledi son sözünü;
Dedi: "Sevirsən məni,
Yaxşı qoru Vətəni".
Qız girincə qołuna,
Çıxdılar kənd yoluna.
Dinmədilər bir qədər,
Əsla danışmadılar.
Bəzən susmağın belə
Çox böyük mənası var.
Sonra gənc: "Sağ ol" – d
Qız: "Zəfərlə döñəsən,
Sənə yaxşı yol" – dedi.
Qayıdarkən geriyə
Yol yeriyə-yeriyə
Yaş tökdü gildir-gildir.
(Ürek daşdan deyildir).
Qövr eləyib ağladı,
Oğlansa vardı getdi.
Qəlbində yar sevgisi,
San ki, çapardı, getdi.
Yola saldı igidi,
Parıldayan ulduz, ay.
Çiynində beşaçılan,
Sol qolunda kəlağay,
Geldi Don kənarına.
Rus çayının yançağı
Oldu ana qucağı.
Sular kimi çağladı.

O bir alıcı quşdu,
Gecə-gündüz vuruşdu.
Gözlerində Şah dağı,
Her xaini, alçağı
Sinəsindən dağladı.
Vuruş qızışdı bir gün,
Kiçik bir təpə üçün.

Mənim ana yurdumun
Balaca parçasına
Sahib olmaq istədi
Düşmen qan bahasına.
Bizim şanlı igidlər
Qorxu nədir bilmədi.
Bütün günü vuruşdu,
Geriyə çekilmədi.
Düşmən üç qəhrəmanı
Aldı axır araya.
Tərlan: "Yoldaşlar, – dedi, –
Hünər yetər haraya"
Dilində bir azadlıq,
Bir təmiz eşqin andı,
Qəhrəmanım vuruşdu,
Ölümçül yaralandı.
Başından tökülən qan
Gözünü tutan zaman
Qolundan gözəl yarı
Verdiyi yadigarı
Açıdı, sildi gözünü;
Ələ aldı özünü:
"Qeyrətdən kərəm, dedi –
Azərbaycan oğluyam,
Əsir düşmərəm" – dedi.
Ağrılar duya-duya
Şığıdı Tərlan suya.
"Gözəl Don, qulac-qulac
Qollarını mənə aç!"
Deyib yumdu gözünü,
Atdı çaya özünü.
Tez batdı polad kimi,
Bir şirin həyat kimi
Ölümü qabaqladı.
O böyük təbietə,
O nakam məhəbbətə
Qan çilənmiş göy otlar,

Dərdli, qəmli buludlar,
Həzin baxan ulduz, ay,
Yar sovqatı kəlağay,
Dərin matəm saxladı.

Toplar nərə çekərək
Tufanlar qoparanda,
Axıb gedən gur sular
Tərləni aparanda,
Don çayı gəldi dile,
Bu səs düşdü sahilə:
Uzaqlarda intizar
Yar gözləyən əziz yar,
Soruşma bir də: "Hani
Azərbaycan tərləni?"
İgid meydanda ölü,
Yarasından qan gedər.
El uğrunda qəhrəman
Oğullar qurban gedər.
Qoy ötsün havasında
Aşıqlar daim bunu:
— Azadlıq davasında
Azərbaycan oğlunu
Don çayı qucaqladı.

1942

ASLANIM PARTİZANDIR

Mənim qəhrəmanımdan bir vaxt xəber gəlmədi,
Qara gözlü Zöhrəsi gecələr dincəlmedi.
Dağ kimi dik tutsa da əzəmetli başını,
Bəzən də qövr eləyib, öz həyat yoldaşını
Saatlarca düşündü, ağladı otağında,
Gündə bir qönçə soldu ömrünün budağında.
Eşidənlər: "Özünü nahaq yorma" dedilər,
"Durnalardan gecələr xəber sorma" dedilər.

"Dərd insanı qocaldar, kəderlənmə, amandır;
Qəhrəmana ölüm yox, Aslanım qəhrəmandır..."
İntizarkən igidə həsrət çəkən dilbəri,
Gəlib keçdi xəbərsiz ömrün əziz günləri.

Vuruşmalarda Aslan dayanırkan dağ kimi,
Biçib tökürkən yerə düşməni yarpaq kimi,
Çətin yerdə çatırkən, nərə çəkib, haraya,
Büründülər, aldılar bir gün onu araya.
Gülən, zarafat edən, ürək verən Aslanım,
Ən ağır vuruşmada yol göstərən Aslanım.
Coşdu: "Dostlar, bal deyil, ömürdür şirin, dedi.
Zağlı avtomatları yaxşı dindirin, dedi.
Müxənnətdir keçməyən yurd uğrunda canından..."
Yağış kimi güllələr ötüsdükçə yanından
O çarpışdı oğul tek, nərə çəkdi şir kimi,
Dəlik-deşik elədi düşməni xelbir kimi...
Gün batdı, qaş qaraldı, üfüqlərdən doğdu ay,
Sanki həyan gelirdi qıjıldayıb axan çay.
Atlar nal tökən zaman Aslanının səsindən,
Onu bir minomyotla vurdular sinesindən.
Axtaranlar tapmadı ondan əsər-əlamət,
Düşmənələrin başına, min belə, min fəlakət
Bu qəhrəman oğula, ürekdən yanmadılar,
Yanmadılar, bu doğru, çünki inanmadılar.
Aslanın ölümüne, dedilər: "Ola bilməz,
Güneşə həmişəlik qara perde çekilməz!
Qoçaqlara ölüm yox, mərdlik ona peşədir.
Güman partizan oldu, yurdı qalmı meşədir".
Bədr olmaz, bu qaydadır, nurlu hilal olmasa,
Həyatın dadi qalmaz şirin xəyal olmasa.
Aslan qəhrəmanların dilinin əzbəridir,
Xəyalən yaşadırlar onu çoxdan bəridir;
İndi də and içirlər döyüşüller başına,
Bəzən kağız yazırlar yarına, yoldaşına,
Ona hörmət edirler ölməz komandır kimi,
Deyirlər ki, vuruşur Aslan yene şir kimi.
Bu cəsur komandırı düşmənlər də sanır sağ,

Zabitlər yatmayırlar eşirlər gecə zağ-zağ.
 Partizanlar qəfletən bomba atsa hayanda,
 Deyirlər ki: "Onlara Aslan verir komanda".
 Yağılar bu igidin şöhrətinə mat qalır,
 Ölüm qalxır aradan, yenə də həyat qalır.
 Nəğmə kimi dilləri gəzir olun hörməti,
 Məğrur bir heykəl qurur Aslanına şöhrəti,
 Zaman keçir, dolanır, Aslan unudulmayırlar.
 Dostlar yenə cəbhədə onu yanında sayır.
 Zöhrənin də bağından solub yarpaq düşsə də,
 Qapqara saçlarına günde bir ağ düşsə de,
 Aldığı hər kağıza bağlayıb eməlini,
 Aslanından üzmeyir ümidi, elini.
 Bezen deyir özüne: "Ümidsizlik yamandır,
 Belkə ölmeyib Aslan, doğrudan, partizandır?!"

1942

ÜMİDLƏ YAŞA

Kağız almayırsan xeyli zamandır,
 Sixır üreyini bir qara möhnət.
 Bilirem, bilirem, halın yamandır,
 Deyirsən: "Mənimki beləymış, elbət!"

Gecələr dəndlənib, ey qəmli dilbər,
 Baxırsan balana öz yatağında.
 Düşür yanğından iliq incilər,
 Solut bənövşələr ömüür bağında.

Deyirsən: "Bixəber yatan, ay bala!
 Sənin indən belə adın yetimdir.
 Vurulmuş cəbhəde atan, ay bala,
 Gözümüzə məhv olan məhəbbətimdir".

Sen ey cavən gəlin, mehriban bacı,
 Nahaqdır çəkdiyin bu işgənceler.

Gün olar yoldaşın – başının tacı,
 Cəbhədən qayıdır salamat gələr.

Gel yetim söyləmə esger oğluma,
 Qaraltma boş yerə, gel öz qanını.
 Ümidlə göz dikib yarın yoluna,
 Gözlə iftixarla qəhrəmanını!..

Namusla yaşayıb əzəl binadan,
 Bizim bu ellerin qızı, gəlini;
 Gerək tab gətirsin hər dərde insan,
 Gel nəhaq yarından üzmə elini!

Məktub almasan da indi, ey peri!
 Bir gün müjdələyər uşaqlar səni.
 Sonra yar qapıdan girib içəri,
 Boynuna qol salar, qucaqlar səni.

Ümid insanlıqla doğulub qoşa;
 Şirindir olduqca ümidin dadı.
 Əsrin Hecəri ol, ümidlə yaşa,
 İnsanın ümidlə güler muradı.

1942

SƏNİN UĞRUNDĀ

Gördüm səni ilkin quyu başında,
 Dikilmişdi uzaqlara gözlərin;
 Özün dalğın, çatılmışdı qasın da,
 Üreyində deyilməmiş sözlərin.

Belkə o gün ötlirmüşdün atam,
 Belkə birçə qardaşını, nə bilim?!
 Sevməmisən belkə heç bir oğlunu,
 Heç kəs sənə deməyibdir, "sevgilim!"

Bizim dəstə kəndinizə yayıldı,
Mən içmeyə su istədim doğrusu.
Saf ürəyin xəyalatdan ayrıldı,
Gülümseyib mənə verdin şirin su.

Dedin: "Belə, əsgər qardaş hayana?"
Dedim: "Səni qorumağa, ay gözəl!"
Dedin: "Düşmən al qanına boyana!"
Könül döndü yüksək dağa, ay gözəl!

Biz düzəldik yolumuza, bu zaman,
Ayağımız ağ qarları daradı.
Gözdən itdik, sən mehriban-mehriban
Baxdın, güman, gözün nəysə aradı.

O zamandan çox keçibdir, bil ancaq,
Gözlərimdən çəkilməyib surətin.
Yaxşı bilir bağlandığım bu torpaq:
Qollarını bükmək olmaz qüdrətin.

Ana yurdun torpağında, daşında,
O zamandan alovlardan keçmişəm,
Ölməmişəm, sanki quyu başında,
Əllərindən abi-həyat içmişəm.

Ey suyundan qelbi təmiz qələmqaş,
Cəbhədəyəm bu gün tamam üç ay var.
Uğurunda sənin əziz qələmqaş,
Əllərimlə düşmən olur tarı-mar.

Bəzen gülür qabağında camalın,
Al iç! – deyib su verirsən yene sən.
Özün kimi şirin imiş xeyalın,
Mehribansan, ah, nə qədər mənə sən.

Üç ay var ki, ey gözəli ellərin,
Hücumlara sözlərinçün girirəm.
O gün mənə su uzadan ellərin,
Gülümseyən gözlərinçün girirəm.

O YENƏ SEYR EDƏCƏK

*Böyük Vətən müharibəsi qəhrəmanı
Baloğlan Abbasova ithaf edirəm.*

Ta qədimdən Lənkəranın bir ölməyən şöhrəti var:
Yer üzündən quşlar ona qonaq gəlir qatar-qatar.
Bu torpağın tərlanıdır mənim ölməz qəhrəmanım,
Azərbaycan iftixarı, qorxu bilməz qəhrəmanım.
Az durmayıb gur suların sehər-axşam qırğında,
Pərvazlanıb körpə quzum şahbazların sorağında.
Bir gün uçu bu tərlanım quşlar kimi yuvasından,
Qartal kimi qanad çaldı oylağından, obasından.
Bəxtiyarlar torpağına yad basmasın ayağını,
Söyleyərək, daraqladı öz mehriban yarağını.
Bəzen onun təmiz qelbi bir dalğalı ümman oldu,
Düşmənləre ölüm saçan qasırgalı tufan oldu
Lənkəranın gur bağları onsuz verdi bir il bari,
Onsuz ancaq Azərbaycan heç yemədi bir nübarı.
Onsuz bir il quşlar gelib yuva saldı, bala verdi,
Onsuz ancaq el söylədi: yaman olur bala dərdi.
O, söylədi: "Eybi yoxdur göy bağçalar dolsun bara!"
Cavab verdi ellər, dedi: "Qoy eşq olsun bu iqrara!"
O: "Yurdumun gözəl çayı yada olmaz qismət!" – dedi.
Cavab verib ellər: "Sənə, igid balam, hörmət!" – dedi.
O, bircə gün olmadı ki, bir qəsbkar öldürməsin,
Qüdrətini düşmənlərə döyüşlərdə bildirməsin.
O vuruşub bu ellerinin qoruyaraq ismetini,
O, verdikcə öz əlilə xainlərin qismətini,
Azərbaycan iftixarla söyledi ki: "Balam vardır!
Hər əməli tariximə bir qiymətli yadigardır!"
O qəhrəman bu sözlərə qulaq asdı etibarla.
Tüfəngini öz döşfünə yene basdı etibarla,
Qırdı, tökdü düşmənləri xəzəl olmuş yarpaq kimi,
Ana yurdun fərəhindən dalğalandı bayraq kimi.
Bu gün-sabah bahar gələr, çayır-çəmən güləcəkdir,
Yenə bizim Lənkərana quşlar uçub gelecekdir.
Ancaq mənim qəhrəmanım o quşlara dalmayacaq.

Durnaların qatarından bir de ilham almayacaq.
 Baxmayacaq nurlu göye, lakin birce həqiqət var;
 Yurd uğrunda candan keçən, el durduqca ölməz, yaşar!
 Menim şanlı tərlanıma Lenkeranın dağlarında,
 Ətir saçan portağallı, sarı limon bağlarında,
 Gök üzünə bir vüqarlı mermər heykel qalxacaqdır,
 Onda mənim qəhrəmanım əsrlərcə baxacaqdır
 Uzaqlardan uçub gələn qatar-qatar durnalara,
 Əzəmetlə söyləyəcək: "Salam olsun ilk bahara!"

1943

SƏHƏRİN NƏĞMƏSİ

Boşluqların içində arabir gecə yarı,
 Hezin-hezin ötərek, gedən durna qatarı,
 İlk şəfəqin üfüqdən yer üzünə düşməsi,
 Budaqlarda quşların oyanıb ötüşməsi,
 Kainatı dindirən səherin nəgməsidir.

Bülbülə gəl-gəl deyən çəmenlərin, bağların,
 Su üstündə baş-başa çatışan budaqların,
 Təze aşiqler kimi gözəl piçildaşması,
 Ağ suların daşların üzərindən aşması,
 Qelbə salam göndərən səherin nəgməsidir.

Dağ kimi buludların aldığı sevimli rəng,
 Ceyran qaçışmasından yaranan ince ahəng,
 Anasından gen düşən bir quzunun nalesi,
 Camalından duvağı atan gülün jaləsi,
 Açılan lale, nəstərən səherin nəgməsidir.

Dan yerinin anbaan ağarıb, sökülməsi,
 Kəlağaylı qızların dağ döşündə gülmesi,
 Menim də can bağımdan derilmiş hər novbarım,
 Eşqilə insanların çırpınıb yazdıqlarım
 Ağ gündən xəber verən səherin nəgməsidir.

1943

NƏNƏMİN ULDUZLARI

Mən uşaqkən ulduzları seyr etməyi sevərdim,
 Təfəkkürün dünyasında yol getməyi sevərdim.
 Nə zaman ki, ay doğaraq yerə şöle saçardı,
 Nənəm baxıb asimandan şirin söhbət açardı.
 O deyərdi: "Bu ağaran – hacıların yoludur;
 Yeddi qardaş, ulduzların hamisindən uludur".
 O deyərdi: "Ulduzların bir çoxunun adı var,
 İnsanların taleyi idir, göy üzündə parıldar.
 Gənəş kimi şöle saçan parlaq olan bu ülker,
 Padşahındır, ezəmetlə yer üzünə nur çilər".
 Sonra başqa sitarəyə cəlb eləyib diqqəti,
 Söyləyərdi: "Boldur onun sahibinin dövləti".
 O, deyərdi: "Bu ulduz ki, sanki indi sönəcək,
 Yazıq, yoxsul bir kimsənin iqbalıdır yanır tek".
 Nənəm söhbət eleyərdi, göye xeyli baxardı,
 Bəzən süzüb yer üzünə bir ulduz da axardı.
 Nənəm çatıb qaşlarını söyləyərdi bu zaman:

– Demək, köçüb dünayımızdan getdi yene bir insan.
 Sonra mənə "yat" deyərdi, mən yumardım gözümü,
 Ulduzların dünyasında zənn edərdim özümü.
 Gəzdirərdi qanadında məni zərli mələklər;
 Açılardı qabağında varlığılə fələklər...
 İllər keçdi karvan kimi, çatdım boy-a-başa mən,
 Bir gün süzdü nənəmin də ulduzu göy üzündən.
 İpək ruhlu bir insanı tapşırıdlar torpağa,
 Ömür bənzər budağından düşən sari yarpağa.
 Nənəm getdi... Dedikləri bəzən düşür yadına,
 Yanır, demək bir ulduz da göydə menim aduma?
 Yanır, lakin bir gün o da sakit süzüb axacaq.
 Belə onda bir nənə də göy üzünə baxacaq,
 Söyləyəcək nəvəsinə hezin-hezin o zaman:
 – Demək, köçüb dünayımızdan getdi yene bir insan.
 Vay o kəsə, asimandan çəkiləndə ülkəri,
 Yer üzündə yaşamayırla nə işi, nə əsəri,

1944

ARZU

Mən istərəm şerimin təravəti duyulsun
Bağçaların, bağların çiçəyində, gülündə.

Mən istərəm sezilsin cəh-cəhim bahar çağrı
Sevdalı bülbüllərin vəsətində, zilində.

Gəlsin əksi-sədəsi yazdığını nəğmələrin
Vətənin bu çağlayan gur çayında, selində.

Gecələr çıraq kimi alışın misralarım
Kolxozcu qardaşının aynabənd mənzilində.

Əks eleyim eşqini mehriban insanların
Sədəfli rübabımın könül açan telində.

Xatırlasın gələcək nəsillər məni daim
Xəzərin bu çıraqban, sevdalı sahilində.

Bir iftixar duyaraq, bəxtəvər dünyamızdan
Bu şövq ilə yazıram Azərbaycan dilində.

1944

SEVGİLİM

Bu dünyada sevmeyənlər ölüdür,
Çox şirindir əhdi-peyman sevgilim!
Eşq insanın həyatının gülüdür,
Ətir saçar zaman-zaman, sevgilim!

Mən uğrunda vuruşlara girmişəm,
Çox dəhşətlər, çox tufanlar görmüşəm,
Eşqim üçün imtahanlar vermişəm,
Söylemişəm keçər hicran, sevgilim!

Tərlaniyam ətir saçan düzlərin,
Aşıqiyem təravətlə sözlərin,
Xatırimdən çıxmaz qara gözlərin,
Şirin cana canım qurban, sevgilim.

1944

AĞACLARIN ŞİKAYƏTİ

Mən dolanıb yorğun-arğın
Seyr etdiyim yaşıl bağdır;
Vətən mülkü, Vətən yurdı
Yaralanmış bir torpaqdır.

Mermi vurub ağacları
Böyüyü üstə yıxmış yana;
Şax budaqlar yere sari
Öyilmışdır yana-yana.

Bir ağacın böyründə var
Xeyli yekə bir çatpara;
Vahiməli ağır toplar
Budaqlara vurmuş yara.

Şaxlar görüb qiyaməti,
Lakin yenə yarpaq verib;
Bağa həyat elaməti
Mehribanum, torpaq verib

Gez aləmi qarış-qarış,
Nezər yetir qədəm-qədəm,
Dünya qərar tutan gündən
Pencələşir həyat, ədəm.

Budur, baxın, seyrə varın
Bağın viran bir hali var.
Lakin sınıq ağacların
Budağında albalı var.

Daldım yaşıl budaqlara,
İpək ruhlu yarpaqlara;
Süzdüm bağrı yarıq-yarıq
Bar getirən albalını,
Açıdı mənə dərdli ağac

Viran bağın məlalını:
 "Köçdü hərndəm, dost yoxaldı,
 Nə bir yoldaş, nə yar qalıb;
 Dünənki şad bir eyvandan
 Bu gün uçuq divar qalıb;
 Bir zamanlar bu eyvanda
 Quşlar yuva qurardılar;
 Ətrafında göyərçinler
 Uçub dövrə vurardılar.
 Sarı saçlı bir gözəl də
 Sığal verib tellerine,
 Vurulmuşdu gənc yaşında
 Eşqin əlvən güllərinə.
 Üç il var ki, bu yerlərdən
 O dildarı qopardılar;
 Saçlarından sürükləyib
 Uzaqlara apardılar...
 Cəsur oğlan, igid əsgər,
 Qayıtmasa o qız geri,
 İnsan deyil, quşlar belə
 Tərk eyləyər bu yerləri;
 Qayıtmasa o qız ilə
 Aydan-aya, ilden-ilə
 Bu gördüyün bağ solacaq
 Çarparalar qurutmayan
 Barlı bağlar xar olacaq..."
 Ürəyime dağlar çekdi
 Yaşıl bağın fəlakəti;
 Alışdırıcı varlığımı
 Ağacların şikayəti.
 Tez götürüb yarağımı,
 Asta basıb ayağımı
 Yerin dərdli sinesinə,
 Ağacların qəm sesinə
 Tab etməyib, tərk elədim
 Sığındığım sərin yeri.
 İndi uzaq ölkələri
 Dolanıram əldə yaraq,

Sehər-axşam edib soraq
 Axtarıram o dilbəri.
 Əsirələr dönür geri,
 Yollar boyu gördükcə men,
 Yurda dönen dəstelerdən
 Seruşuram o afəti.
 Meni rahat buraxmayırlar
 Ağacların şikayəti.

1944

QARA DAŞIN HƏSRƏTİ

Bir qara daş vardi yol qırğında
 İl in qış çağında, bahar çağında
 Onu gah döyərdi acı küləkler,
 Açırdı yanında gah da çiçəklər.
 Nə dərdi, həsrəti, nə qəmi vardi,
 Olduqça sadə bir görkəmi vardi...
 Günlerin birində bir varlı tacir,
 Əzəmetli, cavan, vüqarlı tacir,
 Bu yol kənarından edirdi səfər;
 Lökleyib gedirdi ağır dəvələr.
 Bir dəvənin yükü çökürdü yana,
 Əziyyət verirdi çuval heyvana.
 Sağ tərəf ağırdı solundan bir az,
 Sariban tayları etməkçün taraz
 Yolun üstündəki bu daşı aldı,
 Tez yüngül çuvalın gözüne saldı.
 Qara daş beleçə gözləri yaşı,
 Ürəyi qüssəli, qəlbini təlaşlı,
 Gündələ yol gedib düşdü uzağa,
 Görüb bilmədiyi özgə torpağı.
 Orda ki, dəvələr qərar tutdular,
 Yenə qara daşı yere atdilar.
 Tutuldu varlığı dərdə, möhnətə,
 Qan ağları, düşərsə her kim qurbətə...
 O zamandan keçir həftələr, aylar...

BÜLBÜL VƏ ŞAIR

Dolur, həm boşalır karvansaraylar.
Təbiet gəlin tek elvan geyəndə,
Quşlar Şura gəlib nəğmə deyəndə,
Qalxıb çıxır yola yüklü dəvələr,
Lakin qara daşa salmayır nəzər,
Etina etməyir heç bir sariban;
Yaziq qara daşın bağrı laxta qan,
Qəlbində yurduna dərin məhəbbət,
Baxır uzaqlara hey həsret-həsrət;
Baxır hər səfərə gedən karvana,
Düşünür qara daş gəlib həycana:
— Görəsən kim yenə alacaq məni,
Doğma torpağıma salacaq məni?

O MƏNİM YANIMDADIR

Bu il biz ayrı düşdüük, yar məndən uzaqdadır
Belkə gözəl Bakıda, belkə Qarabağdadır?!
Belkə cəbhələrdədir, vuruşur aslan kimi?
Hayandadır, bilmirəm; onu bir canan kimi,
Mehriban dildar təki arzulayıb ürəyim,
Onun həsrətindədir arzum, hissim, dileyim.
Lakin bu gün uzaqdır məndən eşqin fırqəti,
Özüm də bilməyirəm nədir bunun illəti?!
Neyə dalsam, eylesəm hansı bir səmtə güzər.
Gözlərimdə canlanır yalnız o nazlı dilbər.
O qız çeşmə üstünə bu gün gəlib olmaya?
İnce gülüşü sinmiş çağlayıb axan suya?
Bu öten quşun səsi belkə onun səsidir,
Şebənin təravəti yarımin nəfəsider?
Bunlar heqiqətmidir, yoxsa şirin xeyaldır?
Yoxsa məni aldadən şairənə bir haldır?
Bilməyirəm, nədənsə sevinirəm ürəkdən,
Gözəl yanı yanında hiss edirəm bu gün mən,
Deyirəm: "Nazlı canan könül eyvanımdadır,
Yar məndən uzaq deyil, o mənim yanımdadır".

Təbriz, 1944

Qəlbimdə qövr etdi yarın həsrəti,
Deyib-danışmağı, şirin səhbəti.
Onun xəyalılıq gəzdim çölləri,
Baxıb seyr elədim elvan güləlli.
Nergiz çəmənzarda yenə xumardı,
Gözlərinde yarın baxışı vardi.
Lalə bənzəyirdi qız yanağına,
Qərənfil alışan yar dodağına.
Məni cezb elədi suyun şiddetəti,
Göründü çeşmədə yarın surəti.
Elə bil gülüşü nazlı dildərin
Qoynuna sinmişdi bühlur suların.
Qayıtdım, evimə gəlim dübara,
Rast galdım budaqda bülbüli-zara,
O, məni görünçə susdu, dayandı,
Qəlbimdə qəribə şübhə oyandı.
Dil açdım bülbüle, o şeyda quşa,
Dedim ki, səninlə ötmüşəm qoşa.
Nə üçün uzaqdan görünçə məni,
Dönüb qara daşa kəsdin nəğməni?
Bülbül cavab verdi bir insan kimi,
Köksünün dəryası çağlayan kimi.
Dedi: "Ruhlandırır hər bahar çağı
Məni bir etirli gülün yanağı.
Qonuram səfali, yaşıl budağa,
Ötürəm ruh verib fərehlə bağa.
Şairlərə mənə böhtən deyirlər,
Uydurub nəğməmə feğan deyirlər.
Özleri hicrlə gelir feğana,
Bizi eleyirlər ancaq bəhana.
Mən də söz vermişəm özümə bağda
Şair gören kimi susum budaqda".
Dinledim bülbülli məhəbbətlə mən
O, şəker saçanda şirin dilindən,
Sonra da söylədim: "A sarı bülbüл,
Nəğməsi könlümün dildarı bülbüл!"

Sən oxu bağçada xoş avaz ilə,
 Mən ötüm dünyada saz və söz ilə.
 Sən oxu sevginin rəvayətindən,
 Mən yazım insanın səadətindən.
 Sən dediyin şair bir özgəsidir;
 Onun sədasi da qarğı səsidi".
 Sözüm eser etdi şeyda bülbüle,
 Eşq elan elədi ətirli gülə.
 Mən onu dinleyib yola düzəldim,
 Qəlbim fərəh dolu evimə gəldim.

Təbriz, 1944

MƏN NƏ GƏTİRMİŞƏM

Bizim bu ellərdə gözəl qayda var:
 Qardaş qardaşına sovgat aparar.
 Mən de bu torpağın senətkariyam,
 Azad bir ölkənin havadarıyam.
 Onun adətinə var məhəbbətim,
 Vüqarım, fərəhim, hissim, hörmətim
 Qurbanı olduğum bu ellərindir!
 Ellərin kamalı göydən dərindir.
 Mən onun yolunda doluram yaşa,
 Günsə varlığımı edir tamaşa.
 İlhamlar alıram el adətindən,
 Onun qürurundan, səadətindən
 Ruhlanıb oxuyan azad bir quşam,
 Özümə sevimli yuva qurmuşam.
 Xaqqanının əziz ruhu məndədir,
 Babamın türbəsi bu çəməndədir.
 Burda qardaşım var, əziz bacım var
 Bacıya, qardaşa ehtiyacım var.
 Mən bu gün gəlmmişəm onun yanına,
 O məni qaldırır öz eyvanına,
 Açıq qapısını xoş camal ilə,
 Girirəm içəri mən kamal ilə.

72

Təbriz, əziz diyar, möhtəşəm diyar!
 Sənə derya qədər məhəbbətim var.
 Boş əllə qapından demə, girmişəm.
 Soruşan olsa ki, nə gətirmişəm?
 Söyle: ilham alıb el adətindən,
 Məhəbbət, sədaqət gətirmişəm mən.

Təbriz, 1944

AZADLIQ EŞQİLƏ ALIŞIB YANAR

Dünən dost bağına etdim güzər mən,
 Bir gözəl səhnəyə saldım nəzər mən.
 Orda əsmeyirdi tozlu küləklər,
 Səf-səf açılmışdı güllər, çiçəklər.
 Saçdıqca ətrini hər səfəli gül,
 Ötürdü şaxlarda sevdalı bülbüл.
 Həmin bağ içinde süretlə qoşa
 Gəzən keklik gördüm, edib tamaşa,
 Həsretlə göylərə boyanırdular,
 Uça bilmirdilər, odlanırdilar.
 Şama dəyib yanana pərvane kimi,
 Baxırdılar dəli-divanə kimi.
 Öyrəndim onların mən qubarını,
 O yazıq quşların qanadlarını
 Duydum kəsmişdilər, bağrim qanadı;
 Kəsilərsə uçan quşun qanadı
 Dünya gözlərində bir zindan olar,
 Fikri, düşüncəsi asiman olar.
 Düşündürdü meni bu yanıqlı hal,
 Bir ağaç altında eylədim xəyal.
 Yazıq insanlara qəlbən inlədim:
 Beşərin halı da belədir, dədim;
 Üz verəndə ağır əsaret ona,
 Hələ gülməyəndə səadət ona,
 Qanadsız quş kimi daim boyanar,
 Azadlıq eşqile alışib yanar.

73

QARĞA VƏ GÖYƏRÇİN

Bir səhər nə gördüm: qonub budağa
Qarğı qarıldıyır, səs salır bağa.
Deyir göyərçinə: "Seyr et bülbül!
Qızıldan qəfəsde vəsf edir gülü.
O, nə su axtarır, nə dən axtarır,
Nə sıqınmaq üçün vətən axtarır.
Nə uşaqlar sökür aşıyanını,
Nə ovçu axıdır qızıl qanını.
Ona insan oğlu şirin qənd verir,
Mehriban-mehriban hər gün dindirir.
Gəl uçub, evlərdə girək qəfəsə.
Biz də bülbül kimi verək səs-səsə".
Göyərçin səslenib dedi qarğıaya:
"Əqlin, ferasətin getmişdir zaya,
Qeyd ilə yaşamaq bir quru səsdir,
Qızıldan olsa da qəfəs qəfəsdir!
Get sən onda yaşa həyatın boyu,
Çalada tapdığım bulanıq suyu
Dəyişib vermərəm şəkərə, qəndə;
Azad yaranmışam yaşıl çəməndə,
Qefeslər küncündə nəfəs almaram,
Mən öz həyatımı qeydə salmaram".
Uçub geniş göydə qanad çalınca,
Baxdı ala qarğı onun dalınca.
Dedi: "Get, hərcayı özür sür, yaşa,
Sən öz xeyirini düşməzsən başa".
Lakin qəfəsdəki o sarı bülbül,
Ətirli qönçənin dildarı bülbül,
Baxdı göyərçinə, lacivərd göye,
"Əzizim, nə qədər xoşbəxtsen!" deyə.
Azadlıq hesrəti bağrını dəldi,
Doğrandı, ney kimi nəvayə gəldi.

Təbriz, 1944

SAZIMIN YERİNDƏN AS YARAĞIMI

Başına döndüyüm qaragöz pəri,
İpək paltarını gətir gəl bəri!
Çıxar əynindəki tozlu şineli,
Qoy kəmər sıxmasın o ince beli.
Mənim də sazımı götür divardan,
Dil açsın xallarım vəfah yardan.
Olsun qismətimiz əbədi vüsəl,
Bu cəbhə dostumu – tüfəngimi al!
Al dedim, muzeyə vermə, sevgilim,
Onu səliqəyle bük yenə saxla,
Divardan asmadan silahı yağıla.
Belədir quruluş, belədir həyat;
İgidin altında bir yəhərli at,
Çiyində bir silah, bir saz olmalı;
Hər işi yerində taraz olmalı.
Başına döndüyüm qara gözlü yar!
Getdi möhnət dolu həsrətli çağlar.
Çıxar əynindəki tozlu şineli,
Qoy kəmər sıxmasın o ince beli.
Box şinel sadədir, deyilsə tirmə,
Saxla ehtiyatla, muzeyə vermə,
Mənim də qoruyub o, novraqımı,
Sazımın yerindən as yarağımı!

QƏLƏBƏ GÜNÜ

A dostlar, aşnalar gözünüz aydın
Oldu nesibimiz seadət camı.
Qurulsun toy, mağar eller boyunca
Coşsun bəstəkarın dərya ilhamı!
Gəldi gözlənilən zəfər bayramı.

Öldü yuvasında vəhşət ejdəri,
Kedər tərk eləyir doğduğum yeri;
Ağ günlər qayıdır sevincə geri
Öldü quldurbaşı, öldü haramı,
Gəldi gözlənilən zəfər bayramı.

Həm o qotazlı, sədəfləi sazım,
Gülür əbədiyyət baharım-yazım,
Süzür üfüqlərdə ilham şahbazım,
O səslənib deyir: – sevinsin hamı!
Gəldi gözlənilən zəfər bayramı.

Var olsun rəşadət, hünər var olsun,
Üfüqdə parlayan səhər var olsun,
Atamız-dostumuz rəhbər var olsun,
Var olsun Vətənin gözəl əyyamı!
Gəldi gözlənilən zəfər bayramı.

9 may 1945

İLK ŞİKAR

Ovçunun daftərindən

Dan yeri sökməmiş çıxıb ovlağa,
Zağlı tüfəngimi çəkib ayağa
Özümü kolların içində vurdum,
Saatlar uzunu mariqda durdum.
Nehayet, rast gəlib bir şux ceyrana,
Atıb sinesini batırdım qana.
O sıçrayıb göye, uçuldu yere;
Yüyürdüm yanına mən birdən-bire.
Solğun nəzərlərə o məni süzdü,
Dərdli baxışlarla qəlbimi üzdü.
Gəldi xatirime keçən həyatım,
Öz gənclik aləmim, öz kainatım.

Mənim də qəlbimi bir zaman belə
Bir gözəl ovladı nəzərləriyle.
Mən də o gün həmin bu ceyran kimi
Baxdım həsrət-həsrət nigaran kimi.
Sinəmdə yer salıb o gündən bəri
Amansız ovçunun yara izləri.

SƏYYADA DÖNDÜN

Ovçunun daftərindən

Mən turac gəzirəm kollar içinde,
O, bu dəm denləyir yollar içinde;
Girirəm dalınca bir ucqar bağa,
O sekir arxayın yaşıl otlığa.
Mən nəzər salıram yere, havaya,
O qanad çılmadan girir yuvaya.
Mən ondan əl üzüb dönəndə geri,
Götürür başına səsi çölləri...
Demə ki, bir onun inadı vardır,
Bərli-bəzəklidir, qanadı vardır.
Yox, yox... O quşla var nisbetin sənin,
Onun xisletidir xisletin sənin!
Gəzdim həsrətinlə mən hilal kimi,
Sən nurlu gecəmdə bir dumdan oldun.
Dolandım izində mən xəyal kimi,
Sən gedib özgəyə mehriban oldun.
Mən səni hər zaman dost kimi andım,
Nədən, bilməyirəm, sən yada döndün?
Mən səni ömrümün şikanı sandım,
Sən yolum üstündə səyyada döndün.

XAQANI

Yaxın dostum kimi sevinc yanımda,
Sakit oturmuşdum öz eyvanımda
Nazlı bir qız kimi göyler qəşəngdi,
Dilbər yanaqları xoş, lalerəngdi.
Men onun hüsünü scyr edən zaman,
Bir mehriban qoca, nurani insan
Gördüm, nezakətlə evimə girdi,
Mübarek qədəmi səfa gətirdi.
Dedim: "Bağışlayın məni, kimsiniz?"
Dedi: "Səhv etməsəm tanışq ki, biz!
Özün hörmət edib istedadıma
Əsər yazmadınnı mənim adıma?"
Dedim: "Xoş gəlmisən, əziz Xaqani,
Nə şərəflə görüş, Nizami han?
Buyurun oturun, haradan belə?"
Gəldi şirinzəban o bülbül dile,
Söylədi: "Yaşının bu ötkün çağrı
Sındırı qəlbimi İran torpağı;
Dedilər: olsan da böyük sənetkar
Odlar ölkəsinə təəllükün var.
Fəxri, şöhrətisən Azərbaycanın,
Şirvan torpağının qanıdır qanın...
Yetər ingilisə yerini tərk et!
Sənə biganədir bizim məmləkət;
Hörmət elemədin bir şahənşaha,
Məzarın döndüse ziyanətgaha,
Onu biz etmədik, təbrizli etdi.
Gah aşikar etdi, gah gizli etdi..."
Ağır bir ah çəkdi şair dərindən:
"Adımı sildilər küçələrindən..."
Deyince, söylədim: "Qoy olsun, nə qəm,
Sənin şöhrətinlə fəxr edir alem.
İndi ki, beledir, onda bəs niyə
Bakıda yer verək biz Firdovsiyə?"
Dedi: "Onlar kimi etsən hərəkət,

Səndən inciyəcək həqiqi sənət.
Ömründə gülmədi Firdovsi bir an,
O böyük şaire nə verdi İran?
Şeir bağçasından çiçək dərdilər,
O şərbət istədi, ağu verdilər!
Əziz qonaq kimi saxla sən onu,
Şeir dünyasının qadir oğlunu.
Yaradan insana sən ehtiram et!
Cahillər eləməz şaire hörmət".
Dedim ki: "Baş üstə, sən deyən olsun.
Sözə qiymət veren bu vətən olsun.
Odlar ölkəsində vardır qiymətin.
Müqəddəs sayılır çoxdan türbətin.
Bakıda ucalar meğrur abiden,
Bu iftixar ilə ömür elə sən..."
O mənə ürekdən razılıq etdi,
Vətən torpağını öpməyə getdi.
Onun dahısınca baxdıqca baxdım,
Ferəhimdən uçub göylərə qalxdım.
Gördüm üfüqlərdə bir qartal sürü,
O qanad çalmayırl dalbadal, sürü...
Bir bala şahin də vardı yanında,
Şair bu sehnədən baxdım haliydi,
Vətənin buludsuz asimanında
Süzen bəlkə onun öz xəyalıydı...

HƏR ŞEY BAQİDİR

Deyirlər: baqidir hər şey cahandan,
Qayıdır aləmə dünyadan köçən.
Buludlar ki, gezir göy asimannda
Çox onu görmüsən bir çay kimi sən.

Deyişir hər zərrə öz surətini,
Bu günkü bir tikan sabah lalədir.
Dünyanın dansan da bu hikmətini,
Bu gün yaxan alov, sabah jalədir.

Demək, xəzəl olsan bir yarpaq kimi,
Dönərsən ağ daşa, gövhər olarsan.
Sənin dayağın var bu torpaq kimi,
Baharda bir şirin bəhər olarsan.

Gül kimi açarsan, qoparar əller
Taxar öz döşünə səni gözəllər.
Nazənin qızları oxşarsan o dəm,
Deməli, yaşarsan durduqca aləm!

Mən də köçsem əgər bir səhər çağı,
Yenə gəzəcəyəm ana torpağı.
Verərəm bülbülə o gün yerimi,
Nəğməsi eylərəm şeirlərimi.

Quşlar oxuyanda gül budağında
Dinləyər insanlar öz otağında.
Bu dünya durduqca, deməli, sağam,
Mən yenə ömr edib yaşayacağam!

1947

PƏRVANƏ VƏ ŞAM

Bizim qoca dünyani dolaşır bu əfsanə;
Şam gözəldən gözəl qız, oğlan imiş pərvanə.
Aşıqləri mat qoyan qızın camalı varmış,
Eşqə düşən gözləri şöle çekib yanarmış.
Bir gün şam pərvanəyə deyir: "Dildar, yaxın gel!
Sənə xəlvət deməli sözlərim var, yaxın gel!"
Pərvanə ehtiramla yaxınlaşır yarına,
Yetişmək istəyərkən ömrünün baharına
Birdən od tutub yanır, eşqinə qurban gedir,
Bir yerindən vurulur, min yerindən qan gedir.
Qız görür itirəcək sevimli dildarını,
O, söndürmək istəyir göz yaşıla yarını,

Ağlayır, gözlerindən yaş gelir gilə-gilə,
Həlak olur Pərvanə, gelmedən əsla dile...
Şam o gündən sizləyir öz nakam aşiqinə,
İnci göz yaşlarının o gündən işığına
Pərvanelər yiğilir. Qızı təskin edirlər,
Onlar da alovlanıb eşqə qurban gedirlər.
Şam ağlayır, alışır, bunu bilməyir ancaq,
O, ağladıqca hələ, çox pərvanə yanacaq.

1947

MƏNİMDİR

Mənimdir bu qızıl sünbülli düzələr,
Mənimdir bulaqlar, göllər, dənizlər.
Vətən göylerində tərlən deyil o,
Könlüm qanadlanıb yurdunu gözlər.

Başı ağ cunalı dağlar mənimdir,
Bu şirin meyvəli bağlar mənimdir,

Mənimdir azadlıq, bir də səadət,
Mən ağ gün surməyə etmişəm adət;
Mənim varlığımdan gözəl fəsillər
Dolanıb keçdikcə alır təravət.

Bu şərəf, bu izzət, bu şan mənimdir,
Bu şanlı, şövkətli dövran mənimdir!

Mən öz Vətənimdə, özüməm ağa,
Qəlbimi vermişəm qızıl bayraqa;
Yeri mən əkirem, biçən də mənəm,
Sahibkar özüməm varlı torpağa.

İnci özümündür, gövhər mənimdir,
Bu fəcri al geyən səhər mənimdir!

Vermərəm cənnətə odlar yurdunu,
Mən əzel yaşimdən sevmişəm onu.
Kim baxarsa ona kəc, bir gün belə
Şərəfsiz olacaq ömrünün sonu.

Tükənmək bilməyən qüvvət mənimdir,
Dünya məclisində hörmət mənimdir!

Mənim Vətənimdə insan azaddır,
Söz azad, saz azad, vicdan azaddır.
Gedirəm vüqarla əbədiyyətə,
Qurdugum bextəvər dövran azaddır.

Bu qanun, bu hüquq, bu haqq mənimdir,
Yellənən o qızıl bayraq mənimdir!

Görünən dağ deyil, öz vüqarımdır,
Çaylar sevincimdir, arzularımdır.
Asayış deyilen o gözəl pəri
Aşıqi olduğum ilk dildarımdır.

Mənimdir o gözəl, o yar mənimdir,
Əhd-i-peyman mənim, iqrar mənimdir!

Qismətim sevgidir, şirin dilekdir,
Vətənim hər fəsil güldür, çiçəkdir,
Ömrümü verdiyim qoca dünyada
Yaratmaq, yaşıatmaq, gözəl əməkdir.

Bu gülzar, bu gözəl gülşən mənimdir,
Bu odlar diyarı vətən mənimdir!

Mən şərəf sayıram azad zəhməti.
Yurdumun tükənməz vari, dövləti;
Qoymadım, qoymaram düşmən aparsın
Vətən mülkündəki sonsuz neməti.

Bu dövlət, bu sərvət, bu var mənimdir,
Gələcək mənimdir, bahar mənimdir!

Çiçəklən ey gözəl Azərbaycanım!
Bakı, səsən mənim şövkətim, şanım,
Düşdüm ağızlara dünya boyunca
Qanımla yazdığını zəfər dastanım.

Ay mənim, gün mənim, ülkər mənimdir,
Gələcək mənimdir, zəfər mənimdir!

1947

ARAZIN ŞİKAYƏTİ

Arazla bu səhər gəldim üz-üzə
Axıb gedən zaman yaşıl bir düzə.
Dedi: "Şairlərdən şikayətim var.
Mənim çox qəribə hekayətim var".
Dedim ki: "Nə olub?" Qövr etdi derdi,
Dedi: – El bir zaman mənə deyərdi:
"Arazım, Arazım, axan Arazım!
Sinesi yadlara qalxan Arazım,
Çağla ki, sen mənim öz vüqarımsan,
Sevincim, fərəhim, iftixarımsan!"
Dedim ki: "Elədir".
Dedi: "Bəs niyə,
Məni yazuşınız insafsız deyə?
Bir zaman tufanlar keçdi başından,
Ayırdılar səni öz qardaşından.
Mənmi səbəbkaram?!"
Dedim: "Yox, Araz!"
Dedi: "Vətən mülki keçirəndə yaz,
Hesret bilməyəndə Gence, Marağa,
Ellər düşməyəndə derdə, fərağə,
Mən elə axırdım bu qərar ilə,
Şəreflə, izzətlə, iftixar ilə.
Əsrlər dolandı sakit, tufanlı.
Sürdü öz atını çox dəliqənlə;
Ahını vətənin duydum derindən.

Yol verdim köksündə Xudaferindən;
 Ellerin dərdinə könül bağladım,
 Səninlə bir gülüb, birgə ağladım.
 Demə ki, bir suyam, üreksiz çayam;
 Mən ki, başdan-başa ruham, sevdayam
 Az mənə açmayıb sırrını insan,
 Gizli saxlamışam onu yaşımdan.
 Ayrılıq ortaya düşəndən bəri
 Gəzib dolanıqca doğma elləri,
 Mən də odlanmışam, mən də yanmışam
 Köpürüb axmışam, dalğalanmışam".
 Dedim ki: "Elədir".
 Dedi: "Bəs onda,
 Sənse bir qələm çal haqqın yolunda.
 De, yeter şairler hey qana-qana
 İllədir ki, məni salır böhtana.
 Məgər mənni dedim, zülmkar yağı,
 Qanlıra qərq elə get Qarabağı.
 Məgər mənni dedim şahi-İrana
 Tiflisi yandırıb elə virana,
 Məgər mənni dedim Rza şaha: dur,
 Azəri yurduna sən də qan uddur.
 Məgər mənni dedim veliəhdə: gel,
 Odalar ölkəsinə sən də ol əngəl.
 Mənni istəmirəm yollar açılsın,
 Zəncirli, kündəli qollar açılsın.
 Birləşsin Qaradağ Qarabağ ilə,
 Yenə ömür sürsün xoş növraq ilə.
 Şaxtaxtı mehriban Əhərə çatsın.
 Şəhərlər qovuşub şəhərə çatsın.
 Alımlər Şirvandan Təbrizə gəlsin,
 Böyük sənətkarlar üz üzə gəlsin;
 Qatara minəndə ellər Makudan,
 Şəhər xəber versin qızıl Bakıdan.
 Məgər anaları ağlar görəndə,
 Sinələrdə çarpez dağlar görəndə,
 Mən axıb həsrətlə inləmədimmi?
 Gizli, zaman-zaman dinləmədimmi

Dehqan qardaşının ürək sözünü?
 Nə olur, bir kərə dindir özünü.
 Nə zaman su dedi, o yana axdim;
 Əlinə bel aldin, bostana axdim.
 Suyumdan canlandı bağça-bağ menim.
 Səyim, himmetimlə bu torpaq menim
 Çevrildi səfali yaşıl cənnətə".
 Dedim ki: "Elədir".
 Geldi hiddətə:
 "Elədirse, nədən bəs qana-qana,
 Şairlər salırlar məni böhtana!
 Qalır bir tərəfdə zülmkar, yağı,
 Deyirlər sən böldün ana torpağı".
 Dedim ki: "Doğrudur",
 O axdı, getdi.
 Qəlbimdə yanğıclar buraxdı, getdi.
 Xəyalə qərq etdi bu halet məni,
 Oldürdü, doğrusu, xəcalət məni.
 Ayrıldığım zaman kədərli çaydan,
 Gördüm ki, qardaşım baxır o taydan
 O yenə sadıqdir öz adətinə,
 Gedir şəhidlərin ziyarətinə.
 Dalğın, ağır-agır o yönəlincə
 Çekib karvanını axşam gəlincə,
 Ulduzlar göylərdə alışdı, yandı,
 Sanmayın o yanın bir kəhkəşəndi,
 Bunu qan qardaşım bilir hər zaman,
 Mənim ürəyimdir üstündə yanın.

ƏTİR

Yaşıl bir yamacda ilham alirdim,
 Hüsnünə xilqətin nezer salirdim,
 Birdən ayaq tutdu meh narın-narın,
 Başladı nəğməsi yaşılıqların.
 Bürüdü rayihə bütün aləmi;
 Dedim: "Ətir saçan dağda laləmi?

Onun ki, çəməndə tek rəngi alıdır?
 Huşdan eləməyi əmri-mahaldır!
 Olmaya nərgizdir məni məst edən,
 Qıyb şirin cana, ömrə qəsd edən?
 Gözəl nərgizin də bir hüsnü vardır;
 Şəhla baxışları xumar-xumardır.
 Bəs bu reyhanıdır, qərenfilmidir?
 Süsənbər, yoxsa ki, qızıl gülmüdür?" –
 Qərara gəldim ki, yaxından baxım,
 Öz əlimlə dərim, döşüme taxım.
 Yonəlib nə gördüm: yayıb etrini,
 Gülgün camalına salıb çetrini,
 Mənim öz dildarım, öz yarımla gelir,
 Sebrim, təhəmmütlüm, qərarım gelir.

1948

SƏNƏTKAR ÖLMƏZ

Sabahın nikahı açılan zaman
 Yundu gözlərini gözəl bir insan.
 Daha vurmayacaq bu gündən, demək
 Sənətin eşqilə çarpan bir ürek...
 Onun əsərində axan bulaqlar,
 Sünbüllü tarlalar, meyvəli bağlar,
 Səadət, azadlıq, rəşadət, hünər,
 Bunlarla fəxr edən bəxtiyar bəşər
 Baharla oturdu, baharla durdu.
 Şəreflə, fərəhlə, vüqarla durdu
 Bu günün, seherin azad insanı,
 Danışdı sənətin təmiz vicdanı...
 Sabahın nikahı açılan zaman
 Yundusa gözünü gözəl bir insan
 Ona yoxdur ölüm, olən bədəndir,
 Ölüm düha üçün əfsanədəndir!
 Yox, sənətkar ölməz, yaradan ölməz,

Xalqın sevimlişi heç zaman ölməz!
 O verdi ömrünü gözəl sənətə,
 Qovuşdu eşq ilə əbədiyyətə.
 Onu el qalbində daşıyacaqdır,
 Yaşamış, hər zaman yaşayacaqdır!
 Leylinin, Məcnunun ülvü eşqindən
 Əsər yaradana, nə cürətlə mən
 Öldü söyləyirəm, bu olan deyil!
 Yox, olən o böyük yaradan deyil!
 Ellər dinlədikcə "Koroğlu" sunu,
 Hər zaman yanında görecək onu.
 Gələndə evlərdən musiqi səsi,
 Onun duyulacaq iliq nəfəsi.
 Yox, mən gələcəyi gözəl görürəm,
 Bakının qoynunda heykəl görürəm.
 Ah, onun nə canlı baxışları var,
 Üzeyirdir haman böyük bəstəkar.
 Ölməmiş, heç zaman sənətkar ölməz!
 Xalqın sevimlişi bəstəkar ölməz!
 Xalqım bu dünyada nə qədər sağdır,
 Bizim Üzeyir də yaşayacaqdır.

TƏPƏ

Çixıb otsuz bir təpənin
 Dostlarımıla üzərinə.
 Nəzər saldım ana yurdun
 Mehəbbətlə hər yerinə.

Ah, nə gözəl mənzəredir:
 Sağım meşə, solum Bozdağ!
 Qabağında coşub gedir,
 Əzəmetli Kür qalxaraq.

YOLDA

Təbiətə bu yer, dedim,
Bir də tamış etdi məni.
Vəsf eləyim bir şeirlə
Dayandığım bu təpəni.

Seyr eləyib yola düşdüm
Əzəmətli iş yerinə.
Bir ses mənə: "Alqış, - dedi, -
İnsanların hünərinə..."

On gün ötdü, yada düşdü
Dirmandığım gözəl təpə.
Getdim onun torpağını
Xəyalımda öpə-öpə.

Gəlib gördüm təpə yoxdur,
Çox qəribə mənzərədir!
Təpə yoxdur, qabağında
İndi ancaq gen dərədir.

Dedim mən ki, azmamışam,
İtirmədim heç o yeri.
Bu dəm gəldi xatirimə
Kainatın şah əsəri.

İnsan oğlu, gecələri
O, hünərlə gündüz edir.
Şəher salır, boz dağları
Qüdrətə dümdüz edir.

Bürüyerken düzəngahı
Maşınların qadır səsi.
Dedim: İnsan qüdrətinin
Qoy var olsun təntənəsi!

Yoxuşlardan qalxır duman,
Yeriyirik arasından.
Düzənlərdə şöle saçılıb,
Qarşılıyır günəş bizi.
İlk baharla yaşılı çəmən
Salamlayıır ömrümüzü.
Yamaclardan ətir yayıb
Sən baxırsan yola, nərgiz!
Eşqim kimi təravətlə
Bala nərgiz, bala nərgiz!
Nə var, min bir maraq ilə
Göz dikirsən uzaqlara?
O fermanın binəsidir,
Qonaq düşüb yaylaqlara.
Aşıqların xoşladığı
Dağlardakı sam nərgiz!
Çəmənzara gelir çoban,
Güloğlanın yarı Nərgiz.
Seher-seher yayıb düzə
Körpə, emlik quzuları,
Şərim kimi təravətlə
Çiçəklənib arzuları,
Əldə kitab gelir yenə,
Elme böyük hörməti var,
Onun azad bir sevdası,
Dövləti var, sərvəti var.
İlk baharda alqışlayır
O nəğməylə təbəti.
Mən görüürəm o dilbərin
Kamalında şəriyyəti.
Səndən artıq xoşbəxt olan
Güloğlanın öz yarındır,
Əsl bahar o Nərgizin
Həyatının baharıdır!

1948

GÜL DƏSTƏSİ

Qara gözlü, qara qashı,
Şirin dilli, gözəl pəri!
Uzaqlardan gətirmişəm
Ətir saçan bu gulləri.

Qar altından qaldıraraq
Bənövşəler öz başını,
Gəldi mənim eyvanımı
Salamlasın yoldasını.

Nərgiz vida etdi səhər
Yaşıl Şirvan düzlərinə,
O gəldi ki, bir də baxsun
Gülümseyən gözlərinə.

İlk bahardan təravətli
Sən, ey ömrü bahar, gözəl!
Gülür eşqin, seadətin,
Gülür həyat, güñir əməl.

Mingəçevir təbrik üçün
Çəmənlərdən gül dəribdir.
Seadətdən, gələcəkdən
Sənə sovqat göndəribdir.

Qəbul elə, o şadlanıb
Sevinecək, güləcəkdir.
Mingəçevir yurdumuzda.
Al şəfəqli gələcəkdir!

Al sevgilim, töhfəsini,
Bahar təbrik edir səni.
Gel, qəbul et, özün kimi
Ətir saçan gül dəstəni.

1948

TƏRANƏ

Səhərdir çıxmışam yaşıl gülzara
Bahar mənə vurğun, mən də bahara.
Uçub könlüm quşu dolanır azad,
Nəşəye aşına dərdü-qəmə yad.
Təsadüf eylədim çobana dağda,
Dedim: "Çağırırsan yena bayati?"
Dedi ki: Bülbüller baharda, bağda
Tərənnüm eyleyər şirin həyatı.
Niye çağırımayım, nə həsrətim var!
Bu sonsuz sürüler, sonsuz ilxilar
Varlı kolxozundur, demək mənimdir,
Azadlıq, seadət, dilik mənimdir!
İnsan həyatıdır həyatım mənim,
Qulaq as, belədir bayatım mənim:
"Tərlənim düşmeyir tüləkdən bu gün,
Qollarım sinmayır biləkdən bu gün.
Günlerim süd kimi ağ keçir mənim,
Yoxdur şikayətim fələkdən bu gün".
Çoban oxuduqca əks etdi dağlar,
Məni cəzb eylədi sevdalı bağlar;
Yeridim yamyasıl xiyaban ilə,
Gördüm bağda gelin su verir güle.
Dedim ki: "Ay gözəl, sahibkar han!"
Ədəblə göstərdi mənə bağbanı.
Yanaşdım o mahir, aqil insana,
Söyledi: "Xoş gördük, buyur eyvana!"
Dedim ki: "Çox sağ ol, bu bağ kimindir?
Bu, ucsuz-bucaqsız torpaq kimindir?"
Söyledi: "Ay oğul, xammisan məger?"
Bağın sahibidir bağbecərənlər!
Kolxozun bağdır, demək mənimdir.
Meyvə özümündür, çiçək mənimdir.
Ətirli bağçanı bağbanla gəzdim,
Sözləri mənalı insanla gəzdim.
Məni cəzb eylədi bir toy otağı,

Hörmətlə tərk etdim bağbanı, bağı
Gördüm ki, alemdir, gözel mağardır;
Məclisi dolaşan aşiq da vardır.
Gətirdikcə dile sarı simləri,
Ömrü xatırlatdı bir al səhəri.
Deyirdi: "Sənətim, dilim azaddır,
Mənim bu savadlı elim azaddır.
Bağlayıb ilhamım torpağa məni,
Nə bəy-xan, nə koxa, nə ağa məni
Qana qərq etmeyir, dövran başqadır.
İndi oxuduğum dastan başqadır..."

Sübħū bu məclisde açdım firavan,
Səhəri yoluma olurkən revan
Tarlada Gøygözü, Qüdrəti gördüm,
Bitib tükenmeyən qüdrəti gördüm;
Şanlı yurdumuzun qəhrəmanları
Gedirdi sevimli çöllərə sarı.
Onlar deyirdilər: "Doğma Vətənə
Bol pambıq verərik biz bu il yene.
Çünki bahar bizim, çəmən bizimdir,
Bu ucsuz-bucaqsız Vətən bizimdir!"
Yayılsın ruhumu serinlik, deyə
Yonəldim Araza, sala minməyə.
Yanaşın mehriban, gur çaya baxdım,
Göz dikib bu taya, o taya baxdım,
Dedim: "Müqəddəssən, ey əziz Vətən!"
Bir dəstə quş keçdi göyün üzündən,
Süzdü buludlarda durna qatarı
Geniş çölə sarı, sahilə sarı.
Onların uçuşu incə şeirdi;
Şirin nəgmələri sanki deyirdi:

"Azadlıq! Dünyanın sərvəti sensən,
Xilqətin en böyük nemeti sensən!"
Dolandım çox yeri, hər yana baxdım,
Torpağın ağası insana baxdım..."

Qarlı Savalana nəzər salınca,
Qəm kesdi bağrimı, döndü qılınca.
Özüne çəkdisiə Maku şairi,
Qayıtdı Bakıya Bakı şairi.
Şubay buruqlara birbaş yönəldim,
Geniş mədənlerin qoynuna gəldim.
Dedim: "Buruqların sahibi hanı?"
Gösterdilər Ağa Nemətulları.
Dedim: "Salam, usta! De görək nə var?"
Dedi: "Hər günümdə bir qərinə var.
Getdi hicran çağt, dustaqqadır qəm,
İndi, bax, mən özüm qanunverənəm.
İndi bir ağayam, mədən mənimdir,
Bu ucsuz-bucaqsız Vətən mənimdir!"

Beləcə dinladım dağda çobanı,
Buruqda ustamı, bağda bağbanı,
Bənnamı, aşığı, ulu rəhberi,
Süzdüm ehtişamlı gələn səhəri.
Dedim: "Nədir əziz bu torpaq kimi?"
Əksi-səda duydun uca dağ kimi.
"Azadlıq, səadət, hünər sənindir
Bu ucsuz-bucaqsız öz Vətənidir!"

1948

BAKİ

Xəzərin sahili,
gecə yarıdır.
Həmdəmim yurdumun insanlarıdır.
Əziz gəncliyimin doğma şəhəri
Məni cəlb eləyir axşamdan bəri.
Mümkinmü şairə baxıb dalmamaq?
Mümkinmü Bakıdan ilham almamaq?
Önümüzə oynasır xırda ləpelər,

Xəzər sahilində Xəzərəm, Xəzər...
 Baxıram – göylərdə alışb yanan,
 Bakının üstündə qalxıb boylanan
 Ay deyil, gün deyil, qəlbim, canımdır;
 Menim könül adlı kəhkeşanımdır.
 Onu qaldırmışam, qızıl Bakıya.
 Gecələr sübhədək nur saçın deyə...
 Dolanıb gəzirəm axşamdan bəri,
 Baxıb seyr edirəm imaretləri.
 Gör nə gözəl, incə naxışları var!
 Həvəslə işləmiş, mahir sənətkar
 Qəlbidir, daş deyil divarda, tağda;
 Onun sevincidir hər bir otaqda.
 Bezəsin yurdumu öz elim deyə,
 Qaldırsın Bakını əməlim deyə
 Quşlardan daha tez qalxıb ayağa;
 Dərdi zəncirləyib salan dustağa
 O neft ustasıdır: gənc Ağasəfdır.
 Tebiət bir tərəf, o bir tərəfdır.
 Həvəslə işləmiş, mahir sənətkar
 Dinləyir quyunun nəm torpağını;
 Buruğun içindən müntəzəm gələn
 Qəlbinin səsidir, deməsem də mən,
 Bunu balta səsi, sanma, oxucum!
 O, yerin altına eləyir hücum.
 Torpağın altından gələn səsidir,
 Odlu üreyinin döyünməsidir.
 Bakı! Eşidirsən daim oğlunu,
 Məndən də yaxşıca duyursan onu...
 Bu qız mühəndisdir, adı Gövhərdir,
 Fikri, düşüncəsi aydın səhərdir.
 Bakıya ruh verir onun hünəri,
 Əsrin çıraqını onlar yandırır,
 Səadət bayrağı dalğalandırır.
 Bu da çilingərdir, gedir zavoda.
 O, səməndər kimi aşiqdir oda...
 Fikri, düşüncəsi yeni dəzgahdır,

Bu gün düşündüyü aydın sabahdır.
 Maşınlar deyildir, tez-tez işleyən
 Sən özün bilirsən, deməsem də mən
 Zamanın nəbzidir vurur müttəsil.
 Bakı, gözəl Bakı, geləcək nəsil
 Bəxtiyar bir həyat yaşamaq üçün
 O, belə fədakar çalışır bu gün.
 Bu da qəhrəmandır, aslan ürəkli,
 Gedir, gen sinəsi berli-bəzəkli.
 Sözüm dan yerinin nurundan aydın,
 Bakı, o zaman ki, cəbbəxanaydın,
 Qoruyurdu səni bu qəhrəman da.
 Övlad arxa durar ağır zamanda.
 O, dostluq eləyir parlaq zəfərlə,
 Qardaş yaranmışdır aydın səhərlə.

Ruhumu oxşayıb gəzir sübhədək
 Nəğmələr halında coşqun bir ürək,
 O sənət övladı bestəkarındır,
 Ağ günü, əbədi ilk baharındır.
 Ötüb Səbayelin binalarından
 Deyir, sənətimə bəzəkdir insan!
 Oxşayıb Bakını əsərlərilə
 Onun fəxr edirəm alm terilə;
 Xəzər sahili.
 Gecə yarıdır.
 Həmdəmim yurdumun insanlarıdır.
 Əziz gəncliyimin doğma şəhəri
 Meni cəlb eləyir axşamdan bəri.
 Mümkünmü şaire baxıb dalmamaq?
 Mümkünmü Bakıdan ilham almamaq?
 Önümüzə oynasır xırda ləpələr,
 Xəzər sahilində gezir bir Xəzər...

KÜR VƏ MONİTORÇU

Coşqun çayın qırağında
Sade, zəhmət adamları
İşləyirlər səhər çağı,
Çalışırlar gecə yarı.

Kür oynayır köhlən kimi,
Ləngər vurur yatağında,
Ehtiramla gelir dile
Bir işçinin qabağında:

“Sən bilirsən sözlerinə
İtaətlə baxdığını,
Hansi yana əmr ələsən
Tez yönəlib axlığımı.

Ancaq mənə yol vermeyir
Bozdağ, azca dardır yerim.
Sığışmayır bu məcrraya
Mənim oynaq ləpələrim”.

İnsan oğlu ehtişamla
Cavab verdi: “Məzəli Kür,
A yurdumun, iftixarı,
Yaraşığı, gözəli Kür!

Teki məndən vüsət istə,
Mən də sənə qanad verim.
Vüsət istə, sürət istə,
Canlandırmı, həyat verim.

Mən, genişlik xoşlayıram,
Torpağımın yoxdur sonu.
Başa çıxmaz nə küləklər,
Nə çağlayan çaylar onu.

Sözüm yoxdur, qoy yatağın
Arzum kimi geniş olsun;
Yol açaram, Kürüm, sənə –
Yoxuş olsun, eniş olsun.

Meydanını gen elərəm,
Gəl Bozdağa baxma, Kürüm!
Sən də göstər himmətinin,
Gəl mənasız axma, Kürüm!”

Kür söylədi: “Mən raziyam!”
İnsan aldı monitoru,
“Bacarırsan, Bozdağ, – dedi, –
Gəl özünü indi qorul!”

Borulardan şığıdı su,
Daş uçuldu, dağ söküldü.
Fərəhəni b əməlindən
O qəhrəman baxdı güldü.

Şair süzdü sahildəki
Bizim sadə vətəndaşı,
Az qaldı ki, fərəhindən
Buludlara dəysin başı.

1948

İRAN BAŞDAN-BAŞA ZİNDANDIR BU GÜN

Təbriz kəderlidir, axşamdan bəri
Süzür qərib-qərib həsrətkeş qəmər.
Onun işığında gəzir şəhəri,
Fikri, düşüncəsi qara kölgələr.

İpləri sabunlu dar ağacları
Deyir nəzərlərə xiyaban boyu.

Baxışlar vərəmli, üzlər sapsarı,
Matəmə çevrilib ellərin toyu.

Qapanıb məktəbler, kitabxanalar,
Açılıb ümumi evlər yenə də;
Saçından sürürlür dərdli analar,
Həyat məhv edilir bir məngənədə.

Dolanır zindanın düz qabağında
Bir dərban adlanan vəhşi canavar.
İngilis çəkməsi var ayağında,
Gəlmış Amerikadan geydiyi paltar.

Ona söylemişlər: "Yaxşı qan, eşit,
Demokrat, yurduna qara ləkədir".
Partlayır döşündə bir "şirü-xurşid"
Bilmeyir vətəni müstəmləkədir.

Dərban ətrafına baxır bir anlıq,
Sanki duman çökür, boğur hər yanı.
Tekcə Təbrizi yox, zülmət, qaranlıq
Boğur pəncəsində bütün İranı.

O küt nezerlərle baxır ətrafa,
Yazılıq dustaqlara bir kefən biçir.
Bürünüb bexti tək qara çəşaba,
Zindanın önündən bir qadın keçir.

Bəlkə o, bir dustaq nişanlısıdır?
Bəlkə də dərbanın iranlısıdır?
Qoy deyim sözümüz aydın, açıq mən:
Iranın rəmziidir bu dilsiz gedən.

Təbriz kədərlidir, axşamdan bəri
Süzür qərib-qərib həsrətkeş qəmər.
Onun işığında gəzir şəhəri
Fikri, düşüncəsi qara kölgələr.

Zindan,
gənc fədai,
bir sənək sudur,
Bucaqda kif atıb qup-quru çörək;
Dərban gülümşəyib deyir: "Al, budur
Mən de öz yerimi əkim deyərək
Su, torpaq istədin, sən çekmə zəhmət,
Al, götür, payına düşdü bu nemət".

Dustağın gözündə canlanır bu dəm
Doğma bir kainat, doğma bir ələm.
Dərban dərk eləməz, dayazdır, dayaz!
Düşünür fədai, canlanır Araz,
Baxır dustaq həzin, baxır doyunca,
Görünür gözüne sərhəd boyunca
İşqli binalar, gözel binalar,
Orada bəxtəvər qan qardaşı var...

Birdən zülmət çökür yenə hər yana,
Bəlkə cinayetdən utanır qəmər.
Ağır addımlarla girir zindana
İnsan adlanılan qara kölgələr.

Aparırlar onu,
sakitdir həyət;
Pozur süküneti yaniqlı bir ah.
Biganə deyildir cellada vəhşət...
Dan yeri sökülüb, güləndə sabah
Artıq görünmeyir qara kölgələr...
Dustaqlar sayılır, yenə bir nəfər.

Yoxdur igidlərin sıralarından,
Zindan o zindandır, dərban o dərban...
Çekdiyim bu lövhe duyan halıdır
Zavallı, İranın öz timsalıdır.
Qərbin istəyini yaşatmaq üçün
Iran başdan-başa zindandır bu gün.

DƏYİRMAN

Qərib-qərib süzürsen yene geniş sehranı,
Ətaletle hərlənən sen, ey su dəyirmanı!
Çox zaman işlətmışım ellərimlə çarxını,
Qişda az görməmişəm o qupquru arxını.
Senin taleyin axan lilli suya bağlıdır.
Mənim ömrüm sevincə, xoş arzuya bağlıdır.
Sən ey yol üstündəki qərib su dəyirmanı,
Ahu-naləylə keçdi əcdadımın dövrəni!
İndi başqadır insan, indi başqadır zaman,
Sən ey yol üstündəki köhnə, qərib dəyirman.
Yonəlir başqa səmtə maşınlar indi yükə,
İşləyir dəyirmanum çünki elektriklə.
Gecələr də işıqlar bəzəyir otağımı,
Ağaclarda lampalar nurlandırır bağımı.
Yetər həmdəmim oldun, mehmanın oldum, yetər.
Üstüne gələn izdə bundan belə ot bitər.
Qəmlənmə sözlərimdən, mən qəsdinə durmaram,
Qanadını sindirib özünü uçurmaram;
Yene də evvelki tək istəyirsən dayan, dur!
Quşlarla bərabər yat, quzularla oyan, dur!
Günəş qoşun çəkəndə günorta otaqlara,
Yatar sərin kölgədə heç olmasa mal-qara.

1949

SAMUX MEŞƏSİNDE

Maşınlarla keçirik biz Samux meşəsindən,
Burda qulaq tutulur motorların səsindən.
Mühəndis deyir belə:
— Bir il sonra bu dərə
Çevriləcəkdir gölə,
Keçdiyimiz bu yere
Təzə məcrasılə biz ötürən zaman Kürü,
Su altında qalacaq ağaclar, qayalıqlar.

Haman göldə arxayıñ süzüb tökəcək kürü,
Yurdumuzun neməti gözəl qızıl balıqlar.
İndi bu seyr etdiyin,
Sinəsində getdiyin
Meşədə gələn fasıl
Süzüb gəmi gəzəcək;
Yanaqları qırmızı,
Öcək kəndinin qızı
Bu alemi gəzəcək
Tarladan qayıdanda
Sərin axşam çağları,
Nəgmə deyəcək ona
Suların dodaqları.
Qulaq asdım dostumun könül açan sözünə,
Daldım vətən mülkünün meşəsinə, düzünə;
Xəyal məni qopardı,
Uzaqlara apardı.
(Şirin xəyal şairin arabir həmdəmidir)
Sandım ki, maşın deyil, mindiyimiz gəmidir.
Sandım ki, yanımızdadır yanaqları qırmızı,
Öcək kəndinin qızı.
Suların üzərindən meh əsir sərin-sərin,
Üzərini oxşayır azad sərnişinlərin.
Ürəyimiz fərəhli
Sevimli yurdumuz tek.
Sonsuz nəşəmiz kimi
Kür də axır sevincə;
Axır xeyli mehriban,
Uzaqlara çağlayır,
Çölləri qucaqlayır.
Gün dəydikcə parlayır
Gümüş bir kəmər kimi,
Axır derin, mənalı
Şirin nəgmələr kimi.

1949

KÜR SALINDI KƏMƏNDƏ

Ey beş il bundan qabaq gördüyüm gülər üzlü,
Şirin söhbetli, sözlü
Moskvalı rus qızı!
Bu dövrana bağladıq biz ki, iqbalımızı.
Mən səni beş il qabaq,
O zaman ki, bu torpaq
Yanırda od içində
Gördüm dağdan keçəndə.
Onda yoxlayırdınız
Yerin təbiətini
Mühəndis bacımla sən.
Qəlbime surətini
O gün nəqş elədim mən.
Xəber verdikcə dağın durumundan, gilindən
Duyduq ağ günlerini sevimli yurdumuzun
Bir cüt mehriban qızın
Həmin bu təhlilindən...
Haradasan bu günler xəbersizəm, bilmirəm,
Deməyirəm ki, sənsiz kəderliyəm, gülmürəm;
Nə sən dərdli Əslisən, nə mən Kerəməm bu gün.
Nə mən Məcnunam, nə sən qaraca qız – Leylisən,
Bizim həyatımızdan çox uzaqdır qəm bu gün;
Nə mən səndən narazı, nə də sən gileylisən.
Səni gördüyüm gündən
Xoşladım sənətini;
Qəlbimdə bayraq kimi
Qaldırdım hörmətini...
Rus qızı! Başa çatdı aparılan kəşfiyyat.
Dağların qucağından deyirlər açdın qanad,
Mingəçevirdən köçüb yəqin uzağa getdin,
Hara getdinsə yenə doğma torpağa getdin.
Belkə indi Volqanın,
Donun sahilindəsən,
Kuybişevdə, belkə də sən türkən elindəsən?

Beş bahar indi var ki,
Tamam beş il olar ki,
Sixmamişam əlini.
Mingəçevirdə ancaq
Görürəm əməlini...
A mehriban rus qızı! Kür salındı yatağa,
Can verəcək torpağa.
Artıq o əcdadımın gördüyü cəllad deyil;
İnsanlara yad deyil.
Sahili sement, qaya,
Alınmışdı ortaya,
Kür sakit axıb gedir.
Alişib ürəyimdə
İzler buraxıb gedir.
Dayanmışam Boz dağın əzəmətlə yanında,
Deyirəm ki, xalqımın fərəhli zamanında
Ona ilk şad xəbəri verim şerimlə mən də,
Yazım ki, ünvanını bilmədiyim rus qızı,
Gözlərin aydın olsun, Kür salındı kəməndə.

XALÇAÇI QIZ

Bizim təbrizli qızlar,
Nezərdən gizli qızlar,
Böyük bir karxanada
Nə müddətdir xanada
Xalı toxuyurdular.
Vurub ilmə-ilməyə,
Saatlar ötsün deye
Neğmə oxuyurdular.
Toxucu qızlar hələ
Sevilmezib əməlli,
Hələ nəğmədən ahr
Ürekleri təselli.

Nə ğmə:

Oğlan gelir ovlaqdan,
Qoy sovuşsun uzaqdan.
Yoxsa qara gözləri
Öpər seni yanaqdan.

Yanağında iz qalar,
Qeybat olar, söz olar.
Yad oğlunun öpdüyü
Bir gözəli kim alar?!
Oğlan gelir bulaqdan,
Qoy sovuşsun uzaqdan,
Qızlar, nə çıxar deyin
Ürək yaralamaqdan?

Bizim eldə seviler
Ürayı süsən qızlar.
Xoşlanılmaz hər yana
Yel kimi əsən qızlar.

Qoy bivəfa qızların
Sevgisi külek olsun,
İşlə əlim, butalar
Al-əlvən çiçək olsun...

* * *

Sən də elə bu zaman
Öz kiçik otağında
Bir aləm yaradırdın
Xananın qabağında.

Xəyalən dağlar aşib,
Gəzirdin çəmən-çəmən.
Axtarırdın solmayan
Ter bənövşə, yasəmən.

Süzüb bağlar barını,
Heyvasını, narını,
Al-yaşla qatırdın
Narıncını, sarını.

Qar örtəndə hər yani,
Sən gezməyib obanı,
Naxışlara verirdin
Gözlərindən qaranı.
Nə arzular, əməller
Gelib keçdi başından!
Ah, vurdun ilmələri
Bezen də göz yaşıdan.

Sən belece işləyib,
Xoş butalar yaratdım.
Eşqin ilməyə döndü,
Canlı gülzər yaratdım.

Görenlər menzəreni
İlk baharı unutdu;
Pəncərənə qondu quş,
Çəmənzəni unutdu.

Aylar keçdi bu sayaq,
Gecələr qaldın oyaq,
Toxudun öz xalını.
Təbrizin mahalını
İşlədikcə əlinlə,
Fəxr etdin əməlinlə...
Bir gün İran əfsəri,
O əfsər ki, hər yeri
Canavar tək dalayır,
O əfsər ki, yurdunu,
Görenlər bilir bunu,
Viran qoyur, talayır,
Geldi sənin evinə

Yanında iki sərbaz,
Həris-həris xalına
Nəzər yetirdi bir az.
Bu oldu ilk suah:
– “Qız! Kimindir bu xalı?
Gözel naxışları var
Ən bahalı xalılar
Yanında bir cecimdir;
Bunun sahibi kimdir?”
Tez qalxaraq ayağa,
Dile geldin: “Ay ağa!
Burulmayıb bu xalı,
Deyil ucuz, bahalı.
Bu mənim nişanlıma
Ən əziz cehizimdir”.
– Qız! Nişanlın de kimdi
– Bir sadə bağbandır o,
– Nə böyük insandır o;
Sözlərimi sırga tək
Qulağından as, apar!
Ona bir həsir ayır,
Köhne bir palaz apar.
Bu düşər bağbanların
Payına, qismətinə.
Sahib olmaz xanların
Gedalar nemətinə...
Zorla gözel xalı
Əllerindən aldilar,
Sevdanı, məhəbbəti
Ayaqlara saldılar.

“All!” deye kefli efsər
Üstünə quran atdı –
Xəlvət qamarlayaraq
Sərbaz məqsədə çatdı...
Yaxşı ki, uydurmayıb
Əfsər min bir bahana,

Nişanlıni o gecə
Saldurmadı zindana.
Yaxşı ki, asmadılar
O gün yarını dardan.
Nələr gözləmək olmaz
Zalim şahzadalardan!..
Sənin cehiz xalını
Tehrana apardılar.
Elə bil ki, qəlbini
Yerindən qopardılar.
Deyirdin: “Salınacaq
Xalım yar otağına”.
Döşədilər bəs onu
Kimlərin ayağına?!
Qoy deyim, əziz bacım!
Üreyi təmiz bacım!
Onu, Məhəmməd Rza
Bağışladı aşnası
Yadölkəli bir qızı.
Xalın uzağa getdi,
Təbrizin mahalından
Özgə torpağı getdi...
Dörd bir yanı dumanhı
London adlı diyarda
Bir ingilis xanımı
O gündən balolarda
Onu tərif eləyir:
“Şah mənə vermiş” deyir.
A mənim əziz bacım,
Sevgisi təmiz bacım!
Deyirdin: “Salınacaq
Xalım yar otağına”,
Ancaq onu sərdilər
Lordların ayağına.
Qəm yemə, əziz bacım!
Üreyi təmiz bacım!
Biliyəm ki, İranda

Sənətkarlıq çətindir.
Sənin zülüm, həqarət
Dövrəndən qismətindir.
Hafızın vətənində
Zorlanırsa da sənət,
Boğulmayacaq yenə
Azadlıqla, məhəbbət.
Odur ki, əziz bacım,
Çalış, yenə sən toxu.
Əli qanlı cəllada
Bu dəfə kəfən toxu!

BƏNNANIN ARZUSU

Bənnə qoyduqca evin daş üstüne daşını,
Hay verir çağrışına cavan, qoca emələ.
Şirin iş vaxtı bəzən o qaldırır başını,
Ehtiramla göz dikir meydandakı heykələ.
Günler keçir, imarət ucalır yavaş-yavaş
Həmin heykəlle durur bizim usta üz-üzə;
Neğmə deyir arabir, daş üstüne qoyub daş,
Arzuları çevirilir bir işqli gündüze.
Həftələr keçir belə, yene qalxır imarət,
Səhər tezden quş kimi qonub uca divara
Məhəbbətə işleyir göstərdikcə meharet;
O çatdırmaq istəyir divarı göy çinara.
Ucadır çinarancaq, dik başına baxanda
Az qalır ki, adamın papağı düssün yerə;
Yuxarı mərtəbəye o hər dəfə çıxanda
Qanadlanır dəyincə gözü təzə şəhərə...
Aylar keçir, ucalır bizim ağ daşlı bina,
Usta durur üz-üzə göy çinarla bu dəfə.
Quşlar qonur ağacın qalın budaqlarına,
Buludlar üzərindən axır cənub tərefə.
İl keçir, əzəmetli imarət çatır başa,
Böyük bir sevinc ilə suvayıb son daşları

Benna yuxarı qatdan baxıb edir tamaşa
Aşağıda, çinarda nəğmə deyən quşları.
Seyr edir... Ürəyində bu zəhmətkeş insanların
Gözlərindən duyuram, sevimli arzusu var.
O, istəyir ki, təzə tikəcəyi binanın
Dolansın üst qatından aşağıda buludlar.

NƏĞMƏLƏR

Hidrostansiya... Parlaq işıqlar
Buradan etrafa yayılacaqdır.
Onun şölesindən sevdalı quşlar
Səhər nuru sanıb ayılacaqdır.

Bir qız neğmə deyir işləyen zaman,
Ona fərəh verir azad sənəti;
Bizim dünyamızda emekçi insan
Dustaqlı eləmişdir qəmi, həsrəti.

Hələ stansiya çatmayıb başa,
Girirəm mən onun bir şöbəsinə.
Çalışan qızlara edib tamaşa,
Zəhmətin barına baxıram yenə.

Qızlar calaşdırır təzə xətləri,
Buradan basacaq işıq kəndləri.
Mən salam deyirəm, cavab verirlər.
Doğur ürəyimdə bir aydın səhər.
– Kimdi məlahətə oxuyan?
– Bu qız!
O:
– Kiri! – söyləyir.
– Utanmayıniz!
Gözel səsiniz var. (Daha dinmeyir.)

Kim deyir ürekden o sevinmeyir?)

– Deyin işleriniz necədir?

– Niyə,

Pis deyil, aprelo bizdən hədiyyə

Kürün qıraqından işiq olacaq.

– Var olun, a qızlar, buna varam, bax!..

Çuxıram bayırə həmin şobədən,

Astanadan azca ayrılmamış mən,

Qız yenə qaldırır zərif səsini.

Duyuram əməyin təranəsini.

Ele bil ki, deyir: “Zəhmət nəğmədir,

Onun mənasını yaxşı düşün bir”.

Bozdağa qalxıram “Moskviç”də mən,

İtir stansiya nəzərlərimdən.

Məskənim olduqca təzə iş yeri,

Gəlir qulağıma nəğmə səsləri.

Bu, azad əməyin şəriyyətidir.

İnsanın əbedi məhəbbətidir.

Gəzirəm kəndbəkənd, şəhərbəşəhər

Gəlir qulağıma yeni nəğmələr...

1950

Azad bir insanındır, nə fərqi var kimindir.
Yatır eyvanda körpə, qədim asma beşikdə
Yoldaş bahar dayanır ondan ötrü keşikdə.
Şair kimi süzürəm körpəni, ilk baharı,
Bəlkə həmin uşaqdır sabahın sənətkarı!..

BALIQÇI

Deniz qıraqında var yastı daxma...
Gəl, ona məhrəm ol, biganə baxma!
Deniz qıraqında bir təknə vardır,
Həmdəmi çox zaman göy dalğalardır.
Həmin bu təknədə bir baxtı qara
Suların qoynuna çıxır şikara.
Xeyli əmək çekir az səmər görür,
O nələr yaşayır, o nələr görür!
Neçə yol dənizdə düşdü tufana,
Neçə yol əl üzdü ondan zamana.
Neçə yol suları o yarib gəldi,
Ölümün ağızından qurtarib gəldi.
Haman söylədiyim yoxsul balıqçı,
Ehtiyac əlində o qul balıqçı
Gecədən sulara yenə tor atdı,
Birçə qızıl balıq çəkib çıxardı.
Sevinib dedi ki, bunu satmaram,
Yemək allam, edər uşaqlarım şam.
O qızıl balığı alıb yönəldi,
Sevinib dedi ki, bunu sataram.
Qapiya çatmamış o yoxsul insan,
Tez kəndin məmuru çatdı dañından.
Bir balığa baxdı, bir onu süzdü,
Çılğın dalğaların oğlunu süzdü:
– Mənim sözlərimə şahid xalıqdır,
Bu lap şaha ḥayıq qızıl balıqdır.

Mən də qızıl balıq yesəm hər zaman,
Məmur yox, şah belə çıxar yadımdan.
– Xeyr, bağışlayın, elə deyildir.
– Çapaq da görmədik səndən bir ildir.
– Mən size hər fəsil pay ayırmışam.
– Bəs indi?
– İndimi?!
– Bəli, bu axşam!
Biz də əl tutarıq gələndə yeri
Bu qızıl balığı gəl ötür bəri.
– Al, – dedi – balıqçı, məmur tez aldı;
Yene də körpələr evdə ac qaldı.
Məmur vezinləyib balığı, dərhal,
Yönəldi evinə eləyiib xeyal.
“Ağama bir xidmət göstərim deye,
Aparım balığı şəhridariye.
Çıxarmaz böyükler yaddan xidməti,
Getirer hər zaman hörmət, hörməti...”
Qalxdı fərəhindən göyün qatına,
Yönəldi şəhərə, mindi atna.
Ağanın evinə yetişən kimi,
Sıçrayıb atından o düşən kimi
“Şəhridari üçün bəxşisdir...” deye
Uzatdı balığı bir xidmətçiye.
Alıb qız balığı dərhal apardı.
Yazlıq balıqçının qəmlı bağrını
Kesdi: bilmədi ki, biçaqla yardı
Bixəberdir, necə duysun ağrını?
Şəhridari bu gün nahar çağında
Dostunu edirdi qonaq bağında.
Vardı umacağı ağanın ondan,
Bu qonaq gəlməşdi Vaşinqtondan.
O da, məmur kimi, yaltaqlanaraq
Xidmət göstərirdi. Bu ali qonaq
Sancıb yaxasına qar kimi desmal
Yeməyə başladı iştahla dərhal...
Ətir yayırda xuruşlar bağa,

Çox lezzət vermişdi balıq qonağı.
Boşqaba yiğmişdi sümük bir yiğin.
Gətirə bilsəydi qızıl balığın
Yoxsul sahibini o nəzərinə,
Görseydi qeyzini, balıq yerinə –
Deməyirəm başqa xuruş dadardı,
Yanılıb qorxudan sümük udardı.

1950

XARRAT

Təzə bina tikdirib Təbrizdə ərbab yene...
Bu ev tənələr vurur şəherin evlərinə.
Bir sənət əsəridir tavanları, tağları,
Gəzir dülger, seyr edir möhtəşəm otaqları.
Düşünür: “Ərbab salıb qardaşımı al qana,
Onun alın terilə tikdirdi bir kaşana.
Mən bəzək vurmaliyam imarətə əlimlə,
İftixar etməliyəm şadlanıb əməlimlə.
Pəncərə perçimləyib, döşəmə salmaliyam,
Ömrümü bada verib belə qocalmaliyam.
Nə eləyim?!”

Nə çare

Adım xarratdır mənim,
Zəmanədən qismətim belə həyatdır mənim!
Döyüb yere möhtəkir burda öz ayağını,
Əridəcək bacının ürəyinin yağını:
Yuyulmuş paltarını görmeyəndə qar kimi,
Qəzəbli olacaqdır dumanlı dağlar kimi.
“Ay nanəcib verdiyim borc hanı, sələm hanı?”
Deyib ağladacaqlar ağ birçəkli ananı.
İllerin dərdi, qəmi üstümə əlinəndə,
Dolanıb həyat-həyat acıdan dilənəndə
“Get, görünmə erbəbin səhər-səhər gözünə!”
Deyərək bu qapını örtəcəklər üzüme.

Hemin bu pəncərədən, bəli, o zaman, o gün
Örtüyü salacaqlar məni görməmək üçün.
Bunu duymayırammı, həyat pəncərəsindən,
Mənim ana yurdumun dağından, dərəsindən
Qatar-qatar uzağa aparlır nemətim;
Ayaqlanır şərefim, bəs yoxmudur qeyrətim?!
Ərbablar düşmənimdir, son vermeli qarətə!" –
Deyib vida elədi xarrat bu imarətə.
Od ələyib məhəmmədrəzaların yerinə,
Getdi pəncərə açısn Təbrizin səherinə.

1950

BARIŞMA YIRSAN

Təbriz...

Hava qaralır,
qaz lampalar alışır.

Kimi öz yuvasına çekilməyə çalışır,
Kimi "Şirü-xurşidə" keçib gedir xumara:
Kimi ümumxanaya, kimi gedir qumara.
Yoxsullarsa evinə qəlbi pərişan gedir,
Getdikcə yazıqların ürəyindən qan gedir.
Təbriz...

Günəş çekilmiş,
axşam çağdır yenə,
"Şirü-xurşid" ətrafa stir dağdır yenə.
Ağ süfrələr üstüne düzülmüş piyalelər,
Elə bil ki, açılmış qərenfillər, lalelər.
Abico, şampan, araq, hər çeşid nazü-nemət...
Ürəyində qəzəb, kin baxırsan həsrət-həsrət.
Bu xuruşlar, yeməklər dehqanındır, bilirsən.
İçilən şərab deyil, al qanıdır, bilirsən
Xanəndə qız oxuyur tarzənlər tar çalır,
Bəlkə də sənətkarın ağır dərdi var, çalır.
Ağalar mey nuş edir, danışır, gülüşürler,
Bəlkə yazılıq İranı yenidən bölüşürler.

Bəlkə də eleyirlər yenə şirin ticarət,
Yox, yox, onlar eleyir senin haqqını qarət!
Sənsə durub qapıda qaloş, palto alırsan,
Qarşılıyib gələni dalğın yola salırsan.
Keflənib gedənləri... neyləyəsən, ne çare?!
Karxanadan atdlar bu il səni kənarə!..
Çox dolanıb gəzmisən, körpələrin ac qalib,
Girmisən bu xidmətə axır, naəlac qalib,
Gəlsinlər aşxanaya ağalar, əcnəbiler,
Onlar sənin dərdini nə anlayar, nə biler?
Zahiren dolanırsan müləyim, ehtiyatla,
Fəqət barışmayırsan bilirom bu həyatla.
Bu gün palto asırsan, deyib ürek sözünü
Sabah bu ağaların asacaqsan özünü!

CAVAB

Nə üçün bilmeyirəm məndən üz döndərmisen?
Unutsunmu deyirsən könlüm keçən günləri?!
Rəfiqənlə bu səhər sıfəri göndərmisen:
"Yazdığım məktubları, əksimi qaytar geri".

Deyirsən ki: "Mən yoxam səndən ötrü həyatda,
Biz əməkdaşıq artıq iş vaxtı, iş zamanı".
Sən şöbə rəhbərimsən menim istehsalatda,
Bəs ordakı zabitən, polad iradən hanı?

Nədir sehvim, taqsırim, gel açıq səhbət elə!
Əger günahkaramsa, nə olar, töhmət elə!
Sən ki, deyilsən keçən zamanın qız uşağı,
Burax, burax, əzizim, bu yaramaz şıltəği.

Məktuba qalsa hərgah, əksinə qalsa əgər,
O bir parça kağızdır, bu da sadəcə surət.
Üreklerde olmasa eşqin odundan əsər,
Nə şəkil, nə də məktub yaratmaz bir məhəbbət.

Deyirsən məktubunu, əksini verim geri.
 Neyləyim demeyirsən şirin keçən dəmləri:
 Təbəssümlər, mehriban baxışlar, uzun gecə
 Sahil gezintiləri, payız fəslə gəlince
 Bağda keçirdiyimiz saatları neyləyim?
 Əziz günlərimizlə necə rəftar eləyim?
 Deyirsən məktubunu, əksini verim geri,
 Neyləyim demeyirsən şirin xatirələri?
 Deyirsən ki, qaytarım məktubla, surətini,
 Neyləyim – demeyirsən şirin məhəbbətini.

1950

POL ROBSONA MƏKTUB

Mən görməmişdim səni uşaqlıq zamanında
 Ağların pencesində ömrün dara düşəndə.
 Cavanlıq illərində olmasam da yanında
 Mehriban dostlar kimi əl verdik görüşəndə.

Moskvada keçən il etdilər tanış bizi
 Aleksandr Puşkinin təntənə gecəsində.
 Mübariz insanların duydum iradəsini
 Sənin əzəmet dolu o merdanə səsində.

Moskvada – əməller, arzular şəhərində,
 Mənim zənci qardaşım, beş-on gün şad oxudun.
 Sülhün istinadgahı o bahar şəhərində
 Böhtandan, iftiradan, qəmdən azad oxudun.

Bir gün qayıtdın geri, ümmanlardan uzağa,
 Döndüm Azərbaycana, mən də odalar elinə.
 Sən geri qayıdanda o belalı torpağa,
 Yenə qifil vurdular ağ adamlar dilinə.

EşitmİŞEM yamandır bu günlər vəziyyətin;
 Acımdan ölməməkçün öz evini satırsan.

Əsarətə salılmış eşqin, duyğun, sənətin,
 Goyərçin gülüşlərin uçmuşdur dodağından.

Bilirəm, Amerikada bu gün yamandır halın,
 Həyat nəğmələrini qandallayırlar sənin.
 Əmr edib qanlı polis – cəlladı istiqbalın,
 Atlığı addımları hətta sayırlar sənin.

Keçdin hansı döngədən, hansı binaya girdin,
 Neçə yol qəmlənmisən, neçə dəfə gülmüşən,
 Kimlərə mehribansan, kimlərdən üz çevirdin,
 Kiminlə son loxmanı mehəbbətlə bölmüşən, –
 Xəfiyyələr defterə qeyd eləyir xəlvəti,
 Cinayət hərisləri sevirlər bu “xidməti”.
 Sən, xəstə bir zəncinin daxmasına gəlməmiş
 Polisə bildirirlər telefonla yerini.
 Ağalar xəyahında asır qeyz ilə dardan
 Səadətə çağırın döyüş nəğmələrini.

Tutdururlar gülleyə sənin odlu sözünü,
 İyirmi addım kənar “azadlıq heykeli”ndən.
 Bəlkə sabah zindana salacaqlar özünü,
 Bəlkə sabah yırtıcı bir xainin əlindən
 Sən də zərbə alarsan əziz Tolyatti kimi.
 Deyirsən ki: “Nə vardır şanlı, şərəflə olsun
 Meydanda helak olan esgər həyatı kimi”.

Deyirsən ki: “Bilirəm vurdular Tokudamı,
 Qanına qərq elədi Juleni xain əllər;
 Sülhün esgərlərinin tökülse də al qanı
 Boğulmayacaq azad düşüncələr, əməller”.

Tanıyıram mən səni, sülhün dönməz saldatı!
 Sarsılmaz iradəni ağ evin zindanları.
 Sən görmək istəyirsən azad bu kainatı,
 Tükənməz bir eşq ilə sevirsən insanları.

1950

NAZİM HİKMƏT AZADDIRMI

Deyirlər, azad olmuş zindandan Nazim Hikmət,
Deyirlər, ağuşunu açmış ona təbiət.
Deyirlər ki, qolları qandaqlı deyildir,
Üzüne demir qapı daha bağlı deyildir.
Düzdür, onu qaranlıq kameradan aldılar,
Lakin daha qorxulu bir zindana saldılar.
Barmaqlığın dahında dustaq tek dolanmayırlar,
Şair azadlıq deyə məgər daha yanmayırlar?
Ona deyirlər ki, sən müti ol yalçın kimi,
Parlaq xəncərə dönəmə, kesersiz ol qın kimi.
Deyirlər, Koreyada batsa da bir ordumuz,
Deyirlər, yad ellərə satılsa da yurdumuz,
Küçələrdə ölsə də hər gün İzmir acları,
Gözlərini dəlsə də qanlı dar ağacları,
Görmə bunu, gel burax azad fikirləşməyi;
Gözünə zinət olsun Ačessonun çeşməyi.
Sən şairsən, deyirlər, gözəlləri tərif et,
Qəmlənmə, yaman güne qalırsa da memlekət!
Yaz ulduzlu gecədən, Adaların gülündən,
Neyinə gərekdir el qifillənmiş dilindən?
Geləcək ağ günləri çağırma el eleyib,
Azadlığı özünə şanlı əmel eleyib
Yurdunu iqbalını qucaqlama, deyirlər,
Türkiyənin halına sən aqlama, deyirlər.
Yarış suları keçsin Bosforun boğazından
Amerika gəmisi gündə üç yol azından.
Sən bunu görmə əsla, seçmə ağdan qaranı;
Ne borcundur, satırıq yadlara Ankaranı?
Paslı zəncir kəssə də türklərin əllerini,
Fikir vermə, yaz ancaq Turan əməllərini;
Şairsən, gözəllərin yaz gözündən, qaşından,
Nələr gəlib keçəcək Türkiyənin başından –
Maraqlanma...
Duyuram, yaziq dostum, halını.
Xəlvəti öldürənlər Sabahəddin Alını

Sənə düşünmə deyir, sənə görmə deyirlər.
Şerintə öz yurduna çələng hörmə deyirlər...
Əldən-ele satılır Türkiyənin oymağı,
Sənə yasaq edirlər öz xalqını duymağı.
Bu gündə görməməkçün əziz Anadolunu,
Belə başqa bir elə salardın öz yolunu.
Bu da mümkün deyildir! Bəhane çoxdur, əlbət,
Deyirlər boynunda var sənin əsgəri xidmət;
Yalandır, əllerinə verərlərmi avtomat,
Dəyişsin deyə bir gün nifrat etdiyin həyat,
Çıxsın deyə ağ güne gözəl ana Türkiyən
Yaylımdan keçirərsən bütün ağaları sən.
Deyirlər azad olmuş zindandan Nazim Hikmət,
Nə dehşətdir bilsəniz azadlıqda əsərət?!

AYRANSATAN

İsti bir yaz günüdür, od yağır göydən yere,
Toz qalxır, yeridikcə avtobuslar şəhərə.
Tehran.

Bazar.

Gəzdirir elində hərə bir şey:
Biri odun şəlesi, biri quzu, biri ney,
Biri Kaşan xalısı açıb yerde satmağa,
Hərə yağlı dil tökür müştəri aldatmağa,
Gösterir gilabdəni, darağı, bürünc təsi,
Şəkil satan divardan asıb həzrət Abbası.
Silindirli bir oğlan fal açdırır rəmmala,
Həsrətlə bezzaz baxır işə getməyən mala.
Biri sələb var deyir, birisi iskəncəbi;
Satan bol, azdır alan, çoxunun boşdur cibi...

Səhəngi qoyub yere
Hörmətlə keçənlərə:
“Ay sərindir sərvəri,
Qəlbi yanın gel bəri!”

Deyir bir ayran satan;
Bələlər çəkən insan
Əlində boş piyala
Birdən gedir xəyala.

Onu çəkib aparır ailə dərdi-səri;
Gözlərində canlanır zavallı körpələri.
Böyük arzular kimi fikirləşir o bunu:
Yaxınlarda verərəm kuzəçinin borcunu.
Hər gün axşam düşəndə,
Gedərəm eve mən də
Pendirlə, ağ çörəklə.
Əlinde boş piyale
Möhnet dolu ürəklə
Çağırır: "Ay sərvəri,
Qelbi yanınan gəl beri!"
Bu dəm yanaşır ona
Amerika əfsəri.

O deyəsən, hallidir: "Doldur, ver ayran – deyir.
Yanır cehennəm kimi xaraba İran!" – deyir...
Sənəkdən piyaleye ayrançı ayran süzür,
Əfsəri bir anlığa derindən baxıb süzür.
Gözlərində canlanır dəhşətli güləbaran:
Abadan mədənləri, işsiz qalan fəhlelər,
Qolları, ayaqları zəncirli dustaq İran,
Hər tərəfde hökm edən, kefli, çılgın gəlmələr,
Teləbə tətilləri, öldürülen qardaşı,
Ağbirçək anasının kəsilməyən göz yaşı...
Deyir: hər udumuna bir qızıl versə belə,
Xeyr, həttə bir gile
Əsla ona satmaram;
Əlimdən ayran içsə rahat yuxu yatmaram!
Namərd kimi gəzmərəm mən öz məmləkətimdə.
Ürəyində söyləyir: "Menim bu nemətim də
gəlmələrin deyildir"
Cavab verir əfsəre.

– Ayran sənin deyildir.
Sanki iç yurdum deyə – axıdib tökür yere.
Deyir bu gülle kimi zabitin gicgahuna.
O, tez açıb koburu əl atır silahına.
Yarağın dəstəsiyle vurub qırır sənəyi,
Susuzluqdan, qəzəbdən alovlanır ürəyi.
Düşünür, yere bir gün ciyindən atdı riqşa.
Elə bu sayaq meni, ömrümüz gedir qısa,
Oyanır müstəmləkə,
Həqir baxdığım ölkə.
Çıxır Amerikanın bazarları əlindən...
Qurduğumuz kainat sökülür teməlindən!..
Ayran hopub torpağa, yaranmışdır bir ləke,
Səpələnib ətrafa sənəyin qırıqları;
Ürək qırıqlarıdır deyərdim ona belkə –
Qopsayıdı ayrançının boğuq hıçqırıqları.
Öyünerək ürəkdən, qeti herəkətiylə
Baxır geden zabita dəryaca nifratilə.

Baxırdu dərin dərin
Bir insan yüksərlə.
Bu yadelli əfsərin
Sənək qırıqlarılı

Boğazınızı bilsəniz ne kəsərdi bir anda!..
Dövlət satqın... ağadır Amerika İranda...
Əfsər yönəlib gedir yelə düşən tük kimi,
Ajan təzim eyleyir, qara bir kötük kimi,
Qımlıdanmadan baxır, dayanıb öz yerində;
Ayrançının canlanır körpələr nəzerində,
Elə bil ki, deyirlər: "Biz, ac deyilik, ata!"
Daha möhkəm bağlanır ayransatan həyatı!.."

Körpələri acsa da,
Ona qapı açsa da.
Məlul, məhzun övrəti,
Nədənsə bu gün əsla
Yoxdu qəmi, həsrəti.

Amerika efsəri yırtıcıdır, kənəkdir,
Sərxişun sindirdiği sadəcə bir sənəkdir!
O torpağa axıtdı kuzənin ayranını,
Ancaq tökür ağası İranın al qanını.
Ölkələrin əlindən alıb öz qismətini,
Dağıdır insanların bəxtinin şərbətin!
Ağalar sindirmayır bazarda sənəkləri
Arzuları puç edir, qırıllar ürəkləri!

Bakı, 1951

YEDDİ ZƏNCİ

Ucqar zənci məhləsi,
Yenə gecə yarıdır.
Gedir qızığın axtarış
Polis adamlarıdır
Yene hər yana baxsan;
Yenə ölüm, nahaq qan...
Gəzirlər qapları qəzəblə qura-qira,
Əllerində dəyənək, dillərində iftira.
Axtarıllar qeyz ilə yeddi cavan zəncini,
Yeddi bahar oğlunu, mübarizə gəncini.
Qaralar təhqir edib guya bir ağ qadını,
Namuslu adamları salıb şerə, böhtana,
Boğazlayıb onların eşqini, muradını,
Qollarını bağlayıb aparırlar zindana...
Qanunsuz, məhkəməsiz dustaq edirlər bir il.
Yeddiler kimdir, açıq söyləmək mümkün deyil.
Deyə bilməzdilər ki, qorxuludur yeddilər,
Bize onlar zidd gedir hər yanda axşam, səhər.
Deyə bilməzdilər ki, dəydimi ayaqları
bu genclərin limana,
İşçilər gəmiyə yox, tökür dərin ümməna
Ölkələrə hərb üçün yollanan yaraqları.
Heç gələrmi merlerin bu həqiqət dilinə:

– Zənci ağ gün isteyir vətəninə, elinə;
Deyə bilməzdilər ki, keçirmək istəmeyir
Onlar qılıncı qına.
Deyə bilməzərlər, xeyr
Ki, azadlıq isteyir qaralar öz xalqına.
Döyüşlərə çağırılmış bu yeddi mərd saldatı
Zəncilərin iqbali, zəncilərin heyati...
Deyə bilməzərlər əsla, oyanır yatmış qara,
Düşmən çıxır dollara.
Onlara ilham verir sülhün şanlı bayraqı.

“Qara zorlayıb ağı”
Bu iftira, bu adla,
Bu böhtan, bu fəsadla
Yeddi namuslu gənci
Atıb daş qəfəslərə,
Saldılar yaman şerə.
Bir il dustaq etdilər;
Bir il igid yeddilər

Döyüldü, qol çekmedi uydurulmuş yalana,
Barmaqlığın dalında ömür sürdürdü mərdana,
Qabarıb qançır oldu şallaqdan bedənləri,
Kameradan ayaqla sorğuya gedənləri.

Batsın deyə bu vəhşət
Gecə yansısı xəlvət

Girib qoltuqlarına gətirdilər geriyə.
Onlar inildəmədi ol yeriye-yeriye.
Mərdana qarşayıb yalan sorğu-sualı,
Söyledilər: güləcək zəncilərin iqbali!
Yeddi zənci,
yeddi dost,
yeddi məslək yoldaşı,
Yeddi həqiqət sevən,
arzu, dilək yoldaşı;

Yeddi hayatı aşiqi,
 yeddi mübariz cavan
 Azadlığın yolunda keçdi şirin canından.
 Birisinin ağardı anasının saçları,
 Özünü gur sularda boğdu birinin yarı.
 Birisinin kor oldu bacısı ağlamaqdan,
 Birisinin gəlini geri döndü otaqdan.
 Birisinin atası yaraq aldı əline,
 Birisi qardaşının and içdi emeline.
 Birisinin qadını mübariz əsgər oldu,
 Sülhe imza toplayan insanlara qoşuldu.
 Keder boğazlamadı o günler bir xalanı,
 Dedi: "Bacım, aldılar əlindən tək balanı,
 Daha ölməsin deyə övladı yoxsulların,
 Ağ güne çıxısm deyə nəslı qara quşların",
 O, səadət yolunda addımlayır vüqarla,
 Böyük bir iftixarla,
 Birisinin qardaşı atdı səhər dəzgahı,
 "Azadlıq heykəli"nin qabağında açdı o,

Əsaretdə sabahi.
 Əlində qanlı köynək
 Yeddi yüz ana gəldi;
 Yeddi yüz min ağ, qara
 Coşub meydana gəldi.
 Sinələrində şürə
 Nümayişə başladı
 Virginyalı bacılar.

Hörmətlə xatırlayıb həmin bu yeddiləri
 O gün hücuma keçdi könüllü Çin əsgəri.
 Vyetnamda partlayıb yeddi cəllad maşını,
 Yad elədi igidlər öz yeddi qardaşını.
 Yeddilərin o səhər
 Koreya şahinləri tutmadı matəmini.
 İntiqam olsun deyə vətənpərvər igidlər
 Amerikadan üzən təzə herbi gəmini

Batırıldı gur sularda.
 Məğrur heykələ döndü yeddilər duyğularda...
 Zəhmətkeşdi yeddilər...
 Yeddi nəfər sənətkar,
 Yeddi hayatı çeşməsi,
 yeddi yaz,
 yeddi bahar...
 Deyirlər ki, birinin gözəl sənəti varmış,
 Çarpayı hazırlayıb özü yerde yatarmış.
 Mahir ustaymış biri, belə deyirlər onun
 Mebelləri hər zaman olmuş Vaşingtonun,
 Riçmontun evlərinin yaraşığı, zineti,
 Özünün olmamışdır bircə sadə masası,
 Ömrünün kitabına yazıb dərdi, möhnəti
 Belə hayatı veribdir ona "qanun əsası..."
 Yeddi usta,
 yeddi can,
 sevən,
 sevilen könül.

Dünən quran yeddi əl,
 bu gün yeddi ovuc kül!..
 Qoca tarix! İtirdin ancaq yeddi gəncimi?
 Qanunsuz öldürülən tək bu yeddi zəncimi?

Elə bu növ, bu sayaq
 On beş il bundan qabaq
 Ömrün bahar çağında,
 Nyu-Yorkun qucağında
 Tərk elədi bir səhər
 Zənciler məhəsindən
 Dünyani səkkiz nəfər.

Hanı Sakko, Vansetti?
 Neçə adsız qəhrəman?
 Neçə döngədə axmış zülümət gecələrdə qan?
 Merlərin bu yeddi gənc yeni cinayətidir.
 Yırtıcılıq onlarmı irsi bir adətidir.

Onlar hayana getsə,
Həbəşistandan keçib, Özbistana getsə,
Fəlaketlər törədir yalnız qanlı əlləri,
Boğuldı Afinada azadlıq əməlləri,
Madriddə şər qazandı

Hansı elə onların pəncələri uzandı,
Fahişəlik, xəyanət, achiq, ölüm və çuma
Orda keçir húcuma.
Haqq istəyən əlləri cəlladlar salır qana;
Döndərmək istəyirlər yer üzünü zindana.

Yeddi gənc,
yeddi zənci,
yeddi həyat aşığı
Bir də görməyəcəklər sehərlər gün işığı –
Yeddi usta,
yeddi can,
sevən,
sevilən könül.

Dünən quran yeddi al,
bu gün yeddi ovuc kül,
Siz ey vəhşi ağalar! Çox sürməyəcək bu hal,
Axır nəfəsindədir ölecekdir kapital!
İnsanlar haqsızlığa gərerək bir gün sine
Qırılsın deyə zəncir, uçulsun deyə zindan
Oturdacaqlar sizi ölümün kürsüsüne,
Ya da ki, asacaqlar uca dar ağacından!

1951

TONQAL BAŞINDA

Yan, tonqalim, ətrafa alovlanıb işiq sal,
Gözəl şüarımızdır birlik, internasyonal.
Boynumuzda qalstuk alov kimi rəngi al.
Dövrəndə söhbət açıb dəstəmizin rəhbəri,
Salam söyləyir bize ağ günlərin sehəri.

126

Bürüyür xoş nəgməmiz dərələri, dağları,
Bizik bu zəmanənin bəxtəver uşaqları.
Düşərgədən işıqlat sen də yaşıl bağları.
Dövrəndə söhbət açıb dəstəmizin rəhbəri,
Salam söyləyir bize ağ günlərin sehəri.

Yan, tonqalim, işığın çatsın uzaq əllərə,
Qızıl bir günəş kimi şəfəq saç könüllərə.
Zəfer bayrağımız tek adın düşün dillərə;
Dövrəndə söhbət açıb dəstəmizin rəhbəri,
Salam söyləyir bize ağ günlərin sehəri.

Cavan keşikçiləri sülhün yandırmış səni,
İşıqlar məskənidir azadlığın Vətoni.
Sevirik, yurdumuzu bu sevimli şələni,
Dövrəndə söhbət açıb dəstəmizin rəhbəri,
Salam söyləyir bize ağ günlərin sehəri.

1952

MƏN NİYƏ BAXDIM

Biz qol-qola kinoya, tamaşaşa getmədik,
Nə şirin sözlərini, nə tənəni eşitdim.
Birçə yol belə olsun görüş təyin etmədik,
Nə sən məni dinlədin, nə mən səni eşitdim.

Üzbeüz gelən zaman ilk dəfə sehər-sehər
Mən sənə baxdım oğrun, sən mənə saldım nəzər.
Bəlkə də baxışların soruşdu niyə baxdım?

Qoy deyim, sevimli qız,
Sənin üzündə yalnız:
Gözəlliye, bahara, şirin gəncliyə baxdım.

1954

SƏNİ DÜŞÜNÜRƏM

Yaylaq şeri

Səni düşünürəm, sevimli dilber,
Daha gözelləşir gözümüzə yaylaq.
Quşlar şirin-şirin söhbət edirlər,
Dodağı nəğməli axır şən bulaq.

Rəng alıb, rəng verir gülər, çiçəklər,
Ətri ni duyuram mən hər birində.
Gözəl surətini aydın üfüqlər
Göstərir sevimli şəfəqlərində.

Səni düşünürəm mən, ancaq səni,
Gözlerim dikilib uzun yollara.
Səni axtarıram gəzib gülşəni,
İntizar sebrimi çekmişdir dara.

Sənsə gelməyirsən. Nə çiçək, nə gül,
Dodağı nəğməli nə büllur bulaq.
Qəlbimi açmayırlı. Kövrəlir könül,
Səni düşünürəm tək, səni ancaq.

1954

QARA RƏNG VƏ QARA GÖZLƏR

Bizim ellər sevməmiş ezel gündən qarani,
Vurmuşlar bu rəng ilə hemişəlik aranı.
Cavanlar qırmızınızı, yaşılı, ağı, sevmiş,
Könül verib sevimli, laləyanağı sevmiş.

“Qara – matəm rəngidir” belə demişlər hamı,
Qara örpəkli gördüm qoca vaxtı anamı.
Çoxlarında bu rəngə hüsн-rəğbet görmədim,
Düzü, mən də könlümü heç qaraya vermədim.

Lakin o gün keçəndə önmədən narın-narın,
Ah, ne gözəl göründü şəvə kimi saçların!
Qapqara gözlerində nə qədər də heyat var!
Sönükdür qabağında en işiqlı ulduzlar.

İndi mənə xoş gəlir qara, zil qara yalnız,
İndi mənim önmədən keçib gedəndə, ay qız,
Baxışında eləyiб təsadüf gündüzlərə,
Canım qurban, deyirəm bu zil qara gözlərə.

GƏL, GÖZÜMÜN İŞİĞİ

Demişdin: “gələrəm, yar düşən zaman qaranlıq”,
Quşlar öz yuvasına döndü, niyə gelmədin?
Özündən qabaq gelib həsretin, nigaranlıq,
Al şəfəqlər üfüqdə söndü, niyə gelmədin?

“Qaranlıq düşən zaman gələrəm”, ey gözəl qız!
Görüş təyin eləmə bu şərt ilə gel daha.
İşə düşdü bu gündən yeni stansiyamız,
Kəndimizin gecəsi döndü nurlu sabaha.

Gel qoşa seyr eləyek bu çıraqban gecəni.
Gel ki, qüssə gelməsin, sevindir bu aşiqı!
Sənsiz necə xoşlayım, a mehriban, gecəni,
Gel, qəlbimin taqəti, gel, gözümüzün işığı!

Lampalar ziya saçır, etraf işıqlandı, gel!
Yoluna nur səpmeyə ürəyim də yandı, gel!

DEYƏ BİLMİRƏM

Deyirəm ki, səni gördüyüm zaman
Üstünə gül-çiçək səpəcəyəm mən.
Deyirəm ki, səni görəndə, canan,
Söz açaram təmiz məhəbbətimdən.

Sən, bahar çağında yaşıl çəməndə,
Ətir saçan zaman qızıl gül kimi,
Coşmaq istəyirəm fərəhə mən də
Baharın aşiqı şəhər büləbül kimi.

Elə ki, qarşısında görürəm səni,
Tutuluram yaman, niyə, bilmirəm?!
Nədənse bu sadə birçə kəlməni –
Sevirəm sözünü deyə bilmirəm.

BAĞDA ALMA DƏRƏN QIZ

Sən ey kolxoz bağında
Tezə meyvə dərən qız.
Səbetlərə doldurub
Şəhərə göndərən qız!

Torpaq güneşdən artıq
Həyatı səndən alır.
Tər meyveli ağaclar
Şəfqətinlə ucalır.

Axı birçə dənəsən
Şəhər qızlarının içində.
Ay gözə tez görünər
Ulduzların içində.

Heyran olmuşam sənə,
Əllərin nə itirdir!
Elə bil ki, sürətin
İldirim sürətidir.

Qızlarla bar dərəndə
Şəhər kolxoz bağından,
Üzülüb yere düşdü
Bir alma saplaşğından.

Onu tez götürüb sən
Ağ önlüyünlə sildin.
Zəhmətinin bardır,
Belə qədrini bildin.

Mən də baxıb söylədim:
Qelbim alma olaydı,
Onu, öz əllerilə
Mehribanca alaydı,

Budaqlara qayğısı
Uzun ömür verən qız.
Baxdıqca doymadığım
Bağda alma dərən qız.

BİR HƏQİQƏT OLAYDI

İpek parça əlində,
Yerin göy budaq altı;
Oturub işleyirsən,
Arabir dodaqaltı
İncə nəğmə deyirsən
Sən lezzət alan zaman
Əlvan naxışlarından,
Mən də zövq alıb sənin
Xumar baxışlarından,
Qapınızdan keçirəm;
O gözəldə həyatın
Sevincini içirəm.
Gözlerin nə aladır!
Gözlerin piyaladır,
Sadə qız!
Azadə qız!

Kaş bizim bağça-bağda
 Parçanı toxuyaydın.
 Yerin göy budaq altı,
 Arabir dodaqaltı.
 Quş kimi oxuyaydın.
 Sən mənə yar deyəndə
 Mən sənə can deyərdim.
 "Nə var, anam gəlini,
 A mehriban!" deyərdim.
 Aramızda belə bir
 Sevgi, hörmət olaydı;
 Kaş ki, bu arzularım
 Bir həqiqət olaydı!

1954

SEVIŞMƏYƏN DƏ VARMİ

Göresen bu dünyada qəlbi dalgalanmayan,
 Məhbəbtələ yanmayan,
 Bir cavan tapılarımı?
 Sevişməyən də varmı?..
 İki həyat aşığı, iki dost, iki yoldaş
 Şirin söhbət eləyib gedirlər yavaş-yavaş.
 Mühəndis Güneş deyir
 Yoldaşına xeyli şad:
 – Həyat eşqin, ay Polad
 Dərindir Xəzər kimi.
 Coşursan hər sahədə
 Mavi ləpələr kimi.
 İşdə-gücdə qabaqsan;
 Cavab verir Polad ki:
 – Belkə sözündə haqsan...
 – Birinci yer tutursan üzməkdə sən hər defə.
 Nişana atan zaman sərrast deyir hədəfə...
 Belə söhbət edəndə iki yoldaş mehriban
 Gəlib keçir onların bir sadə qız yanından.
 Ötür salamlasharaq, incə gülümşeyərək.

Ötür sehər yeli tək.
 Qız bu iki cavandan azca aralanmamış
 Polad çevrilib dala,
 Baxır gedən marala.
 Görəsen bu dünyada qəlbi dalgalanmamış
 Bir cavan tapılarımı?
 Sevişməyən də varmı?..
 Mühəndis yoldaşının Güneş baxıb üzünə
 Davam edir sözünə:
 – Bir dəfə dedilərmi, ay Polad, çox dalasan!
 Ele bir sahə varmı ki, sən geri qalasan?
 Polad bir ah çəkerək, ezip Güneş, var, dedi,
 Açıb gizli sırrını yoldaşına söylədi:

– Dostum, eşqə düşəli
 Mən sevgi dünyasında geri qalıram, bəli.
 Bax, o gedən qızla heç dillən tapa bilmeyirəm.
 Görünür az sevирəm, ya ki, sevilmeyirəm.
 Ya da ki, çox sevирəm, eşqimiz şiddetlidir,
 Ya mən acıdıləm çox, ya da qız hiddətlidir.
 Deyirəm: xoşdur sehər,
 Deyir o dərhal: məger
 Mümkünmüdür unutmaq şən gecənin hüsnünü?
 Deyirəm: sevimlidir qarlı, gözəl qış günü,
 Deyir: qışın öz yeri, baharın öz yeri var,
 Gözəl görünmeyirmi gül açanda ağaclar?
 Əslində bu da düzəndir, etiraf edirəm mən.
 Sözümüz çəş-baş gəlir bilməyirəm bəs nedən?
 Ah, nə deyim, belkə də, belə olur məhbəbt?!
 Deyib qəlbində riqqət
 Döndü hemən geriyə gördü baxır qərarsız
 Yanlarından gedən qız.

Dostundan ayrılaraq onun yanına getdi,
 Bizim bu sevgililər qoşa nəzərdən itdi...
 Görəsen bu dünyada qəlbi dalgalanmayan,
 Məhbəbtələ yanmayan
 Bir cavan tapılarımı?
 Sevişməyən də varmı?

1954

AY QARABUĞDAYI QIZ

Mən bir kənd müəllimi,
Sen də bir kolxozçu qız.
Günəş kimi nur saçır
İqbalımız, baxtımız.

Bu gün səhər düşündüm,
Gedib dərin xeyala;
Nə xencərdir qaşların,
Nə gözlərin piyala.

Nə duruşundan gözəl
Tərlana oxşayırsan,
Nə də ki, yerisindən
Ceyrana oxşayırsan.

Soruşsalar niyə bəs
Mən sənə vurulmuşam.
Eşqin asimanında
Qanad çalan bir quşam?

Deyim ki, şux sevgilim
İpəklərdən incedir?
Şəker kimi, bal kimi,
Qənd kimi şirincədir.

Yox, seni oxşatmayım
Nə şəkərə, nə bala,
Nə tərlana, turaca,
Nə ceyrana, marala.

Sen bahar həyatımda
Çiçəklənen əməlsən.
Sadəcə varlığıyla
Gözəllerden gözəlsən.

Günəş batan zamanlar
Çıxıram yol üstüne.

Səni gördüyüüm anlar
Dünya verilir mənə.

Bizim pambıq çölləri
Yavıldır xeyli kəndə.
Mənə uzaq görünür
Yolunu gözləyəndə.

Eşqə düşən könlümü
Eləmisən qərarsız,
Mən səni çox sevirom,
Ay qarabuğdayı qız!

VƏTƏN TORPAQLARINDA

Maşın-maşın dalınca taxta ev gətirirlər.
Əline baltasını quş kimi, xarrat alır.
Dəstə-dəstə adamlar qızığın işə girirlər,
Sevinib qara torpaq ilk dəfə həyat alır.

Traktorlar işləyir, gülür torpağın üzü;
Bu gün doğubdur deyir həyatının gündüzü.

Kimisi yer şumlayır, kimisi ev ucaldır,
Qarşılıqlılar belə əzizimiz baharı.
Deyirlər: "Ana torpaq, oyan, başını qaldır,
Biz gərek canlandıraq boş qalan sehraları".

Axşam...

Quşlar ele ki, yuvalarına döndü,
Onlara da, ele bil, yer qəribə göründü.
Eşitdilər ilk dəfə burda insan səsini,
Onun səadət adlı ən gözəl neğməsini.
Gecə geldi...

Ulduzlar yenə meclis qurunca,
Ay, üz-üzə durunca
İllə evlərin nurlə, süzdükə süzdü mat-mat,
O da bu sehralarda sezdi yeni bir həyat.
Ay batdı...

Dan söküldü. Aləm nura boyandı.
Sanki torpaq ilk dəfə yuxusundan oyandı.
Nəğmə deyib çağladı elə bil gedən sular,
Elə bil axmamışdı bir yol belə şən sular.
Göy otlar bu gün daha yaşılanmışdı sanki,
İnsanın qayğısını duymuşdu çox güman ki,
Gülürdü daş-kəsək də,
Biz desək, deməsek də.
Meh sığal çəkən zaman aqronomun telinə,
Bir ovuc torpaq aldı o, fərəhle əlinə.
Baxdı, güldü müqəddəs diyan gözlərində,
Güldü bu xam torpağın baharı gözlərində.
Dedi: neçə əsrdir görən bu torpaq yatır,
Burda baş qaldırmamış neçə yaşıl bağ yatır?
Neçə pambıq çölləri, bərəkətli zəmi var,
Bu xam çöllərin hələ bu gündən aləmi var.
Canlandı ovucunda torpaq bir səhra kimi,
Taxıllar dalgalandı gözündə dərya kimi.
Fikir verib, sünbüllər gördü yaxşı dolubdur,
Qızıl kimi hər dəni birə on beş olubdur
Torpaq əlində getdi sevinib iş yerinə,
Getdi vətən adından vətənin çöllərinə...

1954

BULUDLAR

Ağ buludlar,
dağ buludlar,
Ay qalaq-qalaq buludlar,
Bir an uzaq getmeyiniz.
Füzulinin sözü vardır,

Bağdadı tərk etməyiniz.
Deyirlər ki, ta əzəldən
Tükənməzdir qüdretiniz;
Azadsınız asimanda,
Gəzir dilde şöhrətiniz.
Yox, mən sizə bənzətmərəm
Əsla şair xəyalımı?
Daşıyıram öz qəlbimdə
Dağdan ağır məlalımı.
Siz tufana tabe olub
Qorxursunuz, hürkürsünüz.
Başımızda göy gurlasa
Göz yaşları tökürsünüz.
Mənse min yol rast gəlmışəm
Qasırğah tufanlara.
Baş eymədim şimşəklərdən
Qorxunc olan sultanlara.
Xeyli qadır yaratmışdır
Guya çərxi-felek sizi;
İstədiyi semtə qovur,
Mən görürem, külek sizi,
Yox, yox, azad deyilsiniz,
Zərbe vurur ruzgar size.
Mən göylerin qucağında
Ad verirəm qubar size.
Mən həsretəm azadlığa.
Ancaq bilin, sehv etmərəm,
Ay buludlar, mən özümü
Əsla sizə bənzətmərəm.

HEÇ DƏ HƏSƏD APARMIRAM

Durnalar, ay durnalar!
Salıb haray durnalar,
Ötüb həzin, keçirsiniz,
Bu göl xoş gəlməyənde,

O çeşmədən içirsiniz.
 Dilənse də əlimdə saz,
 Qan içenlər duymayırlar.
 Tənə vurur her yaramaz,
 Öz xoşuma qoymayırlar.
 Vəsf etdikcə gözəlləri
 Küfr deyə lənetlənir
 Füzulinin qəzəlləri.
 Durnalar, həzin durnalar,
 Dolanın, gəzin, durnalar!
 Mən də quşlar yatağıyam,
 Cəmənzaram, gül bağıyam,
 Öten şeyda bülbülüm var,
 Ətir saçan tər gülüm var.
 Var turacım, torağayım,
 Amansızdır, lakin həyat,
 Bilinməyir haqq-sayım.
 Yaralıdır, axır qani,
 Ovçu vurdur turacımı,
 Ancaq yenə insanlarda
 Mən görürem əlacımı.
 Dünyanın var əzab dolu
 Enişləri, yoxuşları.
 Şeirlərim həyatımın
 Pervazlanan bu quşları
 Əminəm ki, uzun zaman
 Göydə qanad açacaqdır;
 Siz uçmayan mənzillərə
 Şerlərim uçaacaqdır.
 Füzuliyyəm, a durnalar,
 Ah-nalə qoparmıram.
 Uçursunuz, üçün, size
 Heç də həsəd aparmıram.

1960

LİVAN BAĞINDA

Ağaclar müxtəlifdir,
 barlı,
 barsız olurlar.
 İnsanlarçın yararlı,
 karlı,
 karsız olurlar.
 Vaxt olur həkim kimi qardan paltar geyir bağ,
 Zaman gəlir ağaclar açır təptəzə yarpaq.
 Fesillərin vaxtı var.
 Hərənin öz qanunu, öz hökmü, öz taxtı var.
 Lakin ömründə bir il,
 Bir il deyil, bir fesil
 Güman elədim ki, men
 Görürəm iki fəsli
 Bir fəsilde birləşən.
 Uzaq məmləketlərin birində duydum bunu.
 Sandım ki, pozulubdur təbiətin qanunu;
 Çıxmışdım səyahətə bir bağ gördüm Livanda.
 Elə bil ki, dumanda
 Ulduzlu, nur saçırı sarı portağalları,
 Fanuslar bəzəyirdi şaxələri, dalları.
 Ağacların bildirki bəhəri dərilmeyib,
 Satılmağa bazara tamam göndərilmeyib,
 Payızı da, qışı da budaqlarda yatıbdır,
 Gelib bir də çiçəkli ilk bahara çatıbdır.
 Göz işlədikcə şaxlar, görürəm ki, barlıdır.
 Bəs niyə ağacların üstü belə qarlıdır?
 Heç görmüsənmi bağ
 Bahar vaxtı qar yağı?
 Bu nə sayaq, qəribə, müəmmalı bir işdir,
 Axi belə möcüzə heç vaxt görünməmişdir?
 Yaxınlaşış görürəm çiçəkdir bu, qar deyil,
 Yox, ağaclar qar altda yatan ağaclar deyil.
 Sual verdim bağbana, mənə elədi hörmət,
 Dedi: "Əsla deyil bu nə möcüzə, nə hikmət.

Bağcılar bu tədbiri çox sərfəli sayırlar.
Çürüyüb zay olmasın, xarab olmasın deyə
Uzun zaman meyvəni ağacda saxlayırlar.
Zövq-səfa çekməyə siz gəlib sərinliyə,
Baxırsınız ağacda çıçəye də, bara da,
Baxırsınız, deməli, payızə, bahara da...”

Belə söhbət ederkən
Bir qız uşağı gördüm barının yanında mən.
Baxırdı gözlərini zilləyərək şaxlara.
Bunu qüsür tutmayaq, gəliniz uşaqlara,
İstədim ki, soruşam: “O sanın balanmıdır?
Bir portağal ucundan bağıri laxta qanımıdır?

Niye girməyir bağa?

Yoxsa qoymayırla ağa?

Bir portağal derərsə yoxsa qılıü-qal olar?
Bu bir portağal dönüb min bir portağal olar?
Səbəb olar kəsərlər balaca maaşını?
Tənələr yağıdırırlar, ağrıdarlar başını?..”

Yox, yox, sual vermədim,

Portağal da dərmədim

Vermeyə qızçığaza.

Döndüm qerib ölkədə

Simi qırılmış saza.

Oldum halı pərişan...

Livanda tərk elədim axşam üstü o bağı,
Lakin nəzərlərimdən çəkilmədi bir zaman
Barının yanındakı o solğun qız uşağı...

Livan, 1960

BAĞDAD GECƏLƏRİ

Nurlu, işıqlı olur
Bağdadın geceleri.
Çox yaraşıqlı olur
Bağdadın geceleri.

140

Qaranlıq çökən zaman
Alverçilər yatırlar.
Şəhər, neylon, şal, ipək,
Bir də vicdan satırlar.

İnsanın uzaqlara
Gedir burada ağlı.
Ele bil Harun Rəşid
Oturub öz taxtında;
“Min bir gecə” nağılı
Danışır ərəb qızı,
Bu nağıla bağlıdır
Onun tale ulduzu.
Danışır o, şad deyil...
Yox, doğru yazmayıram,
Bağdad o Bağdad deyil.
Həqiqətə gəlinçə,
Ele bu sakit gecə
Mədh ederkən azançı
Minarədən Allahi,
Qurban gedir gülleyə
Bir mərd ərəb fəllahi.
Məcnun köçür, vaveyla
Qoparırlı evdə Leyla...
Fəğanlı, ahlı olur...
Bağdadın gecələri
Bəzen günahlı olur.
Bağdadın gecələri.

Bağdadda genclər edir
Ulduzlara tamaşa.
Bəlkə onlar bu gecə
Xurmaliqda baş-başa
Verib, doğma İraqın
Şəhərindən danışır.
Bu aylı gecelerin
Şəhərindən damışır?!

141

Danışır cilçiraqlı
Bağdad gecələrindən,
Ərəblərin həqiqi
Azad gecələrindən...

Bağdad, aprel, 1960

ƏRƏB QIZI

Ərəb qızı, eşitmışdım
Zaman-zaman söhbətini,
Nazlı afət, görməmişdim
Ancaq gözəl surətini.

Sən keçəndə ceyran kimi
Mümkünmürdür dayanmamaq?
Seyr etməmək qamətini.
Sevinclərə boyanmamaq?

Nə insafsız olmuş qədim
İnsanlar, ay ərəb qızı?
Sənə heyran ikən günəş.
Ulduzlar, ay, ərəb qızı.

Çürütdülər heyatını
Dörd divarın arasında.
Yuva saldı gizli həsret
Gözlərinin qarasında.

Cəfa çəkdiñ zaman-zaman
Ah, nə qədər ağ etdilər.
Qız doğanda yer üzüne
Səni daşqalaq etdilər.

Heykəltəraş yonmalıyken
Qranitdən heykəlini,
Azadlıqdan elədilər
Məhrum ərəb gözəlini.

Getdi o çağ, getdi o dəm,
Ərəb qızı, indi sənə
Heyran olur bütün alem.

Dayan, baxım camalına;
Üz döndərib yan durma, gel,
Qahirənin qonağını
Atəşlərə yandırma, gel.

Azər oğlu alov ludur,
Sən de salma od canına.
Bu qaydadır hörmət elər
Ev sahibi mehmanına.

Ərəb qızı, axma desən
Bir sözünle Nil dayanar.
Səndən alıb şölesini
Çilçiraqlar eldə yanar.

Basra, 1960

GƏL ÖTMƏ ETİNASIZ

O bir varlı balası,
Mən isə fəllah oğlu.
Hər ikimiz sevirik
Səni, gizli deyil bu.

Həmi bilir ki, onun
Vari, dövleti vardır;
Viçdani, eşqi ancaq
Dinar, yenə dinardır.

Bazar kasad olanda
Unudacaq o seni.
Puldur dini, Allahı,
Satar pula vətəni.

Düşün dediklərimi
Gezərkən xurmalığı.
Yaşamaz eger sudan
Çıxarsalar bahğı.

Sensiz birce anım da
Olmayacaq, gözəl qız!
İnsaf elə yanından
Gel ötmə etinasız.

Mən evə səndən ötrü
Halal çörek gətirəm.
Alovlu saf məhəbbət,
Təmiz ürək gətirəm.

Əger vətən yolunda
Tökşələr al qanımı.
Bayraq kimi saxlaram
Ləkəsiz vicdanımı.

Sən ki, yoxsul qızısan
Uyma vara, dövletə.
Məhəbbəti dəyişmə
Bər-bəzəyə, zinətə.

Gezərkən göy çəməni
Hasar bilmə sən məni.
Şanamsa, gel balm ol.
Bəxtim ol, iqbalum ol.

Sehrayam, üstümdən öt
Axan sərin su kimi.
Göləmsə qoynuma en
Sona kimi, qu kimi.

Çəmenəməsə gel mənim
Gül açan baharım ol.
Binayamsa – dirəyim,
Sütunum, divarım ol.

Əger göysən – ulduzun,
Ayın, günəşin olum.
Ocaqsansa – yox sözüm,
Sönməz ateşin olum.

Mən eşqdən salmışam
Ürəyimdə bağ sənə.
Sürətli Decləsənə,
Olaram yataq sənə.

Əger vüqarlı dağsan,
Torpağın, daşın olum.
Eşq həyatın naxşıdır
Hər şeydən bu yaxşıdır:

Heyat yoldaşın olum.
Medina! Sevimli qız!
İnsaf elə, yanından
Gel ötmə etinasız.

1960

FATİMƏNİN TALEYİ

Fatiməni böyüdü
Min eziyyətlə fəllah,
Həmyerlilər deyirdi:
“Kefi kök vaxtı Allah
Yaratmışdır bu qızı,
Heyif hələ doğmayıb
Əsl tale ulduzu”.
Atası çox kasibdi,
Bir ovuc torpağı yox,
Əziyyətlər çekerek,
Özgəyə yer əkerək
Dolanırı birtəhər.
Mərakeşdə bu sayaq

Ömür sürür ərebler.
 Qız, arxayıdı ataya;
 O, zəif əllərile
 Yer şumlayırdı bəzən
 Özgənin kəllərile.
 Qulağında sırgası –
 Anasının öyüdü;
 Namusla ömür sürüb,
 Qız günbəgün böyüdü.
 Varlı bir əreb oğlu
 Dedi bir gün fellaha:
 "Fatiməni alıram,
 Bundan belə bir daha
 Gənlərini sūrmə sən
 Əziyyətin içində;
 Dolanarsan fərəhle
 Var-dövlətin içində".
 Fellah inandı ona,
 Baxdı göyün üzüne;
 – Şükür – dedi –ilahi,
 Balam çıxır ağ güne.
 Qız belə getse əre,
 Doğrudan da o düşdü
 Görmədiyi günlərə.
 Lakin bir ay keçməmiş
 İqbal döndü, dəyişdi.
 Qız bilmədi heç əsla
 Bu nə qəza, nə işdi...
 Qovdular Fatiməni
 Dedilər: "Qulluqçu da
 Bu ev saxlamaz səni".
 Döndü daxmalarına
 Qız pərişan-pərişan.
 Çevrilib yuxu oldu
 O toy-düyün, o nişan.
 Oğlansa getdi yene
 Bir qız da aldatmağa,
 Dil töküb evlənməyə,

Sonra yene atmağı...
 Fellah qəm içdi bir də
 Əsrin peymanesindən,
 Lenətlərlə söz açdı
 Dönük zəmanəsindən.

Tanjer, 17 fevral 1960

FÜZULİ

Füzuli! Həyatın qürbətdə keçdi,
 Ömrün məşəqqətde, möhnətdə keçdi.
 Yaşamış olsan da əreb elində
 İncilər yaratdır azər dilində.
 Qədrini bilmədi sultanlar sənin,
 Əsdi üzərindən tufanlar sənin.
 Əymədin şahlara məğrur başını,
 Yarın qible sayıb qələm qaşını
 "Ən güclü hökmdar gözəldir" dedin.
 "Gözəlsiz bağçalar xəzəldir" dedin.
 Bir sənəm gülüşü, xumar baxışı,
 Bir nazlı dildarın sakit axışı
 Döndərdi təbini coşqun Fəratə.
 Sən ümid basledin gözəl həyata.
 Özün yaşasan da ağ güne həsrət,
 Dedin ki, var olsun həyat, məhəbbət.
 Şirindir aləmdə vəsl-i-yar dedin,
 Bəxtiyar yaşasın insanlar dedin.
 Olmadın qulamı heç bir şahlığın,
 Çünkü aşiqiydin xeyirxahlığını.
 Zerbələr endirib riyakarlığa,
 Minbir alqış dedin təmiz varlığı.
 Fəqət payın oldu kədər, qəm, fəraq.
 Torpaq getirmişəm, bir ovuc torpaq,
 Qəbrinin üstünə tökürem onu,
 Torpaq əzizləyer sadiq oğlunu.

Söyləmə ümidiim getdimi bada?
Nesibim nə üçün fəğandır, ahdir.
Füzuli! Məzarın qoca dünyada
Əsrlərdən beri ziyarətgahdır...

Kərbəla, 1960

PƏNCƏRƏNİN QABAĞINDA

Ərəb qızı, ərəb qızı,
Bağdadın qönçələb qızı!
Söylə görüm nədən belə
Şən gözlərin qapqaradır?
Xilqət səni yaradanda
Bilirdimi nə yaradır?
İnsanmışan?
Məlekmişən?
Tərlanmışan?
Çiçekmişən?
Şən könüllər sarayında
Ən ince bir dilekmisen?!
Öyrənmisen kimdən belə
Oğrun-oğrun baxmağı sən?
Sular kimi sakit axıb,
Alov kimi yaxmağı sən?
Mən ərəbcə bilməyirəm,
Şən də mənim lisanımı.
Öldürməksə qəsdin əgər,
Nə deyirəm, al canımı.
Yox, görürəm, hiss edirəm
Şən bir şəfqət qaynağısan.
Duruşunla, baxışınla
İlk məhəbbət bulağısan.
Şənə Fərat deyəcəkdəm,
Baxdım coşqun Fərat sənsən.
Həyat sözü dile gəldi,

Gördüm əsl həyat sənsən.
Bahar demək istəyəndə
Aşıqindir bahar gördüm.
Neğme deyir camalından
Cəh-cəh vuran quşlar gördüm.
Şən onların dinləyirsən
Saatlarla nəğməsini.
Görünür ki, çox sevirsən
Şən quşların xoş səsini.
Bu səbəbdən istəyirəm
Mən də ötən bir quş olum.
Bağça-bağda səhər axşam
Göy budağa qonmuş olum.
Cəh-cəh vurum bülbül kimi
Səhər-axşam gül bağında.
Azadlıqdan nəğmə ötüm
Pəncərənin qabağında...

DURNALAR

Durnalar, qatar-qatar
Yurdumu tərk edəndə,
Ərəb torpaqlarına
Bizdən qonaq gedəndə
Hansi gölün suyundan
İsteyirsiniz üçün!
Qiş fəslində yurdunuz
Bəsro, ya Bağdad olsun:
Ancaq ki, Füzulinin
Qəbri üstündən keçin;
Qoy o nakam şairin
Ruhu bir az şad olsun.
Söyleyin: "Biz gelmişik
Xəzerin sahilindən,
Həsrətinin çəkdiyin
Azərbaycan elindən".
Deyin ki, çox andığın

Fəraigilə od tutub,
Çıraq kimi yandığın
Azərbaycan bircə gün
Heç sənsiz olmayıbdır.
Axı dahi adamlar
Vətənsiz olmayıbdır.
Durnalar, qatar-qatar,
Bağrım başı od tutar,
Bir an yerə salsanız
Əgər mənim ricamı.
Ən uca qarlı dağlar
Sizdən ötrü ucamı?
Yox, ötün ümmanları,
Arxada çöllər qoyun,
Aparın töhfəsini
Hər şadlığın, hər toyun
Bəsrə, Bağdad elinə.
O şair ki, dərdini
Açıdı sabah yeline –
Ona salam aparin
Doğma kəndi Boyatdan.
Ona müjdə yetirin
Bizim bu şən həyatdan.
Uçun Bağdad elinə,
Yolunuzdan qalmayıñ,
Mənim də xahışımı
Ancaq yerə salmayın!

Bakı, 1960

VİRAN QALDI OTAĞI

Qız oğlana söylədi:

“Şənə gələrəm, əgər
Salsan öz əllerinlə mənə portagal bağlı”.
Oğlan dedi:

“Baş üstə” Əhd-peyman etdiler.

Dedi

Əsgər

Bilmədi öz işini yaxşı görüb hiylə, şer.

Söyledi:

— Yadlar səhər bağıma uğradılar,
Körpə ağaclarımı sindirib, doğradılar.
— Yalan, ilqarın hanı?
— Mən yalançı deyiləm!
— Qırdırın əhd-peyməni!
— Yox, əsla, yox, gəlmələr,
— Kimə garək saxtalıq, hədərdir bu kəlmələr.
— Xainsen, yetirmədin əhdimizi yerinə,
Görünmə Ayışənin bir daha gözlərinə.
Vicdan sevgi düşməni deyib çıxıb getdi qız,
Göz yaşları içində Əsgəri tərk etdi qız...

Oğlan donub yerində sal bir daş kimi qaldı.

Gün batdı, qaş qaraldı.
Yad əllərile oldu sevgi bağçası viran,
Taxta çıxdı rəzalet, yene oldu hökmən...
Bir ses goldı elə bil: "Dur haqqını tələb et!"
Hərəket etdi Əsgər, üz tutub uzaqlara.
Ağır-agır gedərkən oğlanı uddu zülmət.
Bilən tapılmadı heç yönəldi Əsgər hara!
O getdi, arxasında viranə bağlı qaldı,
İçində yellər əsən tənha otağı qaldı...

1961

SANKİ HEÇ NƏ OLMAYIB

Heç nə baş vermeyibdir sanki bu gün Livanda,
Sakitlikdir limanda.

Bu dünyada var ağ gün, var qara gün yaşayan.
Bəxti kəm insanların biridir yüksəkşəyan
Beyrutlu qara fəhlə.

Xəstə yatır əyalı,
Pərişandır xəyalı.

Tay deyil, aparırda dəhinda qəm dağları,
Sökülüüb, uçulurdu can mülkünün tağları.

O, birinci gündü ki,
Fikirləşdi bir anlıq görəsen bu indiki
Apardığım dopdolu yesiklerden çıxmudur?
Dünyada taydan savay başqa bir şey yoxmudur?
Gəmilər gedir hara?

Yükler kimin malıdır?
Kimlər satır?
Alanlar görəsen haralıdır?
Qəribə yazılar var tayların üzerinde...
Dünya bir yüksə döndü fehlənin nəzərində.
O, sonra düşündü ki, maaş günüdür bu gün
Gedərem arvad üçün

Alaram dərmən-dava,
Fəqət güman etmeyin o yoxsul deyən oldu:
Felək istəyən oldu...

Cıxmışdı arxasında azgın fəlakət ova.
O qalxırda gəmiyə ağır bir tay dalında.
Düşüncələr yoldaşı,

Bir dəyişiklik oldu bu zaman əhvalında.
Hərləndi xeyli başı.

Ona elə gəldi ki, ağlayır uşaqları.
Yumub xəstə qadını əbədilik gözünü.

Deməli, öldü qarı
O itirdi özünü.
Tay dalından sürüşdü,
Derhal dənizə düşdü.

Heç nə baş verməmişdi elə bil ki, Livanda,
Heç bir şey olmamışdı, sakitlikdi limanda.
Kontora çağırıldılar azca keçməmiş onu,
Dedilər izleyirsən azgınların yolunu,
Üzərine o qədər qüsür, günah yixdilar.
Verib haqq-hesabını onu qovdular, işdən
Ağır zərbələr yedi bu fəhlə də gerdişdən...
İş yene qaydadadır... Liman sakit, liman lal.
Yene də xəstəsinə ala bilməyib dava,

O ne banan, ne metal, ne xrom, ne portagal
 Daşımayaçaq artıq,
 Gedir yorğun, baş açıq.
 Möhnet ağır tay kimi oturub arxasında...
 Aralanır körpüdən gəmi içi dopdolu.
 Uzaq sahillər yolu.

Yox, özü bir gəmidir o, qəmlər dəryasında
 Gedir xeyli ümidsiz, gedir qəlbi gümanda
 Heç nə baş verməyibdir elə bil ki, limanda.
 O, bilmirəm nə sayaq ömr edib yaşayacaq!
 Bilirəm ki, bir zaman müsibət daşıyacaq.
 Bilirəm dalındakı belə taydır, bu yükdür
 Onun dərdi böyükdür.

Felakətlər mülkünün qapısının layları
 Açılmışdır üzünə, dalında qəm tayları,
 Ağır-agır gedir o, yenə ürəyi qanda...
 Heç nə baş verməyibdir elə bil ki, limanda...

1961

RESTORANDA

– Dayan, girmə içəri!
 Gelmə restoranıma, tez ol qayıt, dön geri.
 – Niyə?
 – Rəngin qaradır.
 – Mən ərəbəm.
 – Əzizim, rəğbetim ağlaradır.
 Ancaq elə sanma ki, ərəblər qanlıyam,
 Mən də bu torpaqdanam, özüm də livanlıyam.
 – Eləysə bəs ərəbə bu kin, bu ikrah nədir?
 – Yox təqsirim bu işdə, günahkar zəmanədir.
 Neyleyim ki, taleyin xeyli ayaqyalındır,
 Rəngin qara, sallanan dodaqların qalındır?
 Xaricilər nə bilsin ki, sen əreb gəncisən,
 Ağlar bağıracaqlar ki, qarasən, zəncisən.
 Deyəcəklər buraya ayaq basıbdır nədən?

Serlərə, misterlərə nə söyləyim onda mən?
 Bax, sahildə görürsən varlı gəlmə ağları,
 Onlara nəğmə deyir suların dodaqları.
 Çimirlər, gülüşürler.

Dəstə-dəstə suların qucağına düşürler.
 Sərelənib qumlara bir az dincələcəklər,
 Sonra bura yeməye, içməye gelecekler.
 Səni görmüş olsalar, onda mənimki bitdi,
 Qazancımın açarı düşüb qumlarda itdi.
 Artıq yeməkxanama birçə əcnəbi girməz,
 Ağalar bu salona birçə xanım getirməz.
 Çıx get!

– Axı mən acam, suzundan da yanırıam.
 – Heç nə edə bilmərəm.
 – Anlayıram, qanıram.
 Baş əy bu adətinə,
 Qazanc sövq edir səni vicdan ticarətinə.
 Səndə yox ərəb qanı.
 – Oğul, höcət nə gərək, tərk et yeməkxananı.
 Cibində xeyli dinar ərəb oğlu qaldı ac.

Çıxb getdi naillac.
 Keçdi bir park yanından, o park gəlmələrindi,
 Təntənəli saraydan musiqi səsi dindi,
 Yüksəldi pərdə-pərdə,

Ağlarındı o yer də.
 Var xəstəxanaları, xüsusi məktəbləri,
 Götürmezlər oraya heç sayaq ərəbləri.
 Bax, sahil nə genişdir.
 Göydən yerə od yağır.
 Feqət çımə bilməsen ağların arasında,
 Yuyun sen ömrün boyu birçə qəm dəryasında...
 Yollandı ağır-agır,

Onun dərdi böyükdü yurdunun dağlarından
 Sirğa kimi asıldı sözələr qulaqlarından:
 – “Dayan, girmə içəri!
 – Gelmə restoranıma, tez ol qayıt, dön geri”.
 – Niyə?
 – Rəngi qaradır.

Rəğbətim ağlaradır.
Üzülərkən acıdan, yollandı Mədinəyə¹,
Çekib ayaqlarını o gerek aparaydı.
Özü ərəbdi, rəngi zənci kimi qaraydı...

1961

UÇURUN DAXMALARI

*Bakını gözalləşdirən, əzəmətli
binalar tikən ustalara ithaf edirəm.*

Uçurmağı, sökmeyi lənətləmiş babalar,
Daş üstə daş qoymağı sevmiş ellər, obalar.
Xoşlamış kənd yerinə bühlur bulaq çəkməyi,
Yol üstündə qatarla körpə ağac əkməyi.
“Əkiblər bar yemişik – əkek nəsillər yesin,
Ağac kölgəliyində yolcular serinləsin.

Ev dağıtmak yamandır,
Ev uçurma, amandır!
Ağır günaha batma,
Felakətlər yaratma!” –
Bele olmuş sözləri.
Saf niyyətdən doymamış
Ürəkləri, gözləri.
Bəs bu gün cərgə-cərgə sökülrəkən binalar,
Niyə sevinir, gülür gənc atalar, analar?
Bu çox təbii haldir,
Bu özgə cah-cəlaldır.
Hələ qədim zamanlar yarananda araba
Belə deyənlər olmuş: “Gözün aydın, ay baba!”
İki günə çatıblar Şamaxıdan Bakıya,
Zümzümə eləyiblər, ağrılar duya-duya.
Zaman gedib qabağa, fayton da, qazalaq da

Qalib xeyli uzaqda.
Bir gün də neft çıxaran dəmir jalonka çıxdı,
Bakinin qucağına cüt atlı konka çıxdı.
Adamların sevinci sahil nədir bilmedi,
Əcdadımın mindiyi araba sevilmədi.

İşlədi ildən-ilə
İnsanların zekası
Çatdı uzaq mənzile.
Zaman keçdi, Bakıda görünəndə tramvay,
Şadlıq mərasimine qonaq geldi Gənəş, Ay.
Bir gün də bəyənmədik, sevmədik bu süreti,
İnkişafi xoşlayır insanın təbiəti.
“Zamanın arabası” yaxşı ad verdik ona,
Trolleybuslar bizi aldı qəşəng qoynuna.

Deməyirəm mən hələ,
Alıb sərnicişinləri,
Dönbüb əsen ağ yelə
Bircə güne bir aylıq
Uzun, ağır yolları
Quş kimi süzüb keçir –
Elektrik qatarı.
Baxıb səma tərəfə,
Ayırmayıb bu dəfə
Sizləri əsla yerdən;
Başlamayım söhbətə
Nəheng təyyarələrdən;
Çox kənara qaçmayum,
Raketadan maraqlı,
Dərin söhbət açmayım.

Kim bilir, sabah nələr icad edəcək!
Gələcək nəsilləri daha da şəd edəcək.

Çıxaracaq cərgədən
Aya uçan raketin,
İnanıram buna mən.
Biz qururuq bəxtəvər azadlıq dünyasını,
Sözlər belə dəyişir öz köhnə menasını.
Bəli, köhnə evləri kökündən uçururuq,

Şəhərin ərəblərə aid olan köhnə hissəsinə işarədir.

Yenisini tikirik, təzəsini qururuq.
 Saraylar ucaldırıq daxmaların yerində
 Ağ günlərin bu evlər üzür şəfəqlərində.
 Yox, bu, ev yixmaq deyil, kaşanə qurmaqdı bu,
 Bu "uçurmaq" yurdumun simasını dəyişir –
 Yaxşı uçurmaqdı bu!
 Sökün kiçik damları!
 Siz ey azad yurdumun yaradan adamları!
 Zemanənin çox gözəl şeridir zəhmətiniz,
 Hələ verilmeyibdir sizin şeriyətiniz.
 Çox sürətlə uçurdun, yixin köhnə evləri,
 Göydələndən seyr edim hər açılan səhəri.
 Mən bu əməlinizi xeyirxahlıq sayıram.
 Sizin əllərinizlə gələcək ağ günləri
 Mən də qucaqlayıram.

1963

EY HƏKİM

Sən əlac eleyirsən gözlərimə, ey həkim!
 Nə olar bir qulaq as sözlərimə, ey həkim!
 Heç zaman, bir kimsəyə belə yalvarmadım mən,
 Deyirlər Mələkxanım gedir daha əlimdən.
 Onsuz bu dünya mənə qatı zülmət gecədir.
 Burax gedim, baş çəkim, görüm halı necədir?
 Onsuz mənə, ey həkim, əlac, şəfa nə gərək.
 Dünyanı tərk eleyib gedəsidirse Mələk,
 İtirirməse əgər o səmimi xilqəti
 Görməyimin qalmayırla daha bir meziyyəti.
 Qoy kor olum, qalım qoy dünya üzüntə həsret.
 Gərək deyildir onsuz mənə bir naz-nemət.
 Öz dərdimi yadimdən çıxarmışam, ey həkim!
 Qoy həyat loğmanına gedim bir yol baş çəkim...

20 May 1964

ZƏFƏR TƏRANƏSİ

Qabaqcıl pambıqçılarımıza ithaf edirəm.

Qalxdıqca perde-perdə
 Gülüşünüz göylərə,
 Yayıldıqca hər yere
 Quşlar qonub köbərdə,
 Ötməyib, sizi dinlər;
 A qızlar, a gelinlər
 Yenə zəfer çaldınız,
 Şərəfli ad aldınız.

Siz ey tarlalar boyu
 Çalışan qızlarımız!
 Ürəkleri sevgidən
 Alişan qızlarımız!
 Dastan yaratmasam da
 Mən şərəfli əməkdən,
 Əl çəkməyirəm ancaq
 Sizə nəğmə deməkdən.
 Bahar olsun, qış olsun
 Vurğunsunuz zəhmətə.
 İftixarla deyirəm:
 Layiqsiniz hörmətə.
 Pambığınız dağ kimi,
 Həvəsiniz, eşqiniz
 Çağlayan bulaq kimi
 A qızlar, a gelinlər
 Verin yenə səs-səsə.
 Mən heyranam sizdəki
 Bu eşqə, bu hevəsə.
 Dinləmişəm, şeirdir
 Sözünüz, söhbətiniz.
 Yurdumuzu ucaldır
 Sizin də zəhmətiniz...

Ey hələ coşmadığım,
 Gúcündən, hünərindən
 Dastanlar qoşmadığım
 Alını açıq cavanlar!
 Şərəfli qəhrəmanlar!
 Qoy çapsın tarlalarda
 Yenə polad atınız!
 Şairə ilham verir,
 Ruh verir həyatınız.
 Bu gün el bayramıdır,
 Məclisleri dolaşan
 Fərəh, şadlıq camıdır.
 Şən görmek istəyirəm
 Yer üzündə hamını.
 Təbrik edim şeirlə
 Sevimli bayramını.
 Ey sade qəhrəmanlar,
 Hünəriniz var olsun!
 Ağ günlərə yol açan
 Zəferiniz var olsun!

1964

MƏNİM TƏNTƏNƏM

Çapıb həyat eşqinin
 Yel gedişli atında,
 Uçuram ulduzlarla
 Fərəhin qanadında.
 Sevincimdən bu sonsuz
 Kainati qucuram,
 Nurlu kəhkeşanların
 Aləminə uçuram.
 Gedirəm asimanдан
 Qonaq dəvet eləyim.
 Uzaq səyyarelərdə
 Açıq səhbət eləyim

160

Şanımdan, şöhrətimdən,
 İnsanlıq şərefimle
 Dərya məhəbbətimdən,
 Minillik səltənətdən.
 Bir gündə yıldızlı çarı.
 Çoxdan əlimizdədir
 Səadətin açarı,
 Ağ günler sevdasile
 Sakit həyat qurmuşam.
 Nişan alıb gözündən
 Düşmənleri vurmuşam.
 Səsim bəşəriyyətin
 Fərəh dolu sesidir.
 Bu tantənəm bəxtiyar
 İnsan tantənəsidir.
 Firavanlıq isteyim,
 Arzum gülür mənim de.
 Əbədiyyət baharı
 Gül açmış vətənimdə.
 Qonaq gəlir süfrəmə
 İnsanlar yiğin-yiğin
 Arxasiyam ezelən
 Dostluğun, qardaşlığın.
 Əlimdə ağ günlərin
 Bəxtiyarlıq camıdır.
 Başladığım təntənə
 İstiqlal bayramıdır.
 Bayramıdır şadlığın,
 Əbədi azadlığın.
 Əsaretin qırılmaz
 Zəncirini qırılmışq.
 Azadlıq bayrağını
 Göylərə qaldırılmışq.
 Məhrumiyyət canitək
 Qaçdı məmlekətindən.
 Dünya danışır indi
 Mənim ləyaqətimdən;

161

Əbədi şüarımdır
İnsana hörmət mənim.
Yer üzünün fəxridir
Qurdugum dövlət mənim.

Çapib həyat eşqinin
Yel gedişli atında,
Uçuram ulduzlara
Fərəhin qanadında...

1964

SAĞ OL, NEFTÇİ QARDAŞIM

Dünən zəng vurdum size
Təbrik etməkden ötrü qarşidan gələn ili.
Dedilər bir saat var yola düşdün dənizə.
Alını oxşayarkən Xəzərin sərin yeli,
Bildim ki, hara getdin,
Qara daşlara getdin.
Demeli dostlarla sən təzə ile girmədin.
Ziyafet məclisində vaxtını keçirmədin.
Sağlıq demədin əsla.
Piyale qaldırmayıb,
Oynamağə sevdiyin havanı çaldırmayıb
Dənizə düşdün yola.
Yox, sən, oynaq sularla gəlib üz-üzə durdu.
Buruq otağın oldu.
Gözel məclis də qurdun;
Şəfəqli Ay, uluzlar əziz qonağın oldu.
Mənse öz məclisimdə dostları cəzb elədim,
Sənin adınla bağlı qısa bir sağlıq dedim.
Çünki sen çox arzunu yerinə yetirmisən,
Bəli, vaxtı geləndə
Vətən bilir ki sən də
Təzə ilin bizimcən əlinlə gətirmisən.

Şerim buruqda çatsın sənə telegram kimi
Əllərini sıxıram şərəfli adam kimi.
Adın çekilən zaman göylərə deyr başım,
Sağ ol, neftçi qardaşım!

1964

MƏHƏBBƏTİN VARSA

Beyəndiyin yola sən yönəl etiqadla get,
Xətər gəlməz adına,
Çatarsan muradına,
Varsa tutduğun yola ürəyində məhəbbət.
Baxça-bağ sal, ağaç ək.
Şitillərə qayğı çek.
Bir gün əyib onların bəherli şaxlarını,
Dərərsən iftixarla meyvəsini, barını.
Seninki olar yəqin sevinc, ferah, seadət –
Varsa tutduğun yola ürəyində məhəbbət.

Şaxtaçı ol, çoban ol.
Metanətli, dözümlü, dəyanətli insan ol.
Balıqçı ol, inadla suları yara-yara
Sine gər dalğalara.
Qabağında quzuya çevrilər tufan bele.
Aslanı ram edərsən, şir olar maral kimi.
Çətinliklərdən əsla çəkinme bir an bele,
Sən bu mavi göylərə qanadlan qartal kimi;
Əyilər qabağında zaman-zaman töbiət –
Varsa tutduğun yola ürəyində məhəbbət.

Özüne sənət etsən uca dağlar yarmağı,
Dəniz mədənələrindən qara neft çıxarmağı,
Dedim, deyirəm yenə
Çıxaracaq ağ günsə
Ölbət səni bu sənət –

Varsa tutduğun yola üreyinde məhəbbət,
Ümmanlarda tufana, dağa borana düşsən,
Bir gün üzbez gəlib ildirimla döyüssən,
Zəfer çalarsan yəqin, qalib çıxarsan elbet –
Varsa tutduğun yola üreyinde məhəbbət.

Məhəbbətsiz bir könlü sinnmiş quru budaqdır;
Varsa eşqin, əməlin könlün vüqarlı dağdır,
Özün de, nəyə gerek
Etiqadsız, əməlsiz, məhəbbətsiz bir ürək.
Şəreflənər əlinlə bağlandıqın hər sənət –
Varsa tutduğun yola üreyinde məhəbbət...

1964

XƏYALLAR ALƏMİNĐƏ

Oturub göyərtədə cavan mühəndis yene,
Papiros çəkib, baxır Xəzərin sinəsinə.
Necin o şən oğlanın ağızı, dili bağlıdır?
Qoşulmayıır nədən bes yaxın yoldaşlarına?
Səma bombozdur, hava bir qəder sazaqlıdır.
Düşüb yola motorlu qayıq Neft daşlarına.
Xeyallar qanadında alıb aparır onu,
Deniz buruqlarının genç mühəndis oğlunu,
Gah çatılır qaşları, gah gülür dodaqları,
Gah yaxını görmeyir, gah sözür uzaqları,
Nə olubdur görəsen?
Qoy deyim, can evinə onun yol tapmışam mən.
Sanma ki, cavan oğlan xeyli adlı-sanlıdır,
Lakin öz aləmi var. Bu gün həyecanlıdır.
Gül açan əməlləri geyinmişdir al-xara.
Təze buruq verəcək bu səher istismara.
Sabah üzük taxacaq yarının barmağına,
Bir ay sonra bu cavan neftçinin otağına
Ona könlünü vermiş qonşu qızı gələcək,
Eyvanından mehriban gülüşlər yüksələcək.

Düşünür bunları o, baxır dənizə, qaşa,
Zənn etməyin yorulur.
Bezen insan verəndə düşüncəyle baş-başa
Dünya onunku olur...
Qarşıda Neft Daşları.
Qayıq sürətlə gedir
Çatılmışdır qaşları.
Menim genç mühəndisim xəyallar içindədir.
Gelecek həyatını düşünüb bu gün yene,
Papiros çekib, baxır Xəzərin sinəsinə...

1964

ADDIMLA CƏBHƏYƏ

Addımla cəbhəyə,
Düşmənə vermə heç aman.
Zerbe vur faşizmə,
Aslan ürekli qəhrəman.
Əmr edir yurdumuz
Qoymasın ordumuz
Dünyada bir nəfər
Yağdan əsər!
Qəti davada,
Yerdə, suda, havada
Sal faşist cəlladları oda.
Əmr edir yurdumuz:
Qoymasın ordumuz
Dünyada bir nəfər
Yağdan əsər!
Yerdə dən aslana,
Göydə alıcı tərlana.
Sənsən arxam qolum.
Vəten deyir: əhsən, oğlum!..
Əmr edir yurdumuz:
Qoymasın ordumuz
Dünyada bir nəfər

Yağıdan eser!

Müharibe öz atını yəhərleyib minmeyəcək.
Top atılır... fişeng yanır.
Sarı, yaşıl, al-qırmızı
İşiq saçır, qəşəng yanır;
Xəbər verir insanların sevdasından
Arzu, eməl dünyasından...

1964

DOLU DÜŞMƏSİN BAĞA

Yenə çaxır ildirim, yenə yağış töküür,
Elə bil ki, asiman parçalanıb, töküür.
Dayanıb çardaq altda baxır bayaqdan beri,
Maraqla gənc aqronom, seyr eləyir göyləri.
Yağış yağır şırhaşır, töküür çəmenlərə,
Torpaq içir doymayırlar, içir düzən, dağ, dərə.
Nəzər salıb aqronom, seyr edir buludları,
Deyir süzülən yağış yenə öz əllerile,
Görünməz əllerile
Yuyur yaşıl otları
Süzülür şaftahıdan, alma, nar ağacından
Qara gözlü qızların axıb şəvə saçından,
Yanaqlarından öpür,
Oxşayıb üzlerini, dodaqlarından öpür.
Aləmi var baharin, payızın, sərt qışın da,
Dili vardır küleyin, yağan hər yağışın da.
Qulaq assan derindən bilərsən ki, nə deyir.
Quş kimi neğmə deyir,
Ötür bayaqdan beri.
Qovuşur bir-birinə bulanıq dağ selləri.
Sonra yağış dayanır, kəsilih, verir ara,
Bir qədər keçməyir ki, yenə çaxır ildirim.
Əks eleyir dağlara.
Göylərin üzərində açır işıqdan şırımlar,
Elə bil vuruşmadır, yüz yerdən top atılır.

Aqronomun qasıları qəzəbindən çatılır.

Göy gurlayır, gurlayır
Bircə anın içinde sükutu oğurlayır.
Aqronomum bu zaman dolu düşür yanına,
Qəm çökür könül adlı işqli eyvanına,
Deyir ki, sən ey dolu,
İsteyirsən kəsilsin bu il meyvənin yolu.
Ay paxıl, mərdimazar, ziyanəvərlik etme.
Atını çox səyirtme.
Zəng çalır gecikmədən ki, mentəqə top atsın,
Sarsıdaraq sıxləşən buludları dağitsın.
Serhad keçən ordutək qaçıb getsin uzağa
Dolu düşməsin bağa.

1965

DƏNİZ NEFTÇİLƏRİ

Nə göydə güneş yanır,
Nə üfüqlər qızarır.
Ayazlı bir səhərdir,
Sema, dəniz bozarır.
Suların qucağında üzür motorlu gəmi,
Onun da var aləmi.
Aralanıb körpüdən gedir Neft daşlarına.
Dəniz buruqlarında sadə yoldaşlarına
Mənim neftçi dostlarım kömək, arxa gedirlər.
Yurdumuzu hünerlə çilçiraqbən edirlər.
Reşadətə torpağın inadlı qatlarından,
Dəniz buruqlarından çıxarırlar yanacaq
Hərərət bəxş edirlər bize həyatlarından.
Evimizde qaralıb sönüb gedər od, ocaq
Onlar belə etməsə,
Buruqlara getməsə.
Qorxu nə bilmeyirlər qalsalar belə darda.
Gedirlər bürkülerdə, kesici şaxtalarda.
İllər olur, dənizlə ülfəti kəsməyirlər.

Qusbaşı qar yağında titroyib esmeyirlər.
 Misə dönür üzleri.
 Tek Xəzəri yox, onlar üzər çox dənizləri,
 Bakını tərk edər ki,
 Uzaqlara gedər ki,
 Fabriklərlə zavodlar yanacaqsız qalmasın.
 Heyat büsətimizdən hərəket azalmasın.
 Təqdim etsin barını bərəkətli zəmilər,
 Göyde raketlərimiz, dənizlərdə gəmilər
 Qət eləsin arxayın yene öz yollarını.
 Arzu, Əmel, Səadət,
 Dolasın qollarını
 Boynumuza əməlli.
 Sixib əllərimizi zəfərlər ikielli
 Dost olmaq üçün bize
 Neftçilər zaman-zaman çıxır mavi dənizə...

1965

QARDAŞLIQ AĞACI

Gəlib Tacikistana ehtiram ilə bir gün,
 Sədrəddin Aynimizin qəbrinə baş çəkmişəm.
 Düşənbedə sülh üçün başlayanda toy-düyün,
 Azerbaycan adından körpə ağac əkmişəm.

İndi o yaşıl ağac dostluq xiyabanında
 Qalxıb uca göylərə, xeyli qol-budaqlıdır.
 Ömrümün çox bextəvər, firavan zamanında
 Könlüm deyib-gülməyə, sevinməyə bağlıdır.

Gezirem ölkələri, elləri diyar-diyar,
 Gəzməyə həvəsim var.
 İlhamın qanadında göylərə yüksələndə,
 Düşənbəyə geləndə
 O yam-yaşıl ağaca iftixarla baxıram,
 Qanadlanıb fərəhdən asımmana qalxıram,
 Yox, bu ağac deyildir üreyimi dindirən,

Məni çox sevindirən.
 Könlüm yaşılıqlara çoxdan aşiqdır mənim.
 Baxdıqca torpağıma,
 Düzənimə, dağima
 Uçuram, heç uçuram, Pamir oħur məskənim.
 O, sərinlik gətirir xeyirxah insanlara.
 Vüqarla sinə gərir sərt əsen tufanlara,
 O qardaşlıq ağacı kölgə sahər hər yere
 Çağırır insanları toylara, düyünlərə.
 Biz həmən bu ağacın altında toplanmışıq,
 Eşqilə ağ günlerin məşəl kimi yanmışıq.
 Həmən şanlı ağacın altında döne-döne
 Nəğmələr oxumuşuq oxuyuruq, bax, yene.
 Böyük bir etiqadla könül verərek bize
 İnsanlar axın-axın qoşulur nəğmemizə.
 Məqsədimiz bəxtiyar, işqli bir gələcək
 Bizim həyat nəğməmiz hələ çox yüksələcək...

1965

TOP ATILIR

Top atılır, fişəng yanır;
 Sarı, yaşıl, al-qırmızı
 İşıq saçır, qəşəng yanır.
 Xəbər verir insanların sevdasından,
 Arzu, əməl dünyasından.
 Səadətdən xəbər verib, könülləri sevindirir,
 Ağ günlerdən səhbət açıb insanları o dindirir.
 Bir zamanlar top səsleri
 Sarsıdardı göyü, yeri.
 Şəhərləri uçurardı, kül elərdi zəmiləri,
 Bol sünbülər biçilməmiş.
 Körpüleri dağıdardı üzərindən keçilməmiş,
 Dənizlərdə baturardı, məhv edərdi gəmiləri.
 Mərmi düşüb alov saldı neçe-neçe xanimana,

Tek balası qucağında gözlerini yumdu ana.
 Nişanlısı döyüşlerde ölen qızlar kor oldular,
 Mərmi düşdü, göy çəmənlər insan üçün gor oldular.
 Cavanların, qocaların qıçı getdi, qolu getdi,
 Öldü insan övladları, qelbi arzu dolu getdi.
 Top atılır, xəber verir: qanlı günler uzaqdadır,
 İndi zəfər neğmələri milyon-milyon dodaqdadır.
 Car çekilir: insan oğlu ebedilik geyinsin al.
 Gülür sevgi, gülür əməl, gülür dilek, arzu, amal.
 Fişəng bizə xəber verir toplar daha dinmeyecək.

QUBA BAĞLARINDA

Qubanın bağları çiçək-ciçəkdir,
 Sevinci bağbanın ümmənə bənzər.
 Ağaclar bol meyvə gətirəcəkdir,
 Baxdıqca doymuram, salıram nəzər.

Bahar heyran edir yenə insəni,
 Şaxlarda gül deyil, şəriyyətdi bu.
 Sanki çıxıb yola çiçək karvanı,
 Əsla xeyal deyil, həqiqətdi bu.

Hər ağac elə bil ağ xalathı qız,
 Təcrübə dərsinə gelmişdir yenə.
 Sabahın həkimi hər səbathı qız
 Baxır ilk baharın əməllərinə.

O, toy paltarını geymiş gəlindir,
 Xoş gelir günlerin həftəsi, ayı.
 But ər çiçəklərsə öz əməlindir,
 Çoxu ağ açılır, ażi çəhrayı.

Güllü ağacların arasında mən
 Gördüm həyali bir dağlar qızını.
 Onun gözlerinin qarasında mən
 Sevdim bir cavanın bəxt ildizini.

Ey Quba bağları, Quba bağları,
 Sizdə təbiətin nadir rəngi var.
 Siz ey el bağları, oba bağları,
 Sizdə şəriyyətin xoş ahəngi var.

Əger soruştalar mendən ki, nədir
 Bu göz işlədikcə ağarır ağ-ağ?
 Deyərəm şeirdir, incə nəğmədir
 Duyan eşidəcək, görən duyacaq...

İÇİN ANA YURDUMUN ƏTİRLİ ŞƏRBƏTİNDƏN

Dostlar! İçin yurdumun ətirli şərbətindən,
 Bu adət babalardan bize miras qalıbdır.
 Möhtəşəm Nizamının ölməyən sənetindən
 Mənim həmən şərbətim öz şəhdini alıbdır.

Ona ətrindən verən dağlarının gülüdür,
 Füzulinin, Vaqisin şirin, şeker dilidir.
 Yaranmışdır bu şərbət azər məhəbbətindən,
 Bizim böyük Üzeyirin yurdunun nemətindən.

Qız qalası, Bakının əzəmetli şahını
 Sizə təqdim eləyir həmən bu sürahını.
 Çobanlar ki, neğməsi dağ başlarından gelir,
 Neftçilər ki, şöhrəti Neft daşlarından gelir.

Deyirlər nuş eləyin, qardaşlar, iç-in-için,
 Doğma yurdunuz kimi odlar yurdundan keçin!
 Yaranmışdır bu şərbət azər məhəbbətindən,
 Dostlar! İçin yurdumun mənalı şərbətindən.

O da mənim bəxtəver vətənimin tamıdır,
 Eşqimizdən alıbdır öz etrini bu şərbət.
 Dostluğun, qardaşlığın məna dolu camıdır,
 Dostlar! İçin, var olsun mehribanlıq, məhəbbət...

QIZ QALASI

Səni qaldıran zaman vüqarını ucaldıb
Dünyalar qədər qədim millətim, Qız qalası!
Yenilməz bayraq kimi hər tərəfi gezibdir
Mənim şərəfim, şanım, şöhrətim, Qız qalası.

Əsərlərin üstündə məğrur qanad çalmışan,
Sen bu ezmətinle şahinmi, qartalmışan?
O gündən ki, vüqarla göylərə ucalmışan
Dillərdə dastan olub sənetim, Qız qalası!

Sən mənim zəhmetimsən, tükenməz hünerimsən,
Fəxr edirəm eşqimsən, təmiz alın tərimsən.
Şah əsərlər içinde mənim şah əsərimşən,
Əks olur varlığında qüdrətim, Qız qalası!

Ucal mavi göylərə Xezerin sahilində
Hüsnünə şeir yazım Azerbaycan dilində.
Azad özür yaşasın hər milət öz elində,
Gül açasın mənim dəxi niyyətim, Qız qalası...

YURDUMUN

Çiçəkləri ətri-enber qoxuyan,
Al güneşli cennəti var yurdumun;
Bülbülləri cəh-cəh vurub oxuyan
Bir sefali xilqəti var yurdumun.

Şərq elinə işiq saçan məşəldir,
Gözəlləri məlekərdən gözəldir,
Eşqi sönməz bir müqəddəs eməldir,
Çox mənalı səhbəti var yurdumun.

Ağ cunadan yaşımaq tutur dağları,
Gelin kimi al geyinir bağları,
Ağızlarda gezir, qədim çağları,
Qəhrəmanlıq şöhrəti var yurdumun.

Gen dünyaya ətir dadan bal verən,
Qatar-qatar, karvan-karvan mal verən,
İpək verən, tirmə verən, şal verən
Aşıb-dاشan dövləti var yurdumun.

Göz üstündə əzizləyir qonağı,
Düşmən gəlsə alov saçar torpağı,
Namərd üçün zəher olur bulağı,
Dost içəndə şərbəti var yurdumun.

Ceyran otlar, maral gəzər düzündə,
Sədaqət var səhbətində, sözündə,
Əzel gündən ocağında, közündə
Tükənmeyən neməti var yurdumun.

Min yol düşüb dastanlara azından,
Quşlar ötüb baharından, yazından,
Doymaq olmaz səhbətindən, sazından,
Xeyli qədim sənəti var yurdumun.

Sənətkarlar ondan alır pərvazı,
Qoynundadır Nizamının avazı,
Cavanşiri, Koroğlusu, Eyvazı,
Yenilməyen qüdrəti var yurdumun.

İLISU

Dağların qoynunda xeyli zamandır
Nazlı gelin kimi yatr İlisu.
Üfüqlər hüsnünə aparır həsəd,
Gül-çiçek etrinə batır İlisu.

Üzünü bir dəfə görən bənd olur,
Dost üçün hər zaman suyu qənd olur,
Meşələr qoynuna gərdənbənd olur,
Asimana kəmənd atr İlisu.

Gözəllikdə onun tapılmaz tayı,
Hüsnünə mat qoyur ulduzu, ayı.
Səadət olalı iqbaldan payı
Qəşəngcə böyüyür, artır İlisu.

Həyat nəğməsini bulaqlar deyir,
Ana laylasını şış dağlar deyir,
Rahim kimi əziz qonaqlar deyir:
Şirin muradına çatır İlisu...

BAKİ

Dolaşır dünyamı şərefin, şöhrətin,
Tükənmək bilmeyir yeraltı sərvətin.
Dostluğun ən gözəl mənası səndədir.
Sarsılmaz qardaşlıq dünyası səndədir.

Buruqlar sırayla uzanır Xəzərdə,
Elə bil məşələr canlanır nəzərdə.
Sevimli binalar, küçələr səndədir,
İşqli səhərlər, gecələr səndədir.
Ey mənim mehriban şadxəbər şəhərim,
Səadət yolcusu bəxtəver şəhərim.

Yamyasıl parkların al-əlvən çiçəkdir,
Şöhrətin əməkdir, zinətin əməkdir.
Fərəhlə boy atıb qanadlan hünerlə,
Açırsan şəhəri gündə bir zəferlə.

Ey mənim mehriban şadxəbər şəhərim,
Səadət yolcusu bəxtəver şəhərim.

Can Bakı! Nə qədər qəşəngsən, gözəlsən,
Şərq üçün əbədi sönməyən məşəlsən.

Ey mənim mehriban, şadxəbər şəhərim,
Ağ günlər yolcusu bəxtəver şəhərim.

BİZİM YURDUN

Əzəl gündən şöhrət almış
Al qumaşı bizim yurdun;
Sultanlara ayılmədi
Məogrur başı bizim yurdun.

Sevimlidir yaylaqları,
Buz kimidir bulaqları,
Səfələdir göy bağları,
Dağı, daşı bizim yurdun.

Gözəlləri ceyran olur,
Görən baxır, heyran olur,
Ağızlarda dastan olur
Qələmqaşı bizim yurdun!

Tərlanı var – şahbazı var,
Ruha yatan şahnazi var,
Koroğlusу, Eyvazı var.
Bil ey naşı, bizim yurdun.

BAKİ CAVANLAŞIR

Gözəl Bakı cavanlaşır, keçdikcə illər,
Asfalt olur gen küçələr, meydan açılır.
Gelir həyat səhnəsinə təzə nəsillər,
İstedadın qabağında imkan açılır.

Əziz, doğma Bakım gülür laləzar kimi,
Dahilərin bağçalarda qalxır heykəli.
Bu yerdə də rövnəqlənir ilk bahar kimi
Bizim böyük xalqımızın eşqi, əməli.

Kiçik evlər nişanıdır keçmiş zamandan
Uçurulur, qoy qalmasın daşı-daş üstə.

Xarıqələr xoşlayıram – söyləyir – zaman,
Mənim Bakım cavab verir: “Oldu, baş üstə!”

Gün gelər ki, qapılardan axar su keçər,
Onda qalmaz göy ağaclar bu qədər qısa.
Dar döngələr fayton üçün deyil eybəcər,
Yaraşmayır “Pobeda”ya, trolleybusa.

Gen küçələr yaradılır, ağac salınır,
Bir həftənin müddətində təzə bağ düşür;
Qalibiyyət qazanılır, zəfər çalınır,
Mənim qara saçlarımı, lakin ağ düşür.

Olsun, könül məskənidir eşqin, vüsetin,
Kim deyir ki, rübabını o çalmayacaq?
Bakı, Bakı, yolcususan əbədiyyətin,
Səndən ilham alan şair qocalmayacaq!

ELƏR

Xalq havası

Vətən oğlu öz canını
El uğrunda qurban elər,
Aşıq coşar məclislerde,
Bu şöhrəti dastan elər.

Gelmə düşman, gelmə düşman!
Məndən sənə olmaz aman.
Her daşında var bir aslan,
O qalxanda tufan elər.

Çox güvenmə gel özünə,
Mil salaram cüt gözüne,
Bir damcı qan əvezinə
Qoç Koroğlum min qan elər.

SƏNƏT XƏZİNƏDARI

Qiymət verib haqqı-saya
Baxdın güne, baxdin aya.
Bel bağlaşdırın gen dünyaya,
Başqa əməl puçdur dedin.
Dil vermedin biinsafa,
Dedin yaram çıxar safı;
Dost yolunda çəkib cəfa
Huşdan olan qoçdur dedin.
Gəzməsən də Hindistani,
Yaratmışan el dastanı,
Ala gözlü yar Nestanı
Sən, yaratdırın bir gül kimi.
Aftandılı yaxdı sızı,
Güldü axır bəxt ildizı.
Qələmində erəb qızı
Dile gəldi bülbül kimi
Sən, felekə qanlı yağı,
Gəzdirin solu, gəzdirin sağı.
Gülsün gərək ay qabağı
Dostun, nazlı yarın dedin.
Bir şərefdir hər insana,
Qəsd eləyib şirin cana,
Dost yolunda qana-qana
Qoysa ömür, varın dedin.
Sən yetirdin əhdil başa,
Könül verdin qələmqaşa,
Sert qayaya, soyuq daşa
Yarın döndü, yaman döndü.
Ömür güşdü sirli ağa,
Bülbül kimi şax budağa
Qonub, dərdi dedin dağa;
Dağ dolandı, duman döndü.
Gül açılar xəndan olar,
Aşıq yarsız candan olar.
Dedin dünya zindan olar
Ala gözlüm şen olmasan.

Hicr əlindən haray dedin,
İlə döndü hər ay, dedin.
Nazlı yarım, saray, dedin
Neyə lazıim, sən olmasan.

İNSAN QƏLBİ

İnsan qəlbini kaşanədir,
Pəncərəsi, tavanı qar.
İnsan qəlbini imarətdir,
Aynabəndi, eyvanı var.

Bu eyvanın qapıları
Saf duyğuya açıq olur.
O binaya zaman-zaman
Əmel adlı işiq dolur.

Söz açmışam bu nəğmədə
Yaxşı insan üreyindən.
O insan ki, yer üzünə
Nur saçılırlar dileyindən.

Əridir öz həyatını
Sendən ötrü gilə-gilə.
Qelbi onun qapalıdır
Böhtənlərə, fitnə-felə.

Orda yoxdur bir guşə də
Yaltaqlığa, yamanlığa.
Orda nəğmə əsgər kimi
Keşik çəkir insanlığı.

Bu otağın pəncərəsi
Açıq olur al səhərə.
Hərb allahı o binada
Hökəm etməmiş bircə kərə.

İnsan qəlbini kaşanədir,
Pəncərəsi, tavanı var.
Orda üçlük məclis qurub
Tar-qavalı kaməni var...

GÖY SÖYÜD GÖYƏRİR Kİ...

Göy söyündən ötrü
Şaxlarını gərməyir,
Arxaların üzərində
Boy atub göyərməyir
Ki, səhər, axşam çığı –
Narın yağış, sərin meh
Olsun eziz qonağı.
Doymayırlar göy söyündə
Aşıqın səhbətindən,
Bahar fəslində artıq
İnsan məhəbbətindən,
İnsan hərərətindən
Qüvvət alır, güc alır,
Göy üzünə ucalır.
Bəli, o göyərir ki,
Sənə kölgə verir ki,
Eşitsin səhbətini;
O bilir dəyişməzsen
Bircə gün olsun da sən
Təmiz məhəbbətinə
Dünyanın sərvətinə,
Bahar təravətinə.
Kölgəsində yer verir,
Sənə eləyir qonaq
Ki mənalı sözünə
O dəxi assın qulaq...

TƏYYARƏDƏ

Böyütmüş olsa da bu cahan bizi
Bəzən cəzb elayir asiman bizi.
Gözel xəyallurun qanadlarında
Süzürük göylərin üst qatlarında.

Yene yüksəlilik uca göylərə,
Vida eləyirik anamız yerə.
Hələ uzaqqadır bulud dağları,
Görünür sevimli Bakı bağları.
Elə bil ki, Xəzər bir ovuc sudur.
Göy çəməndə yatan körpə quzudur.
Qalxa bilmədiyim yüksək təpələr
Məndən aşağıda, alçaqlardadır.
Qafqazın dağları yumruğa bənzər!
Yene zirvəleri qahn qardadır.
Uçur təyyarəmiz daha yüksəyə,
İndi buludlardan ucadayıq biz.
Bu sakit aləmi seyr edək deyə
Uçuruq səmanın sərinliyində,
Dikilir boşluğa nəzərlərimiz,
Varsa da göylerin öz şeriyəti.
Uçuruq boşluğun dərinliyində,
Qəlbimizdə yerin eşqi, həsrəti...

MAYAK OLAYDIM

Dəniz kənarındaki təpə üzərindəyəm,
Qayaların yosunu, otlu bir yerindəyəm.
Əger Ayvazovski olsaydım mən, çox güman
Dəniz şəkli çəkərdim durdugum qayalıqdan.
Şairəm, özüm də ki, işığın aşiqiyəm,
Azəri torpağının mən də bir işığıyam.
Gecədir, mayak yanır.
Nuru su üzərində sütun kimi uzanır.

İşiq saçır, yox olur zülmətdə birdən-birə,
İllərdir yol göstərir bu sayaq gəmilərə.
Qaranlığın içindən baxıb nəzər salıram.

Düşünürəm, dalıram;
Deyirəm şeirlərim alışib yanmasaydı,
Könüllər şoləsində əgər nurlanmasaydı.
Söyləməzdəm mən əsla vüqarlı dağ olaydım.

İstərdim işiq verən,
Gəmilərə dumanda, çıskında yol göstərən
Bu təpə üstündəki yanana mayak olaydım.

YAŞAMAQ EŞQİ

Bağda bir qonşumuz, xəstə qarı var,
Yaşı, səhv etməsem, doxsan beş olar.
Yaxın adamları seçə bilmeyir,
İstidə, nə yaman soyuqdur deyir,
Soyuqda, nə olub, niyə hər yeri
Bağladınız yenə? Pəncərələri
Açın hava gəlsin, qış ha deyildir,
O, belə yaşayır bir neçə ildir.
Oturdu, bir saat gedir xəyala
Ki, necə, nə sayaq dursun yerindən.
Söhbət zamanları Gülqəndab xala
Razılıq eləyir nəvələrindən.
Onlar bu qarının əlindən tutur.
Əgər su axtarsa deyirlər otur
Nənə, gətirərik indi sərin su.
Mən də çox sevirəm onu doğrusu.
Gelmək istəyirdi qarı bir defe
Günorta çağları bizim tərəfə.
Bundan xəbər tutub, yeriyərək mən
Ona hörmət edib tutdum əlindən.
Axı çox qocadır Gülqəndab xala.
Osa, baxıb mənə, dedi: ay bala
Görən geləremmi gələn il bağı?

Kim bilir gələrəm bir də, ya qismət?..
 Nə qədər bağlıdır insan torpağı?!
 Onun bu eşqinə elədim heyrət,
 Bir günə ümidi olmayan qarı
 Arzulayır görə gələn baharı.
 Ondakı həvəsə qibtə elədim,
 Dağlı xeyallara, düşünüb dedim:
 İnsan! Ömr eləsən yüz min il yəqin,
 Tükənməz yənə də yaşamaq eşqin.

OĞLAN GÜNƏŞƏ DÖNDÜ

Nə müddətdi ki, oğlan sevirdi qonşu qızı,
 Dünyalardan tuturdu üstün həmən bu qızı.
 Aça bilmirdi, lakin ona məhabbetini,
 Könlündə gəzdirdi qəmini, həsrətini.
 Qorxurdu, axı birdən qız hırslınor, inciyər.
 Onda qəzəb sözünü açıqdan-açıq deyər.
 Üz-üzə gəldi bir gün cavanlar bağçabağda.
 Oturdular yanaşı, gəzmədilər uzaqda.
 Oturdular mehriban səmimi insan kimi.
 Tökdü qız ortalığa söz adlı sərvətini,
 İstədi ki, çekilsin həsrət bir duman kimi,
 Xeber verdi utancaq oğlana rəğbetini.
 Oğlan heyran qalaraq bu cüretli əmələ
 Çevrildi daş heykələ.
 Sonra özünə gəldi, düşündü yavaş-yavaş,
 Asta-asta söyledi: "Yer üzərində, ey kaş
 Baxtı belə gətirsin bütün sevişənlerin.
 Belə gəlsin iqbalı sevənlerin həmişə".
 Üzləri oxşayanda esən meh sərin-sərin
 Oğlan döndü ilk dəfə alışan bir güneş...

DOSTUN İSTƏYİ

Bir dost dedi dünən mənə:
 Şair ümman olum – deyir.
 Güneşə gah ister döne,
 Gah tar, kaman olum deyir.
 Bəzən deyir: dileyirom
 Əzəmetli dağa dönüm.
 İnsanların ləpirləri
 Üstündə qalsın iz kimi.
 Qara neftim qatlırmada
 Tükənməsin dəniz kimi.
 Nura dönüm, bəşər üçün
 Şəfəq saçım, işıq verim.
 İnsan evi olsun yənə
 Əzəl yerim, axır yerim.
 Mən istərəm torpaq olum,
 Həqiqətə dönüm yənə,
 Əfsanədən uzaq olum.
 Yaşadarsa bizi ancaq
 Yənə torpaq yaşadacaq...

SƏN, BU NİSYANDAN ÇƏKİN

Deyirlər mənə, Rahim,
 Məqsədə yetməyirsən.
 Moskvaya nə qışda,
 Nə yazda getmeyirsən.
 Bu jurnal, o qəzetdə
 Əsərin olmayır çap.
 Bunun sırrını bildir.
 Şair üçün hər kitab
 Sevinc, fərəh deyildir?
 Axı yaxşı görürsən
 Belə edir çoxları.
 Çağırlar şan-şöhrətə,

Vara dönür yoxları.
Beli fikirləşmişəm,
Danlamıram özümü.
Ucuz şöhrət tutmayıb
Mənim əsla gözümü.
Şamaxıdan kənara
Sabir tez-tez çıxdımı?
Onun səfer yolları
Üzünə açıqdımı?
Söylə hansı naşırın
Qılığına girdi o,
Şan-şöhrət mehrabına
Özünü yetirdi o,
Şeir yollar qət edib
Gərək özü dolaşın.
Özü ölkələr gəzib
Ürəklərə yol aşsin.
Atəşi yoxsa əger
De necə yandıracaq?
Onu ox kimi atsan
Zaman dayandıracaq.
Şeri çıraqla gəzib
Oxucu tapsın gərək.
Şair, yox, söz atını
Seyirdib çapsın gərək.
Uzaq menzil deyilsə
Sözün fikri, niyyeti.
Bu sayaq, əsərlərin
Yoxdur əbədiyyəti.
Söz gerek ümman üzüb
Aşıl dağ, keçib dərə
Ecazlarılı günde
Yol açsim ölkələrə.
Əser övlad sayılır;
Dünyaya gətirəndə,
Ona həyat verəndə
Güvən öz qüdrətinə

Aşıqdır insan oğlu
Əsl söz qüdrətinə.
Ehtirassız, alovşuz
Əsərdən əsər olmaz.
Soyuq sözdə, yaxşı bil,
Güç olmaz, kəsər olmaz.
Ona raket ad verib
İstəsen göylərə at,
Tez geriye döñəcək.
Gün sùrmədən bir saat,
Yerə düşüb sönəcək.
Əzizim, şeir əger
Sevilməsə elində,
Zaman unutduracaq
Onu nisyan selində.
Sən bu nisyan dan çəkdiin,
Bunu düşün bir qədər.
Az deyil şairində
Qabaq ölen əsərlər...

TURAC, KOLLUQ, BAĞ

Tikanlı kolları qoparır maşın,
Dostum bu tədbire baxır bir anlıq;
Süzür görkəmini torpağın, daşın;
Çökür gözlərinə qatı qaranlıq.

Turacın kim deyir yanar halına?
Süründü ömrünü kollar içinde.
Çıxırdı insanın istiqbalına,
Şəhər, axşam çağlı yollar içinde.

Səsindən zövq alır düzən, dağ, dərə,
Xeyli sevimlidir qırqovul, turac.
Bəzən əllərimlə qarlı çöllərə
Düyü də səpmişəm, qalmasınlar ac.

Mıxlarıb yerində dostum dayandı,
Baxdı çıxarılan qara kollara.
Körpə turacların halına yandı,
Ürəkden acıdı qırqovullara.

Daldı xeyallara, çatdı qaşını,
Sürücü fikrini duydu elə bil.
Saxladı qarşıda nəhəng maşını,
Zamana, söylədi, sən deyən deyil.

Salınan meşələr mil-mil uzanır,
Yatır gəlin kimi göllərimiz də.
Yaratmaq eşqile ürəklər yanır
Gecəli-gündüzlü çöllərimizdə.

Kolların yerində göyerər tənək,
Qərq olursan qəmə, bu nə deməkdir?
Bize kolluq deyil, yaşıl biçənək,
Meşə zolaqları, bağlar gərəkdir.

Turacın halına belə yanma gəl,
Onun yurdunu olar bağlar, göy meşə.
Elin büsatından aralanma gəl,
Boylansın əməlin nurlu günəşə.

Turacı kolluqda yesə tülküller
Bu hal təbiətə, söyle, xeyirmi?
Bizim ferəelerlə o, axşam, səhər
Qişda həyətlərdə dənləməyirmi?

Otlasın talada qaragöz əlik,
Təbiət insana versin barını;
Ötür yamaclarda xinalı kəklik
Səfali çöllərin nəgmələrini.

Mən də xoşlayıram, sevirem mən de
Bağ salaq, olmasın ucu-bucağı.
Ağaclar içində, kefi gələndə
Öpsün turaclar da anam torpağı.

Sevinc ürəklərdə işıq yanırıar,
Büsət zamanıdır, köklə tarını.
Dəyişən təbiət mənalandırar
Gözel quşların da mahnilarını.

Deyib girdi işe vermədən ara,
Tikanlı kolları qopardı yenə.
Mənim xəyalımı təzə bağlara
Körpə meşələrə apardı yenə...

QOCALIQ QANSIZ OLUR

Bax, o gözündə çeşmək, əlində qalın əsa,
Beli bir qədər bükük,
İllərin ağırlığı ciyinlərində bir yük,
Asta-asta harasa
Gedən möhtərəm qoca,
Sükuta hemdəm qoca
Bir zamanlar alışdı mehrabında sənətin,
Şərefli bir yolcusu oldu əbediyyətin.
Ağızlarında dolaşdı, gezdi şəmi, şöhrəti,
El içində çoxaldı günü-gündən hörməti.
Sənətin aşiqləri üstüne etək-etək
Səpdi elvan gül-çiçək.
Bəs nə üçün indi o, her şeyə biganədir?
Bunun illeti nedir?
Nə vaxtdır gözlərində her şey donub buz olub,
Ele bil ki, ezelədən dünya uğursuz olub.
Almış onu qoynuna biganəlik dünyası,
Gözlerində qalmayıb şan-şöhrətin mənası.
Yollanır ağır-agır,
Dərdi-səri yoxsa da gözlərindən qəm yağır.
Gedir, elə bil deyir qocahıq qansız olur,
O çox amansız olur, o, çox amansız olur...

İNSAN VƏ ÖLÜM

Hekim dedi ümid yoxdur, gedəcək
Xəstə dedi həyat davam edəcək.
Dərin sükut çökdü evə bir anlıq.
İşiq doğsa, qaçıb gedər qaranlıq.
Dirsaklındı o, balınca bir qədər,
Dodağında gül açanda gülüşler
Gözlərinin qapaqları yumuldu,
İnci saçan dodaqları yumuldu.
İlk bahara aşiq olan o insan
Karvanını belə çekdi dünyadan.
Köçdü, bu dəm qonşuluqda bir uşaq
Ağlayaraq gəldi dünya üzünə.
Vehməndi ölüm, yaman qorxaraq.
Həmən körpə yüz göründü gözünə.
Nezer saldı yer üzündən köçənə,
Nezer saldı badəsini içənə.
Söyledi ki, aparmamış mən bunu,
Bir körpə də gəldi yene cahana.
Kəsəremmi adamların sonunu,
Mən bu sayaq batarammı insana.
Səs eşitdi: ölüm, təksən, çoxuq biz,
Yaşamışdır, yaşayacaq nəslimiz.
İnsan gedib həmişəlik yuxuya,
Əbədiyyət dünyasında gülürdü.
Həmən sesdən düşüb yaman qorxuya,
Sarsılıraq, ölüm özü ölürdü...

KÖÇƏRİ QUŞLAR

Quşlar, köçəri quşlar!
Niye tərk edirsiniz
Bizim bu yeri, quşlar?!
Qalxaraq asımına,
Uçursunuz hayana?

Quşlar, köçəri quşlar,
Şimalda yağırsa qar,
Cənubumuz ilqdır.
Bəs, bu nə ayrıldır?
Qoynu istidir yerin,
Tek eşqile göylərin
Murada yetməyiniz.
Tekcə göyün qoynunda
Həvəslə ötməyiniz.
İnsanlar yeri sevir,
Bəzək olub torpağa,
Geniş göyleri sevir.
Siz dəxi onlar kimi,
Təmiz insanlar kimi
Sevin bir yeri, quşlar!
Yurdsuz, köçəri quşlar!..

APARIR

*Alim Şamonun aziz
xatirəsinə ithaf edirəm.*

Əsir zəherli yel çiçəye, gülə;
Nərgizi, laləni ruzgar aparır.
Əcel oylağımı çıxmışdır ova,
Yuvamı dağıdır, şikar aparır.

Soldu, xəzəl oldu ətirli gülüm;
Dağ üstən dağ görüb bəlahi könklüm.
Haray, a dostlarım, bu namərd ölüm
Ömür çəmənimdən bahar aparır.

Yoxdur olacağa dünyada çara,
Azmı ürek'lərə vurulur yara?
Süleyman, bərk dayan, saxta bağlara
Gələndə çox zaman nə var aparır.

GƏMİLƏR

Gemiler! Zaman-zaman üzdünüz gur sularda,
Sizinlə qanad açdı sevimli arzular da.

Sizinlə seyrə çıxdı mehriban sevişənlər,
Göyərtənizdən gözəl yaylaqlara düşənlər.

Üstünüzde qar kimi qağayılar göründü.
Ulduzlar dövrənizdə gecələr pula döndü.

Biriniz benzin dolu yeridi Həşterxana,
Biriniz qənd apardı Ənzəliye, Zəncana.

Təpənizdən neçə qış dolu vurdı, tökdü qar,
Aşdı göyərtənizdən qoşun çəkən dalğalar.

Süzdünüz əzəmetlə, gəzдинiz iftixarla,
Limanlara gəldiniz ehtişamla, vüqarla.

Yaşınızı bilmirəm, xeyli qanad çaldınız,
Namusla ömr eləyib, şərəflə qocaldınız.

Dediniz: "Artıq bizi Xezerdən çıxarırlar,
Ocaqda yandırmağa taxtamızı yararlar.

Ötüsdü coşqun illər, düşdük əldən, ayaqdan,
Dumanların içindən yol göstərən mayakdan.

Gecələr üstümüze düşməyəcəkdir işiq;
Əcəl hökmünü vermiş, son çağımızdır artıq"

Lakin belə olmadı, həmdəmsiniz denizə,
Neftçilər tədbir töküb həyat verdilər sizə.

Dəniz mədənlerində bir aile qurdunuz,
Sularda, buruqların keşiyində durdunuz.

Əyleşən gündən saya
Tufanlırlara dős gərib oldunuz mətin qaya.

İndi qucağınızdan gecələr işiq gəlir,
Yenə göyərtənizdən insan səsi yüksəlir.

Yenə qucağınızda heyat əsəri vardır,
Gəmilər! Həmdəminiz yenə mavi sulardır.

ÖZÜM SORUŞACAĞAM

Sən məni çox güman ki, yadına salmayırsan,
Mənse unutmayıram səni bircə an belə.
Üzbeüz gələn zaman vecinə almayırsan,
Mən səni axtarıram baxıb hər yoldan belə.

Sən ötürsən yanımıdan dağların çeşmesi tek.
Mən alova çevrilən qırmızı köz oluram.
Sən yollanıb gedirsən fikir də verməyərək
Bütün varlığımıla mən baxmağa göz oluram.

Mən səni xoşlayıram ən gözəl şeir kimi,
Görürəm camalını, mənə görünməsən də.
Arabır dayanıram, səni dinləyir kimi
Xəyalınlı səhbətə girirəm, dinməsən də.

Sən belkə çox mehriban, şirindilli gözəlsən,
Əzizlərin şirnini içəli bir həftə var.
Bunu bilmədiyimdən günah işləyərək mən
Deyirəm ki, qaydadır, gözəllər məğrur olar.

Subaysan, insafa gel, bizimlə bir din, danış.
Nişanlısanşa əger, xoşbəxt ol, budur sözümüz.
Sabah da rast gələrsəm cürətlə olub tanış
Səndən bu sualları soruşacağam özüm...

XİYABANLAR İÇİNDE

Bir dost soruşdu məndən: "Nə üçün tək gəzirsən?
Olmuya ki, bağçada birinə müntəzirsən?"
Dedim: tək deyiləm, yox, xiyabanda, qol-qola
Dolaşırıam baharla. Dedi: uğurlar ola...
Gösterdi bahar mənə ayılan təbieti,
Dedim: bələ oyanır gəncliyin məhəbbəti.
Bahar dedi: zərifdir tumurcuqlar gör necə.
Söyledim: gəlinlerin ince gülüşü kimi.
Dedi: o güllərə bax, qar kimi ne ağarır!
Dedim: mermər sinəli qızların döşü kimi.
Bahar dedi: budaqlar gör necə açır çiçək.
Dedim: yetkin qızların ince yanaqları tek.
Dedi: ah, ne gözəldir torpağın oyanması!
Dedim: bəli, en ince, şirin əməller kimi.
Nə mahir neğməkdir axar sular – söylədi?
Dedim: seyrana çıxmış yosma gözəller kimi.
Dedi: səhər gözünü xumar-xumar açır, bax!
Dedim: yarımlı yuxudan şirin oyanan kimi.
Dedi: günəş ne yanır! Dedim: mənim qəlbimde
Saf məhəbbət, sedaqət od tutub yanın kimi...
Bahar ilə qol-qola şen insanlar içinde,
Bələ səhəbat clədik xiyabanlar içinde.

ÜZÜM YIĞAN QIZ

Səhər-səhər tənekdən tezə üzüm dərmisən,
Doldurub yeşiklərə, Bakıya göndərmisən.
A mehriban sadə qız,
Sevimli, azadə qız!
Şən bağda,
Mən səhərdə –
Göz açdıq kainata işıqlı bir səhərdə.
Şən bağda,

Mən dənizə
Ürəkdən bağlanmışım.
Bir sevdanın yolunda məşəl kimi yanmışıq.
Mən seni bir yaz çağrı
Görmüşəm olan zaman məskənim üzüm bağ
O şəhli salxımları yetirən əllerindir.
Şəfəq dolu gilələr sanki, əməllerindir.
Ey ince gülüşləri şəker kimi dadlı qız,
Arzuları, sevinci quş kimi qanadlı qız.
Nə olar ki, bir səhər qapımızdan gireydin,
Uzadıb o kəhrəba üzümündən vereydin,
Qapqara gilələri zil qara gözün kimi,
Şirinliyi beçə bal, xeyr yox, özün kimi
Təravətli, etirli salxımlar uzadaydın,
Bir qıça mən yeyədim, bir qıça sən dadayd
Nə olar bu işıqlı,
Bu geniş, yaraşıqlı
Evimizdə, ay gözəl, həmişəlik qalaydın,
Ürəyimdə sevgidən bir təzə bağ salaydın...

GƏLSİN

Qurduğum məclise istəyim budur:
Kimdə varsa vəfa, sedaqət, gəlsin.
Dəyanet, etibar, mərdlik sevənəm,
Kimdə varsa belə bir sıfət, gəlsin.

Başqa aləmi var kamanın, neyin,
Nə var könül açan söz kimi, deyin!
Bülbül tək ötməyə Xalaoğlu Hüseyn,
Sazı dindirməyə Ədalət gəlsin.

Rahim el yanına gəldi Qazağa,
Deməyin Bakıdan düşdü uzağa,
Canım sadaqadır doğma torpağı,
Məclisimə əhli-məhəbbət gəlsin.

MƏHƏBBƏTİN GƏTİRDİ

Sadə qız, bir ay olar xam torpağa gəlmışik,
Yuxusundan çölleri oyatmağa gəlmışik.

Mən traktor sürenəm,
Sən də işiq çekənən.
A gözəl, hayat qızı
Üzügülər və şənsən.

O gün qoşa çıxarkən təbiətin seyrinə
Şirin səhbət elədik... Üzünü tutub mənə
Dedin ki: "Çox sevirəm bu qara torpaqları.
Gəldim ilk otaqları
Çıraqban eleməkçün tel çəkim, işiq verim.
Təzə aləm yaranır, mən də hünər göstərim.
Gencliyin qabağında, dedin yollar açıqdır.
Ancaq hələ burada hər təref alaçıqdır.
Yoxdur geniş küçəli, uca evlərdən əsər
Her şey tamam yenidən yaradılır... Müxtəsər".

Bir de görüm o yerdən,
Əzəmetli-şəhərdən
Səni xam torpaqlara
Nə hevəsdir gətirən?..
Ay qız, cavabım budur:
Bizi qanadlandıran
Bir eşq, bir arzudur.

Sən hevəslə işiq çek birinci otaqlara,
Mən də yoldaşlarımıla can verim torpaqlara.
Görürsen, dalgalanır sünbüller dəniz-dəniz,
Görürsen, adam boyu hər yan qarğıdalıdır.
Sülhsevət ölkələrlə dostluq eleyirik biz,
Yurdumuzu qumaşa bəzəyən öz malıdır.

Belə xoşbəxt zamanda,
Bu fərəhli dövrənda

Məni, xam torpaqlara, a dilimin neğmesi
Arzuların çağrışı xeyli metin getirdi.
Yeni hayat qurmağın, yaratmağın hevəsi,
Bir də ki, sənin şirin məhəbbətin getirdi".

OLACAQ

A yoldaşlar, yeddiillik baharda
Bar getirən təzə bağlar olacaq;
Səadətin sarayı tikirik,
Asimanə qalxan tağlar olacaq.

Yaranacaq neçə-neçə gölümüz,
Gelin kimi əl geyəcək çölümüz.
Sərvetini verəcəkdir dərə, düz
"Təslim oldum" deyən dağlar olacaq.

Çoxalacaq yurdumuzun neməti.
Dolanacaq ölkələri şöhrəti.
Qoy var olsun yeddibahar dövləti,
Sayesində gözəl çağlar olacaq...

DÖNÜR

Hüsnün kəbəsidir hilal qaşların,
Aşıqlər qapında zevvare dönür.
Qanuni belədir bu kainatın:
Hilalin başına sitare dönür.

Mən ki, çin oturdum, sözü çin dedim,
Cahana gelmişəm səninçin dedim,
Şəhla gözlərinə goyerçin dedim,
Onlarsa çalmağa şahmara dönür.

Belə imtahandır, bu bir sinəqdır,
Qoy var olsun hazırlam mən ki, havaqdır.

Her insan dünyaya beş gün qonaqdır,
Torpaqdan yaranan qubara dönür.

Uymaram köçəri zövqü-səfaye,
Dözerəm eşq üçün hər bir cəfaye,
Rahiməm, sadiqəm ehde, vəfaye,
Sözüm ağızlarda şüarə dönür.

GÖZƏLLİYƏ DAİR

Deyirsən, şair daha kifayətdir, yazma gəl
Gözəllərin qaşından, od xalından, gözündən.
Burax sən deyən olsun, mən raziyam, çox gözəl,
Eşqi doğru dərk edək ancaq şair sözündən.

Kim zövq alar gözəldən, o, kamallı olmasa,
Şerimə həyat verən ləkəbilməz ürekdir.
Yaxşı bilirom ki, qız qara xallı olmasa,
Yene bir oğlan onu ürekədən sevəcəkdir.

Qoy mövzum olmasın nə qaş, nə göz, nə yanaq!
Yazmaram, seninlə də gəl belə bir şərt qoyaq:
Yanından ceyran kimi bir şux gözəl keçəndə
Zilləyib gözlerini ona gəl baxma sən də!

Mən gözəlin yazmiram zahiri surətini,
Şerimin ruhunda gör insan məhəbbətini.

GÖRÜŞ

BİRİNCİ GECƏ

Pencerədən boylanır ay,
Təbiətə işiq saçır.
Sendən əvvəl üreyimi
Sensizliyin əli açır.

Ay sapsarı bir toyuqdur,
Ulduzlar da cüceləri.
Ah nə qəşəng, ne gözəldir
Bizim bahar gecələri.

Çınar altı, arx kənarı...
Axar sular nəğmə deyir.
Sevirnidir aləm yeno
Yer şeirdir, səma şeir.

Ay gözəllik timsalıtek
Gezir göyü süzə-süzə.
Hüsün ona tənə vurur
Niye çıxmayırsan üzə?

Bulud yoxdur göy üzündə,
Topa-topa, alay-alay.
Gezir yenə boşluqları,
Mənim kimi tənhadı ay.

Gezir xeyli sakitənə,
Şəfəqdəndir göyün donu.
Bir səs gelir qulağıma;
“Gözətləmə artıq onu”.

Ay dolanar az keçməmiş,
İtər yenə ilim-ilim.
Söyle, çoxmu həsrətini
Çekəcəyəm, a sevgilim?

Söykenmişəm gövdəsinə
Əzəmetli göy çinarmı;
Bir səs deyir: “Gəlmeyəcək
Özündəsə ixtiyarın.

İqtidarm varsa əger
Dönük çıxan yarı unut;
Güman elə sevdasını
Əsdi külək, ötdü bulud”.

İKİNCİ GECƏ

Enib gölə yuyunur
Gözəllər tək yene ay,
Görünmeyirsən niyə?
Dodağı nəğməli çay
Yenə baş alıb gedir;
Çixmırısan çəmənliyə,
De bunun sırrı nədir?

Yel əsib göy çinarın
Saçlarını darayırlar,
Divarlarda rəqs edir
Yenə əvvəlki tek ay.
Gözüm səni arayır;
Dodağı nəğməli çay
Görməyir surətini,
Düşünür illetini,
Deyir: "Axıb gedərkən
Axı kime deyim mən –
O qaragöz dılberin
Zülmünü, zillətini?"

ÜÇUNCÜ GECƏ

Üçüncü gün gelib yenə
Çıxdım həmən arx üstüne.
İncik düşüb neçə atım,
Belə edə bilməyirəm?
Sənsizliyin yollarında
Məgər gedə bilməyirəm?
Gözleyirəm, gözleyirəm
Nə güclüdür yar həsrəti,
Gözleyirəm yenə səni
Bayraq edib sədaqəti.
Sen gəlirsən üzün bənzər

Şaxta vurmuş solğun güle.
Sonra sözə başlayırsan
Asta-asta gelib dile:
"Üç gün yatdım qızdırımda
Bəs niyə salmadın yada?
Əslə xəbər də tutmadın.
Nə ecəb ki, buradasan,
Həmişəlik unutmadın.
Üç gün yandım ocaq kimi.
Döndüm oda başdan-başa!..."
Nə söyleyim indi ona
Öz yerimdə döndüm daşa!
"Unut onu, gəlməyəcək,
O qədrini bilməyəcək.
Yeter artıq tərk et, unut.
Sevdasını güman elə:
Əsdi külək, ötdü bulud..."
Düşünmüsəm görün necə?!
Arx kənarı, sakit gecə
Sanki mənə tənə vurur.
Qabağında osa durur
Çox mehriban evvelkitək.
Ay dolanır boşluqlarda,
Sevgilimə göz tikerek...

YOXDUR BU DÜNYADA MƏNDƏN BƏXTƏVƏR

Eşitsin kainat verirəm xəber:
Yoxdur bu dünyada məndən bəxtəvər.
Nesibim şadlıqla sevincdir ancaq,
Ömrümə çox bahar qismət olacaq.
Başımızın üstündə göy asiman var,
Yanımda sevgilim, bir də cahan var.
İtirsem dünyani bir seher, nə qəm,
Sen varsan, deməli fikir etmərəm.

Əgər bir gün səni itirmiş olsam
 Hər şey menim üçün məhv olar tamam.
 Sevgi çəmənini duman, qar alar,
 Heyat gözlerimde söñər, qaralar.
 Cənki səninlə men kama çatmışam.
 Sevinc ulduzuna kəmənd atmışam.
 Sən ki, mənimləsen, ey təzə çiçək,
 Mənimlədir bütün bir dünya demək.
 Sən qolumun gücü, gözümüz nuru,
 Odlu həyatımız enməz qırur.
 Eşitsin kainat verirəm xəbər:
 Yoxdur bu dünyada məndən bəxtəver.

MƏCNUNUN GÖZLƏRİ

Xalq nağılı

Çağırıb Mecnunu Harun-el-rəşid
 Dedi: "Sözlərimi, ey aşiq, eşit:
 Könlünü vermisən adı bir qızı,
 Düşmüsən çöllərə divanelər tek.
 Salmışan özünü dilə, ağıza;
 Yanırsan odlara pərvanələr tek.
 Leyli dedikləri qapqara qızdır;
 Mənim kənizlərim gözəldir ondan.
 Halma yanmayırlı, çox insafsızdır
 Qayıt bu mənasız eşqin yolundan.
 Könlünü üzməsin bu möhnət, kədər
 Yetər, üz verməsin qüssə, qəm sənə.
 Mənim sarayımda var şux gözəller,
 Hansını xoşlaşan verərem sənə".

Məcnun hökmədarı sakit dinledi
 Sonra öz fikrini bu sayaq dedi:
 Leylini duymağa, ey şahim, ancaq
 Ona gəl Məcnunun gözlərilə bax.

AZƏRBAYCAN QADINI

Mən səni ilham alıb təsvir etmədim ancaq
 Zil-qara xallılar tek;
 Səndən səhbət açmışam, fərehlənib coşaraq,
 Dərya kamalılar tek.
 Yazmışam tükənmeyen mənəvi servatini,
 Bizim gözel cahanda,
 Sənin eyni zamanda
 Terənnüm eləmişəm şanını, şöhrətini.
 Tarlada iş başında sehərlər görünəndə,
 Axşam eve dönenə
 Gözündə bayraq kimi göylərə ucalmışan.
 Ağlin, ferasatınla könülli almişan.
 A mehriban qələmqaş, a gözləri badamı,
 Yaradan insanların yanında hörmətin var.
 Sen ecazlar törədən şərəfli elm adamı,
 Buruqlarda mühəndis, masa dalında memar.
 Rəssamsan, bəstekarsan.
 Bütün cəbhələr boyu bizimlə sən də varsan.
 İşıqlar yandırmışan mehrabında zəhmətin.
 Həyat verir insana qayğın, mehrin, şəfqətin.
 Sən misilsiz oxuyan,
 Gözəl xalı toxuyan,
 Həkim, şəfqət bacısı,
 Tanişındır dünyanın şirinliyi, acısı.
 Sən, ali məclisində mötəbər deputatsan,
 Unudulmaz həyatsan.
 Ey ana,
 ey mehriban,
 sevimli,
 gözəl qadın
 Qəlbimin lövhəsində başda yazılıb adın.
 Müqəddəsdir muradın, məhəbbətin təmizdir.
 Vətən eşqin, qüdretin tükənməz bir dənizdir.
 El uğrunda oğul tek əllərində avtomat
 Döyüslərdə olmusan, al qanından keçmisən,

Gülsün deyə kainat
 Həyatın keşməkeşli tufanından keçmisən.
 Əməller dünyasından indi gül dərə-dərə,
 Al şəfəqlər saçırsan günaydın səherlərə.
 Zəfr dastanlarıdır necib-nəcib işlərin.
 Ən gözəl bir neğmedir monalı gülüşlərin.
 Mən senin ince ruhlu olduğunu yazmışam,
 Terənnüm eləmişəm beşik başında axşam
 Səni layla deyəndə.
 Baxtın əlvən geyəndə.
 Yazmışam çeşmə kimi təmiz məhəbbətini.
 Azərbaycan gözəli yazmışam ismetini.
 Sənsiz ömür sərənин sinəsi dağlı olar,
 Üzüne səadətin qapısı bağlı olar...

GÖZƏL VAR Kİ...

Gözel var ki, boyalıdır,
 Gözel də var boyasızdır.
 Gözel var ki, həyalidir,
 Gözel de var həyasızdır.
 Gözel var ki, bir gülüşü
 Min xəstənin çare sidir.
 Gözel də var can dərmanı
 Gözlerinin qarasıdır.
 Melahetdə bu nazənin
 Ele bil ay parasıdır.
 Gözel var ki, necə deyim,
 Quyruqlu ulduza bənzər.
 Gözel de var təbietən
 Dağdakı sal buza bənzər.
 Gözel var ki, xisletini
 Görse qorxar şeytan belə.
 Gözel var ki, yurd-yuvadır
 Qəlbi ancaq fitne, fele.
 Gözel var ki, modabazdır

Teravetin çəmenində
 Yamanca bir ədabazdır.
 Qayəsidir ancaq geyim
 Eləsindən, ne söleyim?
 Bu gözəldən, yaxşı olar,
 Susmasam da, mən az deyim.
 Boyaqçıdır, suvaqcıdır
 Adına qoy rəngsaz deyim.
 Kəsib ayna qabağını
 Saçlarını rəngləyəcək,
 Qızardacaq dodağı.
 İşlədikcə bu malakeş
 Gözlərinin kenarları
 Neçə rəngli ciziq olur.
 Bilməyir ki, bu halətdə
 Çox eybəcər, yaziq olur.
 Sadəliyin düşmanıdır
 Belə suvaq, belə boyaq.
 Gözelliyin mehrabına
 Saxtalığı buraxmayaq...
 Nə olar ki, yer üzündə
 Fitne-fel, riya olmasın.
 Qaşda, gözdə, kirpiklərdə,
 Dodaqda boyan olmasın...

GECƏ

Gecədir, cəzb eləyir göy məni, hilal məni,
 Çəkib, çəkib aparr sevgilim xəyal məni.
 Söykəmişəm böyrümü əzəmətlə bir daşa,
 Nə zamandır edirəm ulduzları tamaşa.
 Karvanqıran ağarır, parıldayan rız kimi,
 Ay da süzür aləmi bir ismetli qız kimi.
 Yeriyir dalğa-dalğa asimanın dağları,
 Mənə astadan-asta ağlımin dodaqları
 Deyir ki: "Şair, yetər, seyr etdin, daha bəsdir!"

Özüm də bilməyirəm bu həvəs nə həvəsdir!
Hey baxıram, cəzb edir göy məni, hilal məni,
Çekib, çekib aparr sevgilim xəyal məni,
Söykəmişəm böyrümü əzəmetli bir daşa,
Nə zamandır edirəm ulduzlan tamaşa.
Doldururam gecədən öz ilham piyaləmi,
Gündüzün bir yeri var, gecənin bir aləmi.

Ötürmişəm səni mən, qayıdırəm geriyə,
Xeyalə qərq olmuşam, yol yeriye-yeriye.
Üç aylıq bir aynılıq qəlbə xeyli çəkor dağ,
Sənsiz keçən her günüm ağır bir il olacaq.
Sən qızıl axtarmağa gedirən, a qaş-daşım,
Üç ay teklik olacaq yaxın dostum, yoldaşım.
Nedir qram-qram zər? Sən misli yox zərim sən,
Sən mənim can evimdə bahalı gövhərim sən.
Günahkarmiyam ki, mən coşqun illərimizdir.
Könül bağında sevgi solmaz güllerimizdir.
Birçə gün sənsizliyə tab etməyen, dözməyen
Üç aylıq həsrətinə dözərmi? Neyleyim mən?
İsteyirəm can deyəm sevimli sözlərinə.
İsteyirəm heç dalam alovlu gözlərinə.
İsteyirəm eşidəm həyat dolu səsini,
İsteyirəm hey duyam ətirli nafəsinə.
Nə günahım var axı güclüse məhəbbətin
Həyat qədər şirinə gülüşlərin, səhbetin?..
Yaxşı bil, sevimli qız, qışqanmayıram ancaq,
İstəmirəm olasan bir an gözümüzden uzaq.
İstəmirəm, nə çare, sən məni tərk etmisən,
Urala üç aylığa kəşfiyyata getmisən.
Ötürmişəm mən səni, qayıdırəm geriyə,
Fikirlərin əlində yol yeriye-yeriye...

MƏN HƏMƏN AĞACAM, SƏN HƏMƏN BAHAR

Bir ağac görmüşdüm yol üzərində,
Dayanıb dururdu sakit yerində.
Onu torpağından sarsıtmışdır.
Buna baxmayaraq gələndə bahar
Ağac çiçək açıb göyərdi yənə,
Saldı kölgəsini yerin üstünə...
İnsanam, olsa da şöhrətim uca
Oxşarım var həmən yaşıł ağaca.
Kec baxdm elə ki, mənə bir qədər
Sarsılrəm yaman. Solur ümidişər.
Nə vaxt gülümşəsən baxıb bir anlıq,
Çəkilir qəlbimi saran qaranlıq.

Düşünürəm belə bəzən, a dildar:
Mən həmən ağacam, sən həmən bahar.

OLSUN

Açıb varaq-varaq oxuyum deyə,
Təbiət baharda kitabım olsun.
Gəzim aşiq kimi çöldə, çəməndə;
Hüsnü vəsf etməyə rübabım olsun.

Canandan söz açım sərim Şinkara,
Eşqimin gəlini geysin al xara.
Dikib gözlerimi uzun yollara,
Yarı gözləmeye qoy tabım olsun.

Əger görünməsə bulaq başında,
Rahim, yaz adını çeşmə daşında.
Vaqif tək demirəm on dörd yaşında,
Mənim də öz tayım, öz babım olsun.

CEYRAN

Gözəllər gözəli görmək istəsən
Bizim Muğana gel, ara ceyrəni.
Canımdan çox əziz bilmisəm hər vaxt
O şəhələ gözləri qara ceyrəni.

Deyirlər indi o, Muğandan köçür,
Gözleri qan yaşı İrana keçir,
Görən harda yatır, harda su içir
Ovçu getireli zara ceyram?

O, terk olsa əger azər elindən,
Sənə lənət yağar şair dilindən.
Bir xata çıxməsim ovçu elindən,
Amandı salma gel dara ceyrəni.

Boylanır quzusu baxır hər yana,
Nişana alma gel, odlanar ana.
O ki, yaraşıqdır Azerbaycana,
Didərgin salırsan hara ceyrəni?

Ceyrənsiz Muğanın gözləri dolar,
Ətrini saçmamış çiçəklər solar.
Öldürsə, Rahime ağır dərd olar
Ovçunun vurduğu yara, ceyrəni...

BÜLBÜL

Yenə qonub şax budağa
Nə sizlarsan belə, bülbü?
Vefasızdır yarın sənin,
Yanıb dönəmə külə, bülbü!

Her bir bağın bağbanı var,
Hər aşiqin dövrənə var,
Hər bağçanın reyhənə var.
Rahimin öz cananı var,
O benzəmez gülə, bülbü!

Öz meylini salmış xara,
Etmiş səni bəxti qara,
Aşıq olub dönük yara
Düşmə dildən-dile, bülbü!

Dövranının şən çağında
Ötme qəmlı gül bağında.
Vəfasızın sorağında
Ömrü vermə yelə, bülbü!

DAĞLAR

Bilir yaşıl çəmən, çıskınlı dərə
Men çoxdan aşiqəm gözəlliklərə.
Demişəm, deyərəm yenə yüz kərə
Vurulmuşam sizə dağlar, a dağlar!

MİN LEZZƏT ALMIŞAM AXAR-BAXARDAN,
ZİRVƏLƏR MƏSKƏNİM OLMUŞ HƏR ZAMAN.
QALALAR YADIGAR QOÇ KOROĞLU'DAN,
ƏZİZ XATİRELƏR SƏX'LƏR, A DAĞLAR.

DƏLİR ASIMANI QARLI BAŞINIZ,
VAXT OLUR ÇATILUR KAMAN QAŞINIZ.
YAXŞI BİLSİN BUNU YAR-YOLDAŞINIZ
SİNƏMDƏ EŞQİNİZ ÇAĞLAR, A DAĞLAR.

YOLCU QÜZEYLƏRƏ YAXŞI NƏZƏR SAL!
QARLI ZİRVƏLƏRƏ QALXBİL İLHAM AL!
BİR YOL ÜSTÜNÜZDƏ UÇMASA QARTAL
QAYALAR DİL DEYİB AğLAR, A DAĞLAR!

GÖRÜB QIŞIMIZI, BAHARIMIZI,
O HƏLİM, AMANSIZ RƏFTARIMIZI,
RAHİM VƏSF ELƏYİR VÜQARIMIZI,
YETİRSİN SƏSİNİ DAĞLARA DAĞLAR.

NUBAR

Mən bir quşam, öten şirin dilim var,
Hicran nədir? Yanımda sevgilim var,
Bir bağbanam təzə qonçəm, gülüm var;
Bahar mənim, bağça mənim, bar mənim.

Bir insanam yoldaşimdır səadət,
Sürgün olmuş vətənimdən fəlakət,
Bilməyirəm nədir həsrət, zəlalət,
Dünya bilir ağ günlerim var mənim.

Mənim özgə alemin var, çağım var.
Hər il təzə nubar verən bağım var,
Güne baxan bostanım var, tağım var,
Ətirli gül, heyva mənim, nar mənim.

Şeir yazıb kirpiyinə, qaşına,
Dolanmadım hər gözelin başına.
Azad elin torpağına, daşına
Səda salan kaman mənim, tar mənim.

Ellərimdir inceliyi fərq edən,
Bir iz qoyar bu dünyadan hər gedən.
Könül deyir mən qalmaram cərgədən,
Hasilimi görür vətən, yar mənim...

BİR GÜNDƏ, BİR SAATDA

Oğlan qızı söylədi: "Tanışq biz, üç ay var.
Bu xam torpaqlarda da yaşayırıq bəxtiyar.

Bir sualım var sənə:
Nə zaman, nə vaxt mənə
Mehribənim, əzizim, ərim söyləyecəksən?"
Qız, ilk baharın sühüb gələcək yollarını,
Bir də yeni əkilmış qızılğul kollarını

Dedi: "Bağça-bağından,
Qızıl gül budağından
O zaman ki, sənə gül dərim, söyləyecəksən".
Şoferdir bizim oğlan, aldımı bir təyinat
Yetirərdi yerine tapşırığı o saat.
Tez başa çatdırıcı üzügüler, sürətlə.
Nəğməyle qət edərdi daim iş yollarını.
Ancaq o gündən bəri şofer oğlan həsrətlə
Seyr eləyir həyətdə qızılğul kollarını.
Qız, ona gələcəkdir qızılğul açılında.
Meh əsdikcə ətrafa ətirler saçılında.

İndi seyr elədikcə
Ona elə gəlirdi:
Qızıl gül budaqları
Çox ağır dirçelirdi...
Ah, bu oğlan neçə də istəyerdə heyatda
Qızıl gül açılıydı bir gündə, bir saatda.

MƏNİM AĞ GÖYƏRÇİNİM

Göyərçinim sevimli,
Göyərçinim dümağdır.
Göyərçinim fərehlə
Hələ çox uçacaqdır.

Dolanacaq göylərin
Aydın üfüqlərində;
Süzəcəyəm onu mən
Əməllər şəherində.

Bəsləyirəm quşumu,
Özüm ona baxıram,
Ucalanda göylərə
Sanki mən də qalxıram.

Sevimli nəğməsinin
İlk sözü qurtuluşdur;

Sülhüm qardaşı, dostu
Bəslədiyim bu quşdur.

Dönsün şirin arzular
Həqiqətə, çin olsun.
Ölkələr üzərində
Uçan göyərçin olsun.

Göyərçinim qəşəngdir,
Qanadları qırılmaz,
Uçar azad göylərin
Qucağında yorulmaz.

Dolansın göyərçinim
Göylərin üst qatını,
Ötsün həyatlarında
Ellərin həyatını.

Tükəri pambıq kimi
Yumşaq göyərçinim;
Yaşa azad ölkədə,
Mənim ağ göyərçinim!

SEVGİ

Sevginin ürek adı
Güneşli mənzili var.
Eşqə düşənler bilir
Sevginin öz dili var.

Baxmamışdan görürsen,
Damışısan dinməden.
Bəzən də qəm yeyirsən
Bir dəfə sevinməden.

Baxışlar danışanda
Kilidlənir dil, dodaq.

Girir şirin söhbətə,
Bu dəm ürekler ancaq.

Bir təbəssüm, bir gülüş
Min bir hekayət deyir:
Məlul-məlul bir duruş
Giley, şikayət deyir.

Şirin barın dadi bir,
Eşqin min bir dadı var.
O bizi ruhlandırır,
Uçurur, qanadı var.

Nədir sevgi, məhəbbət,
Eşqə düşənler bilir.
Bəxtiyardır o kəs ki,
Həm sevir, həm sevilir!

LİRİK NƏĞMƏ

Mixekmidir, hilmidir,
Şirin balmı, dilmidir?
Laledən al yanaqmı,
Yoxsa qızıl gülmüdür?

Baxça gözəl, bar gözəl;
Heyva gözəl, nar gözəl
Hələ xeyli bextiyar
Günlərimiz var, gözəl!

Mixekmidir, xalmıdır?
Yaşılımidir, almıdır?
Çəməndə narın gezəن
Yarmıdır, maralnıdır?

Qoy söyləyim ürekdən!
Yar, gözəlsən çiçəkdən.

NƏSƏN

Mən səni qısqanıram
Əsən mehdən, küləkdən.

Ümidmi, gümanmıdır?
İqrarmı, peymanmıdır?
Çəməndə etir saçan
Gülmüdür, cananmıdır?

Yar, şekərdir sözlerin,
Gül bitirir izlərin.
Şəhərlərə nur verir
Senin ala gözlərin.

Dağlar başı qar deyil,
Göy bağçalar xar deyil.
Düzləri gülzar edən
Yarımdır, bahar deyil.

KÖNÜL VERDİM

Eşqə düşdüm, könül verdim
Siyah zülfü şahmara, mən.
Ötdüm şeyda bülbü'l kimi
Aşıq oldum bahara mən.

Könül verdim şirin söze,
Ellər keçdim gəzə-gəzə.
Ovçu kimi çıxdım düzə
Özüm döndüm şikara mən.

İster etsin dərdə cara,
İster məni çəksin dara,
Könül verdim nazlı yara –
O gül üzülü nigara mən...

Gözəlim, başına dönür felekler
Sevgi dünyasında sultansan, nəsən?
Ətrin məst eləyir aşıqlərini,
Yoxsa qızıl gülsən, reyhansan, nəsən?

Nədir bu gözəllik, nədir bu camal?
Üzünü görəndə utamır hilal.
Sen bu lətafətlə, a dərya kamal,
Sirlər xəzinəsi ümmansan, nəsən?

Sakit sular kimi bəzen axırsan,
Canlar yandırırsan, evlər yıxırsan,
Bezən tovuz kimi süzüb baxırsan,
Yoxsa öz-özünə heyransan, nəsən?

Məcnunun Leylası neylər yanında?
Başqa lətafət var şirin canında.
Eşqin bu varılmaz asimanında
Belə ki, süzürsən, terlənsan, nəsən?

Səsən gözellərin başının tacı!
Aşıqlər hüsünün olmuş möhtaci,
Rahimin dərdinin səsən əlacı,
Özüm də bilmirəm loqmansan, nəsən?

DEYİRƏM

İlham rübabımı dindirim yene,
Ürekden bir onu çalıım, deyirəm.
Ötsün aşıqlərin sədaqətindən
Sarı simlərdəki xalım, deyirəm.
Yazım qüdrətini ana yurdumun,
Dərin xəyallara dalım, deyirəm.
Qaraqaş, qaragöz şüx gözellərin

Camalından ilham alım, deyirəm.
Vətən torpağında yaşıl bir ağac,
Ətirli gül, çiçək olum, deyirəm.
Etibardan yazım, əməldən yazım
Yene öz əhdimdə qalım, deyirəm.
Dolanım başına vəfali yarın,
Onun qadasını alım, deyirəm...

HƏSRƏTİNDƏYƏM

Dedin ömür sürək her zaman qoşa,
O əhdi-peymanın həsrətindəyəm.
Sensiz açılmayıq qapım, sevgilim,
Sən gələn zamanın həsrətindəyəm.

Həyat mehrabımın şamı sən oldun,
Ağzımın bal dadan tamı sən oldun,
Baxtimın şərbəti, camı sən oldun,
Bəs nədir fermanın, həsrətindəyəm.

Gül tez solur, sənə çiçək demerəm,
Mələk xeyalidir, mələk demərəm,
Sensiz ömür mene gerək demərəm,
Sanınla her anın həsrətindəyəm.

Sensiz üzüm gülmez, könlüm açılmaz,
Üstümə bir dəfə işiq saçılmaz,
Həqiqətdən, axı kənar qaçılmaz,
Sən kimi insanın həsrətindəyəm.

Sensiz uzun gecə yuxum çekiler,
Üstümə dünyانın odu töküller,
Sensiz aşiqinin beli bükülər,
Əziz mehribanın həsrətindəyəm.

Tesəllim olmusan ağır çağında,
Güller yetirmisən eməl bağında,

Mən öz çəmənimdə, öz oylığında
Sən kimi tərlanın həsrətindəyəm.

Fəlek arzuladı: könlüm qanaya,
Saldı nigarımı xəstəxanaya,
Mən hansı geline, hansı anaya,
Deyim ki, cananın həsrətindəyəm.

Rahimin varsa da dərdə dözümü,
Sevgilim, yollarda qoyma gözümü.
Qurbanlıq istəsən verrəm özümü,
Olaram qurbanın, həsrətindəyəm.

ÇAY DƏRƏN QIZLAR

Gördüm sizi yaşıl kollar içinde
Çay dərəndə, servətiniz var olsun.
Yurdumdakı mərd oğullar içinde
Ad-sanınız, şöhrətiniz var olsun.

Lenkeranın çay dərən şən qızları,
Həsəd çəkir size göy ulduzları.
Bu dünyada səadətdir payınız,
Ətirlidir, çox gözəldir çayınız.

Axşamüstü eyvanından yarımla
Seyr edirəm, süzür göydə ulduz, ay;
Baş-başayam şirin arzularımla
Qabağında var mexməri dəmlı çay.

O kəsler ki, alnı açıq, üzü şən
Yurdumuzu laləzara döndərir,
İftixarla öyünərək ürəkdən
Bu nəğməyle size salam göndərir.

LEYLA

Getsən bağdan eger
Güller boynun əyər,
Bülbül qan-yaş töker.
Ağzı, dili şəker --
Allı-güllü Leyla,
Şirin dilli Leyla!

Dedim adın ceyran,
Ceyran sənə heyran.
Ətri bağda, canan,
Alır səndən reyhan
Allı-güllü Leyla,
Şirin dilli Leyla!

Qaşın, gözün qara,
Çekme məni dara!
Canım qurban yara,
Allı-güllü Leyla,
Şirin dilli Leyla!

SƏNƏ

Fərəhle gezəndə yamaclar boyu
Baxıb həsrət çeker dağda qar sənə.
Demirem bənzerin qızıl gülədir,
Oxşar təravətdə ilk bahar sənə.

Bu ana yurdumun azad qızısan,
İşığı sönməyən dan ulduzusan.
Adın Mehribandır, özün mehriban,
Səadət bəxş edib bu diyar sənə.

Qartal sənə baxıb qanad çalıbdır,
Rahim ilhamını səndən alıbdır.
Bu ana yurdundan miras qalıbdır:
Sədaqət, dəyanət, etibar sənə.

ÜÇ GÜNDƏN BİR, BEŞ GÜNDƏN BİR

Səhər gəzib göy çəməni
Axtaranda gözüm səni,
Qınamasın nadan məni
Üç gündən bir, beş gündən bir.

Nedən aşiqbihuş ola?
Könül istər bir quş ola,
Pəncərenə qonmuş ola
Üç gündən bir, beş gündən bir.

Şumal boyaya qurban olum,
Gül üzünsə heyran olum,
Yara eziz mehman olum
Üç gündən bir, beş gündən bir.

Qaya dibi serin olur,
Göy deryalar dərin olur.
Yar busəsi şirin olur
Üç gündən bir, beş gündən bir.

A ZALIM!

Ağ kağız kimidir qız, mermər sinən,
Sən məgər dağlarda qarsan, a zalim?
Ne bir uf demərəm, nə də bir aman,
Xəncərlə bağrimi yarsan, a zalim!

Sənsən aşıqlərin fikri, xeyali,
Gecələr mat qoyur hüsnün hilalı.
Olmaز sevənlərin derdi, məlali;
Sən ki, bu hüsnilə varsan, a zalim!

Ay ellər gözəli alagöz peri!
Şairin dilinin sənsən əzberi.
Hüsnünü vəsf edir havaxdan bəri
Sən məgər Rahime yarsan, a zalim?

O GÜNÜ SAYARDIM SEVİMLİ BAYRAM

Qaranlıq çökəndə, gələndə axşam,
Anam otaqlarda alışdırı şam.

Dedim ki: "ay ana, işıqlar yanır,
Ətraf gündüz kimi nura boyanır.
Söylə yandırığın bu şamlar nədir?
Dedi: mehribanım, əziz gecədir.
Axı ildə bu vaxt şam yandırılar.
Bize qonaq gelir sevimli bahar!
Bayram axşamıdır, el adetidir,
İşiq seadətin əlamətidir!"
Bu gecə göydə də yanır çox ulduz...
Gözümüzde canlandı xoşladığım qız,
Yandıra bilsəydim əger onun mən
Könül otağında məhəbbətimdən
Balaca bir işiq, balaca bir şam,
O günü sayardım sevimli bayram.

İnsaf, ədalet nədir?
Gözel şəher bağında
Gəzəndə, dodağında
Gülüşler güle dönür:
Mənim ele bu zaman
Fərəhim selə dönür.
Əger ne vaxt görürsen
Qezebli, qaşqabaqlı
Sevincin qapıları
Olur üzüme bağlı.
Bunları bile-bile
Dinməyirsən ne üçün
Məni görendə belə?
Sen ki, başdan-ayağa
Çox ince bir şeirsən.
Nə olub son zamanlar
Belə zülm eleyirsən?
Gel cefanı tərk ele.
Yeter, odsuz-ocaqsız
Məni yandırma belə.

MƏNİ YANDIRMA BELƏ

Ay gözəl, nə var belə
Baxmırsan biz tərəfə?
Nedir bu rəftar belə,
Rast geləndə her defə
Yan durursan, nə üçün?
Məni odsuz, ocaqsız,
Yandırırsan nə üçün?
Adına güldən ağır,
Axı ne söz demişəm?
Nə olar ki, bileydim
Nə günah işləmişəm.
Söylə bu halət nedir?
Olmayıa bilməyirsən

DEDİM - DEDİ

Dedim: nə var, lalə, belə yanırsan?
Dedi: al qırmızı alma yanaqdır.
Dedim: nə şirinsən bəxtəvər şeker,
Dedi: mendən şirin dildir, dodaqdır.

Dedim: yara, sanma qəndən bezərem,
Dedi: əqli hələm, yaxşı sezərem.
Dedim: her zülmünə özüm dözerəm
Dedi: nə sözün var, bu da sınaqdır.

Dedim: çoxdan könül sorağındadır,
Dedi: pərvanə şam fəraigindadır.
Dedim: nə var, Rahim otağındadır,
Dedi: nə işin var, əziz qonaqdır...

SEVGİLİM

Bizim yerdə bu adətdir əzəldən,
Hörmət olar sənətkara, sevgilim,
Men dönmərəm sənin kimi gözəldən
Qaşlar qara, gözlər qara, sevgilim.

Siyah teller gerdənində görünür,
Könlüm kimi həsrətinə sürünür.
Can sarayı nəşələrə bürünür
Sən çıxanda çəmənzara, sevgilim.

Şümşad baxar, həsrət çekər elinə,
Əttar aşiq mixəyinə, hilinə;
Qənd heyrandır şırin-şəkər dilinə,
Dağ çəkirsən dağda qara, sevgilim.

Qulac-qulac hörtüklerin ilandır.
İncimirem, sal boynuma dolandır,
Biz gedirik, qoca dünya qalandır,
Rahim qurban nazlı yara, sevgilim.

YALAN HA DEYİL

Dedim: gel çıxmayaq uca dağlara,
Dedi: qorxma-qorxma, duman ha deyil!
Dedim: kirpiklärin tökdü qanımı,
Dedi ki, qaşlarım kaman ha deyil!

Dedim: gül dəmişəm eşqin bağından,
Dedi: keçməmisən Sənan dağından,
Dedim: şamaməni derrəm tağından,
Dedi ki, nə olub, talan ha deyil!

Dedim: doymamışam şəhdü-şəkerdən,
Dedi: var xəbarım bu son xəberdən.

Dedim: işıqlıdır könlün sehərdən,
Dedi: başqa sayıq olan ha deyil...

Dedim: sevdamızı el, mahal bilir.
Dedi: kim bu eşqi qeylü-qal bilir?
Dedim: dodağını Rahim bal bilir,
Dedi ki, doğrudur, yalan ha deyil...

KEÇDİ

Yenə gülşəndən ötüb gözleri afet keçdi.
Yenə şahane xuram etdi, qiyamət keçdi.

İzlədim sayə kimi yar baxıb güldü qəşəng,
Göstərib aşiqinə xeyli nəzakət keçdi.

Coşdu şaxlardakı bülbül onu gördükde yene,
İlk baharım verərek bağa təravət keçdi.

Unudub yar məni zənn eyleyerək küsmüşdüm,
Onu gördükde sönüb cümlə ədavət keçdi.

Ahu gözlüm yenə seyyad kimi gəlsin Rahim,
Aşıqın günləri ol şux ilə şərbət keçdi.

BİRİ SƏNSƏN, BİRİ MƏN

Gözəlim, tər qönçəsen göy yarpaqlar içinde,
Beraberin tapılmaz yaşıl bağlar içinde.
Əhdinə dönük çıxan doğrənsin dilim-dilim,
Mən sənə yar demişəm, sən də mənə sevgilim.
Kama yetişənlərin arasında xeyli şən
Biri sensən, biri mən.

Sevilmək ağır günah, sevişmek xəter deyil,
Sevda nədir bilmeyen sanıram bəşər deyil.

Göytərə uçanların,
Aya yol açanların
Əməlindən ruhlanan, zövq alan hünerindən
Biri sənsən, biri mən.

Fərəhimiz dənizdir.
Eşqimiz saf, təmizdir.
İqbalmı tapmışam gözünün qarasında,
Vüsalına yetişən gənclərin arasında,
Sədaqət çəşməsindən içib, doydum bilməyən
Biri sənsən, biri mən.
Tərsanelər yaradan, işıqlı evlər tikən,
Bağ salan, şış dağlara tunellər, yollar çəken
Gözel yurdumuzdakı əzziz mehribanların,
Bu sevimli, bu azad, bu xoşbəxt insanların
Polad cərgelərində mətanətlə yeriyən
Biri sənsən, biri mən.

Daha gözəl gelecek sevdamızın baharı,
Bayraq kimi qaldıraq vəfani, etibarı.
Aşıq nə arzulayı: ünsiyyət, mehribanlıq,
Yer üzündə bilməyib nedir qəzəb, yamanlıq,
İnsanlara seadət, bəxtiyanlıq istəyən
Biri sənsən, biri mən.

RÜBAİLƏR

Dedim vətən adlı bir işvəkara:
“Bu nedir geymisən yenə al, xara?
Xəberin yoxmudur qocalığından?”
Dedi ki: “Mən hara, qocalıq hara!”

Dünən yüz yaşında bir ağsaqqalı
Bizim zamanadan eylədim həli.
O dedi: “Nə gözəl qanun olubdur
Xalqın öz eməli, xalqın öz malı!”

Kefi kök, damağı xeyli çəğ bizik,
Alnı daim açıq, üzü ağ bizik.
Əriyən şamların dövrəni keçdi,
Əbədi parlayan gur mayak bizik.

Vetenim sevimli xoş lalezardır,
Hər addım başında aləmi vardır.
Mən bu çəmənzarda kamə yetmişəm,
Ömrüm təravətli bir ilk bahardır.

Bakının ulduzu yansın vüqarla,
Əməlim gül açıb gülür baharla.
Azadlıq aşığı insan öyünür
Bizim yurdumuzla, bizim diyarla.

Bu calal, bu şövkət, bu şan menimdir,
Gül açan ətirli öz gülşənimdir.
Azadlıq, seadət, əməl gülzəri
Sülhün ilk beşiyi bu Vətənimdir.

Aşıq gördüyüünü dastan eləyər,
Gəzər əlinde saz cövlən eləyər.
Seadət yurdudur bizim yurdumuz,
Qocamı döndərib cavan eləyər.

Tazə gəlin kimi çətrin var, ay gül!
Şairin yanında xətrin var, ay gül!
Cananın əlli dəymışdır sənə,
Ki, bu qeder gözəl ətrin var, ay gül?!

Tarçı şurə gələr tarı görəndə,
Tülek tərlən cumar sarı görəndə.
“Canan həyatimdır” söyləyən aşiq,
Nəden huşdan olur yarı görəndə?!

Dünyada ləl var, kaşı var, dəniz!
Hər adanın neçə yaşı var, dəniz?!

Könül dedikləri bir dəryadır ki,
Onun da incisi, daşı var, dəniz!

Borcludur, nadanı salsın başa söz,
İnsanda olmasın heç vaxt qoşa söz,
Yalnız bir üreyə yatan olmasın,
İşləsin ox kimi gərək daşa söz.

Bal da şirin deyil cananə kimi,
Sindirma qəlbini peymanə kimi
Yarın şəmə dönüb yanır eşq ilə,
Dur, dolan başına pərvanə kimi.

Mənim yarım gərək qələmqaş olsun,
Hüsnü kamalılı həmyoldaş olsun.
Ey mənə “sevgidən əl götür!” deyən
Əmr elə üreyim qara daş olsun.

Çəməndə lalənin rəngi al olur,
Aşiqin nəsibi xoş vüsal olur.
Seni görən kimi, a şirinüzlüm,
Nədən tuti dilim mənim lal olur?

Ömür menalanur şirin keçəndə,
Dövranın əlindən şerbet içəndə.
Bizim dünyamızda çox bəxtiyardır
Elçi seçilən də, elçi seçən də.

Seyrə çıx gülzara, bahar çağıdır,
Çiçek etir yayır, kədər dağıdır.
İncime o gülü canan, iyəsəm,
O da bir gözelin al yanağıdır.

Sənin alının açıq, üzün də ağdır,
Sevincin, fərəhin qucaq-qucaqdır.
Əsl sənətkarnın qeydini çekmə,
O, söz dünyasında yaşayacaqdır.

Bu dünya işində az xam olmadı,
Bəzən uşaq kimi aram olmadı;
Çoxları mey içdi meyxanələrdə,
Kefləndi, amma ki, Xəyyam olmadı.

Könül odlar saçan qızğın ocaqdır,
Vətəni insana doğma qucaqdır.
İndi gurlamasa mənim sənətim
Bir deyin nə zaman gurlayacaqdır?!

Baxaraq günəşə dedim: “İşvəkar,
Sən ki, parlayırsan bu göydə par-par,
Qaralsan dönmezmi cahan zülmətə?”
Dedi: “Qorxma, sənin öz günəşin var”.

Buludlar, buludlar, bəyaz buludlar.
Deryanız ki, deyil dayaz buludlar!
Sizlərdən yuxarı könlümdür edən
Azad quşlar kimi pərvaz, buludlar!

Nə qonmuşan yene budağa, bülbül!
Can sənə elərəm sadağa, bülbül!
Dayan, mən də çıxım evdən bağçaya
Ötek, verib dodaq-dodağa, bülbül!

Ölməz bu dünyada vəsli-yar görən,
Sədaqət hiss edən, etibar görən.
Olmuşmu söyleyim uzun çinarda,
Ya da boz söyüddə şirin bar görən?

Gözeldir kainat, bir bax, bənövşə!
Bu qanun, bu şəref, bu haqq, bənövşə!
Yaraşmaz sənə de bizim zamanda
Belə boynu eyri durmaq, bənövşə!

Səsini boşluqda bərkitmə, durna!
Eldən uzaqlara gel getmə, durna!

Dəyişir iqlimi öz əllerimiz,
Bu yaşıl çölləri terk etmə, durna!

Kim deyir ulduzun göyde samı var?
Hər yanın üzkerin öz dövrəni var.
Könül dedikləri bir asimandır,
Onun da gənəsi, kəhkeşanı var.

Sanma ki, bir günəm, düşün il məni,
Çay deyil, gur seləm, tamı, bil məni.
MİN bir xal vurmuşam bir simdə, qafıl
SEN indi görürsen belə zil məni?

Qelbə fərəh verən şirin muraddır.
Neşəmiz oynağan bir şux Qıratdır.
Böyük Nizamının vətəni – yurdum,
Bilirem hər daşın cavahiratdır.

Haqq gərek dünyada pərdələnməsin,
İnsanın vüqarı yere enməsin.
Bir Şirinüzlünün Ferhadiyam mən
Eşqimin oduna su çilənməsin.

Dünyani cennətə dönderən biziķ,
Düşmənə zerbələr endiren biziķ.
Yarımın minməyir sənək belinə,
Çayları kendlərə göndərən biziķ.

Menəm həqiqəti yașadan ancaq,
Azadlıq məndədir, qəlbimdədir haqq.
Nə bir ah çəkəcək ömrüm dünyada,
Nə Kür quruyacaq, nə sal yanacaq.

Zil heç duyulmazdı bəm olmasayı,

Bütöv sevilmezdi kəm olmasayı.

Nəşənin qədrini bilmezdi insan

Qüsse olmasayı, qəm olmasayı.

Qızıl gül açıldı, uzadıb el, der!
İncitmə yarpağı, ehtimallı gel der!
Özün çevrilmemiş qara torpağa
Zamandır, sevgilim, nazlı gözəl, der!

Gözümün nurudur qoçaq adamlar,
Ruhumu dirmalar şıltaq adamlar.
Nə zaman dünyadan silinəcəkdir
Simasız adamlar, yaltaq adamlar?

Zövqi meydə görme, səhba nə lazım?
Axar susuz çəmən, sehra nə lazım?
Dünyanı dolduran neşəm olmasa
Siz deyin, bu quru dünya nə lazım?

Ruhum sığışmayırla esla darlığı,
Men azad gelmişəm geniş varlığı.
Şerimin süngüsü sancılacaqdır:
Hiyləye, fitnəye, riyakarlığa!

Yarım dənizdədir, sahile dönsün,
Sevincim, fərəhim gur selə dönsün.
Cananla bir yerde olduğum zaman
Her günüm uzanıb bir ilə dönsün.

QIZ, XALIQİN ÖLƏYDİ

Saldı qara gözlerin neçə aşığı bende,
Qız, xalıqın ölüydi səni xəlq eləyəndə,
Kamina çatmayaydı,
Səni yaradırdısa, meni yaratmayaydı.
Nə ad verim hüsnüne, dağlardakı qarmışan?
Ömrə esen serin meh, zəhərli ruzgarmışan?
Sənə mələkmi deyim? Görməmişəm meleyi.
Sənmi dolandırırsan, söyle, çərxi-fəleyi?
Bu neçə yaraşıqdı, bu nə sayaq bədəndi?

Qız, vücudun nedəndi?
 Neye oxşadılıbdu yarananda bu qamət?
 Hardandı bu teravet?
 Sen bahar fəslisənmi?
 Leylimi, Əslisənmi?
 Yoxsa adın Şirindi?
 Şirinliyin etirli şəkerdən də şirindi!
 Süsənber, ağ yasəmən səndən təzə-tərmidir?
 Vücudun məmərmdir?
 Sənə axar su deyim suyu dayandırarsan.
 Ateşmi adlandırırm? Alovu yandırarsan.
 Saldı qara gözlerin neçə aşiqi bəndə,
 Qız, xalıqın öleydi seni xəlq eləyəndə,
 Kamına çatmayaydı,
 Səni xəlq edirdi, məni yaratmayaydı...

PİLLƏLƏR

Ağır-ağır qalxıram pillelərlə yuxarı,
 Sarahib solmaqdadır ömrün axar-baxarı;
 Gedirəm yavaş-yavaş, elə bu vaxt yanından
 Süretlə gelib keçir xeyli cavan bir oğlan.
 Mən onunçün kölgeyem, mən onunçün qaraltı.
 Zərif yel nəğməsinə oxuyur dodaqları.
 Durub nəfəs dərirəm, yol çatmayıb yarıya.
 Nəzər salıram geri,
 Görürəm ceyran kimi sıçrayıb pilleləri
 Enir cavan, mən isə qalxıram yuxarıya.
 O, düşərkən aşağı neşeli nəğmə deyir,
 Mən yuxarı qalxıram, kömül qüssə, qəm yeyir.
 Pillelər, daş pillelər!
 Qalxıram üstünüzdən yavaş-yavaş, pillelər!
 Düşünürəm bir müddət
 Həyat pillelərində bambaşqadır veziyət.
 Orda mən aşağıya enirəm, cavan oğlum
 Ox kimi yuxarıya süzüb keçir yanından.

Yüksəlir çox fərehlə həyat pillekanında;
 Tek deyil, qara gözlü bir qız da var yanında,
 Xəbersizəm cavandan, bilmeyirəm o kimdir.
 Belki elə bu oğlan mənim öz gəncliyimdir?
 Baxıram arxasınca, ah çəkirəm dərindən,
 Mən enirəm, o qalxır həyat pillelərindən...

MEŞƏ HƏSRƏTİ

Əzəmetli ağacdım, tufan kimi əsdilər,
 Bir gün məni kəsdilər.
 Apardılar, qopardım yaniq nələ, hay-haray,
 Qulaq asan olmadı, doğradılar laybalay.
 İş getdi üzərimdə.
 Bir gün eşitdin mene ela masa deyirlər;
 Aldın, evinə geldim oturdum öz yerimdə.
 Üstümde o zamandan yaradırsan şeirlər.
 Sixıram, qələm al, məşədən bir eser yaz,
 Yaz, xəber ver ne sayaq ayaq tutub gelir yaz,
 Oyanır qardaşların seher, neçə yuxudan,
 Heyvanlar ac gezirmi ürkək-ürkək qorxudan,
 Əvvəlki tək yayırımö güller çöle etrinə?
 Xeyli əziz tuturam taşaların xətrini.
 Mən yarpaqlı olanda,
 Qol-budaqlı olanda
 Gərək sen təbiətin qucağına gəleydin,
 Kölğəmdə dincəleydin.
 Gözəllər gül dərəndə cəməndən etək-etək,
 Təbiətin qoynuna sen de gəleydin gerek;
 Köpüklü çay mənimlə danışanda gəleydin,
 Gecələr ay mənimlə danışanda gəleydin.
 Arasından şaxların dumən, çən yeriyənde,
 Göydə köçəri quşlar həzin nəğmə deyəndə,
 Eşidəydin onların dərdini, möhnetini;
 Dinleyəydin məşənin əsrarlı söhbətini.
 Sen o zaman gəlmədin,

Kölgəmdə dincəlmədin.
 Darıxıram indi çox, sixir könlümü hesrət,
 Meşəni terənnüm et!
 Ağaclar yellədirmi quşların yuvasını?
 Yaz, şerindən hiss edim meşənin havasını.
 Yaz, könlümə düşübdür yaşıl çöller bayırlar;
 Bir meşə yaz ki orda ağac doğramayırlar.

GÜL KİMİ BITMƏYİRSƏN

Gözel qız, neden mənə etinə etmeyirsən,
 Neçin bele soyuqsan qızeydeki qar kimi?
 Eşqimin bağçasında gül kimi bitmeyirsən,
 Qırurlusən möhtəşəm, vüqarlı dağlar kimi?
 Hüsnüne, bilmeyirəm, nə üçün yetmeyir əl?

Sen ki, beleşən, güzel;
 Gerek mən çevrileydim sərin bir yaz yelini,
 Oxşayaydım üzünü, toxunayıdm telini.
 Həmin yel olduğunu sen esla bilmeyəydim,
 Açıb mərmər sinəni serinləyim, deyəydim
 Əziyyətsiz, cəfəsiz olaydım otağında,
 Ətrafında gəzəydim-ətirli gül yanında.

Güneş olaydım gərək,
 Her gün yaxaydım səni işgəncələr verərək.
 Ətirli gül olaydım, əllerinle dereydin,
 Sinən üstə səreydin.
 Bunların heç birisi olmamışam, insanam.
 Dağa dönderir məni insanhı möziyyətim.
 Məni bu kainata insan doğmuşdur anam,
 Gül qeder bir kimseyə olmamış eziyyətim,
 Indi ki, bəs beledir, nə üçün sən ey gözəl,
 Arzuma edib eməl
 Mənə birçə dəfə də etinə etmeyirsən?
 Eşqimin bağçasında gül kimi bitmeyirsən?..

O YANIRDI

Şair bahar çağında
 Qapadı gözlerini öz ana torpağında.
 Qerq oldu eşidənler derin matəm içinde,
 Axın-axın gələnlər hüzünlü, qəm içinde.
 Tabutunun önünde keşik çəkib, dayandı.
 Senətin aşiqları alışib yandı-yandı.
 Axı o çox yazardı insanın sevdasından,
 Yorulmadan öterdi məhebbət dünyasından.
 Aparıldılar dəfn üçün onu mehriban əller
 Hörmətə tapşırmağa sonuncu menzilinə.
 Geldi mezaristana vesf etdiyi gözəllər,
 Gözəllər ki, verərsən ömrünü bir teline.
 Sükut çöküb her yana, daşa dönüb camaat.

Danışdilar bir saat.
 Bu kederli, bu qəmli,
 Bu dərdli, bu ələmli
 İnsanlardan konarda bir qadın dayanırdı,
 Qara örtük başında.
 Qerq olmayırdı esla, o qadın göz yaşında,
 Lakin hamidan artıq şaire o yanırı...

QUBA YAYLAĞI

Şəherin səs-küylü küçələrindən
 Geldinmi qoynuna yaşıl bağların?
 Zövq alıb ulduzlu gecələrindən,
 Duydunmu ətrini bu torpaqların?

Alma qızaranda qız yanağı tek
 Əyilen şaxlara vurdunmu paya?
 Burda könül verər sənə gül-çiçek,
 Bir dastan oxuyar her daş, her qaya.

Temiz üfüqlərle, şəfəqli göyle
 Dinib danışmamaq mümkün olarmı?

Özün ədaletlə, insafla söyle
Quba bağlarının oxşarı varmı?

Çeşmədən geləndə qızlar, gelinler,
Yanından keçəndə başı aşağı,
Onları süzdünmü her axşam-seher,
Coşdumu qəlbində eşqin bulağı?

Üçgüne, Qeçrəşə heç getmişənmi?
İcmisənmi serin bulaqlarından?
Qoşqarı, Kepezi seyr etmişənmi?
Xəberin varmıdır yurdun varından?

Təndir içindeki tezə gilnədən
Götürüb isti qax yemisənmi heç?
Gözel təbiətə vurularaq sən;
“Əhsən bu yerlərə!” demisənmi heç?

Quşlar oxuyanda iremelerde
Seyrə dalmışamı saf təbieti?
Qelbə fərəh verir, dostum, bu yerde
İnsan məhəbbəti, insan zəhməti.

Qulaq asmışamı, bağban riqqətlə
Deyəndə, mal yeyib cavan şaxlan?
Görmüşənmi süzür necə heyretle
Gelen qonaqları, kənd uşaqları?

İnce nəğmə deyir axar bulaqlar,
Dinib söhbət ağır el şöhretindən.
Aşıq Ələsgərin sevdiyi dağlar
Nişanədir xalqın ezmətindən.

Deme valeh olub, qapıldım hissə,
Söylə, bu yerlərə benzer yer hanı?
Qubanı, Gök gölü görməmisənse,
Deme ki, görmüşəm Azərbaycanı...

AYRIDIR YOLLARIMIZ

Sen keçirsən qürurla yetkin bir maral kimi,
Men, dayanıb baxıram məlül-məlül, lal kimi,
Sənin yaşın iyirmi, mənim sinnim ellidir,
Baxışların ruhumu sadəcə təsellidir.
Sen parlaq günəş kimi süzürsen iftixarla,
Men baxıram dahnca ürək dolu qubarla.

Məni mat qoyan gözel,
Ya sən əlli il evvel
Geleydin yer üzüne,
Ya da men otuz il gec.
Söhbətine, sözüne
Asıram indi qulaq
Hesrətlə, a gülyanaq!
Bülbül kimi ötürsən, keçirsən maral kimi,
Men seni seyr edirəm məlül-məlül, lal kimi.
Neyləyim, sevimli qız,
Mehəbbət dünyasında
Ayrıdır yollarımız...

ALAPALAZ OĞLU

Deyirlər Suşada bir vaxt yaşarmış
Alapalaz oğlu – nadir oxuyan.
Deyirlər ki, şərqdə şöhrəti varmış,
Mədinəsi tarmış, Məkkəsi kaman.

Belə deyirlər ki, Bibiheybətde
O, sakit gecələr oxuyan zaman
Bizim bu möhtəşəm Qız qalasının
Yanında, sahildə, kiçik həyətde
İlahi səsinə qalaraq heyran,
Dinləmişlər onu.

Böyük istedad
 Ötüb, eləyərmiş ürekleri şad.
 O, çox meclislərə zinət olarmış,
 Ömrünü verdiyi sənət olarmış...
 Onun yazmasam da mən, heyatını,
 Yazıram İranda başına gəlmış
 Bir xan evindəki ehvalatını:
 Məclis yaratmışdı xan, bağ içində,
 Gül etir saçanda yarpaq içində,
 Xəber tutan kimi demişlər xana
 Alapalaz oğlu gəlib İrana.
 Bizim el oğluna göstərib hörmət,
 Etmiş məclisine xan onu dəvət.
 Coşanda duyğular, qaynayanda hiss,
 Bütün şiddetile qızında məclis
 Xan demiş: Görürem növbə senindi,
 Alapalaz oğlu, dile gel indi!
 Bu gün daş, divar da başlamış kefə...
 Xanendə üz tutub məclis tərəfə:
 – Bağışlayın meni...
 – Oxuyacaqsan!
 – Hali-perişanam, pejmürdəyəm, xan!
 – Menim məclisimdə, ziyafət çağrı?!
 – Xeyr.
 Xanın səsi bürüdü bağı:
 – Bir “Müxalif oxu!” gələr xəletin.
 (Bu sayaq bilindi qədri sənətin.)
 – Oxu!
 Xanendəmiz əsla dinmedi.
 – Əlli qızıl verrəm. O, sevinmedi.
 Pula satılmayıq həqiqi sənət.
 Dalğalanıb, coşdu xandakı hiddət!
 – Ferras!

Tez gəldilər, el üstünde el.
 Söylədi:
 – Sözüme etməyir emel;

Demək eləməyir ehtiram xana,
 Əlli çubuq vurun bu qudurğana...
 Dərhal köynəyini soyundurdular,
 Onu üzüquylu yixdilar yere,
 Çubuq dalısınca çubuq vurdular,
 Dözdü sənət oğlu bu zərbələrə,
 Vurdular...
 Xanendə qımlıdanmadı.
 Vurdular...
 Halına zalim yanmadı.
 Çubuqlar kürekdə yaratdı zolaq.
 Razi qalsın deyə xan, neçə yaltaq
 Hiyləgercəsinə gülümşədi də,
 “Beli, öz əcridir, çəksin” dedi də.
 Vurdular... Xanendə boyandı qana,
 Görüm yere girsin alçaq zamana.
 Kin, qəzəb qəhr etdi xanı az qala,
 Təccüb elədi, baxıb bu hala
 Mat qaldı “o necə insandır, – deyə –
 Aman istəmeyir heç mədən niye?”

Bir kilim üstüne qoydular onu –
 Menim vətənimin əziz oğlunu
 Məclisden götürüb aparan zaman
 Zorla gelib dile söyledi ki
 – Xan,
 Sen əmr eləyəndə yoxdu həvesim,
 Sandım ki, heç zaman olmayıb səsim.
 Qubarlıydim azca, süstdüm bir qeder,
 Yaltaqlar, ilhamı dərk etməyənlər
 Qızdırıldılar səni, durub yanında,
 Demedilər, axı oxuyanın da
 Qelbi var, hissi var, möhneti də var,
 Daşdan yaranmayıb, axı sənətkar.
 Həvəsi yoxdurusa möhlet ver bir az,
 Axı sənətkara zor gelmək olmaz.

Sen bunu duymadın, əmr etdin: "Oxu!"

Bir yerə siğmayır sənətlə, qorxu.

Mənsə oxumadım... hələlik sağam,

Xan, indi, bax, indi oxuyacağam...

Zor-güclə bir "Zabul" başladı pəsden.

Bu həzin, bu qəmli, bu dərdli səsdən

Xan kiçildi yaman, balacalandı...

Aparıclar bizim vətən oğlunu;

Göylərin çırığı alışdı, yandı,

"Segah" kəsilmədi...

Söyleyim bunu:

Belə deyirlər ki, o vaxtdan bəri

Bezən axşam üstü "Segah" səsləri

O bağ ətrafında ucalır göye,

"Alapalaz oğlu yaşayır" deye.

24 sentyabr 1965

HEÇ SƏNDƏN GÖZLƏMƏZDİM

Tər çiçək bilib soni, bir yol baxmadım gülə,

Dedim ki, mən səninlə çataram son mənzilə.

Bilmeyirem şüursuz, ya qəsdən bile-bile

Qırdırın əhdi-peymanı, heç səndən gözləməzdim.

Güman etməzdəm esla məni salarsan dara,

Axi söylə, ay gözel, hicran hara, mən hara?

Dürmandım həsrətinle uca, qarlı dağlara,

Yağdırıldığın boranı heç səndən gözləməzdim.

Denizlərde inci yox, səni gəzdim üzərək,

Tek səni axtarmışam möhnetlərə dözərək.

Sənəsə öz aşiqindən uzaqlarda gəzərek

Bir demədin yar hanı? Heç səndən gözləməzdim.

Dedim gülər sevgimin əbədiyyət baharı,

Yağlı eşqin bağına uca dağların qarı.

Nə gizledim, doğrusu, mən bu sayaq rəftəri
Ey eşqimin soltanı, heç səndən gözləməzdim.

Sənsiz ömrüm benzayər bir zavallı yetimə,
Dedi ki, son qoyarsan hicrimə, həsrətimə.
Vəfasız çıxdın niyə temiz məhəbbətimə? –
Ey Rahimin canamı, heç səndən gözləməzdim.

KÖRPÜ

Körpü vardır ağacdən, körpü var daşdan olur,

Körpü vardır mötəber metallardan qurulur,

Binəsi etibarlı.

Körpü var ehtişamlı, ezəmetli, vüqarlı,

Körpü vardır çay üstə, göy deniz sularında,

Körpü vardır sahnir insan arzularında.

Mən sevirəm ürəkdən bu gözəl körpüleri;

Onlardan insan oğlu keçib gedir irəli.

Körpü də var bir defə görünmeyir göze heç,

Sən belə körpülerdən yollanıb inamlı keç!

Sevdasından yaradır təmiz ürəklər onu,

Zərrəce sarsıtmayırlı esən külekler onu.

Keşməkeşli illərin çıxır ağır qışından,

Sarsılmayırlı namərdin fitnə-fel yağışından.

Daşı belə körpünün məhribənləq, məhəbbət,

Direkleri vəfadır, bir də insana hörmət,

Ondan keçib gedənin iqbali uğurludur,

Həyat yolu nurludur.

Bəşər belə körpüler ilən-ilə bol salır,

İnsanhıq bu körpüdən ağ günlərə yol salır.

Sən, cəmiyyət içinde tapmağa öz yerini,

Həyat eşqindən yarat bu körpüdən birini.

TEZMİ GƏLƏR

Dayanmışam çəməndə, yolunu gözleyirəm.
Sevdiyim qız göresen tezmi gələr, deyirəm?
Ay baxır, tapşırmışan bəlkə nurunu saçsin,
Sensizliyi qovlayıb, mənim könlümü açsin.
Darıxıram, bu zaman serin-serin meh əsir,
Saçlarımı toxunur, o deyəsen təlesir

Məni sakit etmeye,
İndice gələr, deyə.

Bülbül ötür çəməndə, belkə sən göndərmisən?
Ruhumu oxşamağa ona mahni vermisən,
Dəmisən öt budaqda.

Eller ki, heyranındır o dərəde, bu dağda.
Bürüyür çiçəklerin etri bütün çəməni,
İsteyirlər, çox günən, bir az unudam səni.
Ulduzlar da parlayır bir cüt qara gözün tək,
Mənise cəzb etməyir ne ay, ne meh, ne çiçək,
Nə bülbüln ötməsi; yolunu gözləyirəm,
Göresen sevdiyim qız tezmi gələr, deyirəm?..

GÜNAHKARAM

Qəmlənmişəm gülüşün bezən yüksəlməyəndə,
Səsin qulaqlarına bir saat gəlmeyəndə.
Görünməyəndə bir gün gözlərimə surətin,
Demişəm ki, nə oldu, hardadır mərhəmetin?
Söyləmişəm etibar, sədaqət, vəfa hanı?
Pozma, əhdi-peymanı.
Nə gizledim, olmuşam gileyli, günahkaram,
Düzü bu rəftarımçın mən xeyli günahkaram.
Sən ki, öz aşiqini salmamışan zindana,
Nə üçün yana-yana
Söyləyim ki, nə olar?
Yar yolunda aşiqə zindan kaşana olar.
Duymamışam ki, hicrin şirindir vüsəlin tek,

Qana dönmüşdür ürek.

Doğrusu zilletindən, cövründən, möhnətindən,
Əzabından, cəfandan, qəmindən, həsretindən
Şikayətlər etmişəm, ey afət, günahkaram,
Çekirəm zaman-zaman xəcalet, günahkaram.
Sən məni doğrasan da ney kimi para-para
Deməliyem parça-la, istəsən kes dübara.

Mən belə etməmişəm,
Həqiqi sevənlərin yolu getməmişəm.
Bağışa aşiqini, ey canan, günahkaram,
Etməmişəm yolunda can qurban, günahkaram...

AZARLA SÖHBƏT

Professor I.M.Orucova ittahə edirəm

Gündə bir xəstəlik kəsir yohumu,
Çalışır ki, sala gücdən qolumu.
Mən deyirəm ki, yox, azar, ay azar,
Hele yaratmağa iqtidarı var.
Get bu sözlerimi ölüme bildir;
Dünyadan köçməyin vaxtı deyildir.

Gündə bir xəstəlik kəsir yanımı,
Mən deyirəm ki, yox, Məlek xanımı
Tək qoyub, dünyadan gedə bilmerəm,
Belə bir hərəket edə bilmerəm.
Lalezar görməsem Ceyrançölümü
Bu gözel dünyadan köçən deyiləm.
Get, xəberdar ele cəllad ölümü,
Hele badəsim içən deyiləm.
Xəstəlikdir adım, zorluyam, demə!
Neyləys bilərsən həyat eşqime.
Hele Ceyranbatan yaxşı dolmayıb,
Bakının strati meşə olmayıb.
Köpürüb axsa da çağlayan sular,
Həqiqət olmayıb bir çox arzular.

Uzaq ölkelerde geceler boyu –
 Görmüşəm acları küçəler boyu
 Heykeller yanında büzüşüb yatan,
 Bir gün Afinada hey axşamatan
 Özüm dinləmişəm yunan gəncini.
 Böyük Afrikada qara zəncini
 Ürekdən eşidib, qulaq asmışam,
 Qardaş tek bağırma onu basmışam,
 Onlar: “Yurdumuza bir də gel, deyib,
 Nə olar xahiş et eməl, deyib;
 Onda başqa sayaq görərsən bizi,
 Könlü şən, üzü ağ görərsən bizi”.
 Əger o yerlərə bir də getməsəm,
 Bu əhdi-peymana eməl etməsəm
 Gözlərim qapanar qəlbimdə nisgil,
 Yox, azar, köçmeyin zamanı deyil.
 Gedim bir neçə il qoy bağa həle,
 Çekir ilham məni yaylağa həle.
 Yazmaq isteyirəm əllərimizdən,
 Sonası çığrısan göllərimizdən.
 Səmədsiz olsa da, çıxıb şikara
 Arabır oylaqda azmasam olmaz.
 Alqış, əhsən deyib mərd insanlara,
 Böyük zəfərləri yazmasam olmaz.
 Duyub alemini şux gözəllerin
 Həle yazmalyam saf məhəbbətən,
 Menasi göyərin qoynundan derin
 Bir dünya eşqilə yaşayıram mən.
 Görməyirsen məger gözəldir heyat?
 Bəs niyə gelirsen her gün, her saat?
 Bəsləyir qoynunda arzular məni,
 Səsleyir saz məni, kaman, tar məni.
 Daha ağ günlərə mən çatmaliyam.
 Həle yaratmalı, yaratmaliyam.
 Ay azar, yoxsa da sənde mürüvvət,
 Köçməli deyilem həle, qayıt get.
 Heyat sevdasile çırpinır könlüm.
 Nəkarasan, azar, nəçisən ölüm!..

MƏN SƏNİ AXTARIAM

Mən səni axtarıram, gözlerim çəməndədir.
 Mən səni axtarıram, çünki bahar səndədir.
 Nərgiz yene başını qaldırıbdır torpaqdan,
 Mən səni düşünürəm baxıb ona bayadın.
 Canlanır qabağında yene xumar gözlerin,
 Dayanmışam yamacda, gün batur, hava serin;
 Salxım söyüd yellənir, kefidir ağacların.
 Düşür yene yadına şəvə kimi saçların.
 Sen ki, ağ yasəmənden daha təravətlisen.
 Lalelər döşlər boyu sanki al piyaledir.
 Sen onlardan alovlu, odlu, hərəzətlisen,
 Üreyimin başında məhəbbətin laladır.
 Niyə gezim baharı, sen mənim baharımsan.
 Ətrinlə çəmənleri mest cleyen yarımsan.
 Seyr edirəm səhərdən, gözlerim çəməndədir.
 Mən səni axtarıram, çünki bahar səndədir...

HƏSƏN BƏY ZƏRDABIYƏ

Cox ulduzlar doğur göydə,
 Parıldayız zaman-zaman.
 Sənəsə yerdə şəfəq saçdır
 Azərbaycan torpağından.
 Səsiənəndə yoxsulların
 Ağır şallaq kürəyində,
 El möhnəti dağa döndü
 Sənin temiz ürəyində.
 Yola düşdün ilk baharda,
 Rus xalqının torpağına,
 Mədəniyyət ocağına
 Getdin şəfəq gətirməyə,
 Öz eliniz salamını
 Böyük xalqa yetirməyə.
 Cıraq tutdu, qədim şəhər

Muradına, isteyine.

Bir rus kızı heyran oldu

Arzuların məbədgahı ürəyinə.

Saçlarına dən düşmüşdü

Möhnetlərə sen dözəli.

Şəfqət gördün o dilbərdən,

Sevdi səni rus gözəli.

Alqış dedin həraretle bu müqəddəs məhabbətə,

Alqış dedin qırılmayan bu hörmətə, sədaqətə.

Gözlerinin qabağından heç getmedi lakin sənin

Azərbaycan torpağında gəlişini gözetleyən

Kəlağayı bir nazənin.

Həsretile yaşadığım elə bir gün döndün geri,

Sevdin Odlar dünyasında ağır ömür sürenləri.

İşiq saçdırın boğmaq üçün qalın, qatı qaranlığı,

İşiq saçdırın məhv etməye cəhaleti, nadanlığı.

Mezlumlara dayaq oldun,

El yolunda oyaq oldun.

Gəzdin daim ədaleti,

Divanlarda axtardın haqq;

Nələr sezzdin dolandırıqca

Oba-oba, oymaq oymaq.

Qüvvət səni hədelədi:

“Yaxşı olar, – dedi, – Hesen,

Bu cindirlili kəndliləri

Oyatmaqdandan əl çekəsen”.

Yox, müyəssər olmadı heç nə bəylərə, nə xanlara,

Bir ölkənin taleyinə həqir gözle baxanlara

İradəni parçalamaq.

Sen her zaman söylədin ki, qoy var olsun ana torpaq,

Budur! Doğma vətənində uzaq bir kənd, soyuq gece.

Zülmət achiq dəryazılə yeriyəndə dörd bir yana

Gah aşkara, gah gizlice

Kəndlilərin ehvalını şərh edən sən divana.

Yazdırın: “Yeter, göyerməsin

Kec niyyətlər, bed eməllər!”

Elə bu dəm xain əller

Sənə qıymaq istədilər

Oğrun-oğrun pəncərədən:

Aşdı düzdən, gen dərədən;

Gülə səsi xəbor verdi xəyanəti,

Hampaların töretdiyi bu virdansız cinayəti;

Nə yaxşı ki, o güllələr dəydi soyuq divarlara,

Yoxsa elin ürəyində açıldı dərin yara.

Onlar kimə qiyıldilar,

Bunu yaxşı duyurdular.

Sən arxaydın göz yaşıla

Torpağını ekenlərə,

Qaşqa kelin evezinə

Özü kotan çekenlərə.

Yoxsul esir, varlı harin,

Torpaq bəyin, mülkedarın.

El dərdinə gezdin çara,

Zaman səni çekdi dara.

Xainlərdən, alçaqlardan,

Satqınlardan, yaltaqlardan

Uğurunda bu vətənin

Başın belə çekdi sənin.

“Əkinçi”ni çap eledin, əkinçiye “oyan!” dedin.

Zalim gördün: “Sənin payın verilecek, dayan!” dedin.

El yolunda çalışanda hey bu sayaq,

Xəfiyyələr pusdu səni, taleyə bax!

Evindeki xidmətçinin qorxudaraq alıb elə

Göz qoydular üzərində.

Çarşıdıqca o mühitlə aydan-aya, ilden-ile,

Əzəmetlə göye qalxdın xalqımızın nezərində.

Sen bu Odlar diyarının sedaqlı balasasan,

Azərbaycan torpağının sən de namus qalasasan.

Unutmariq ömür boyu göstərdiyin o xidməti,

Sənə şanlı bir heykəldir xalqın böyük məhəbbəti.

ÖLÜM

O gün yaxın dostumu abədi yola saldım,
Qayıdış evə geldim həyəcanlı, təlaşlı.
Birçə günün içinde sanki on il qocaldım,
Torpağa tapşıranda onu gözlərim yaşı.

Sandım ümman od saçar, dağlar qopar yerində
Dünya, güman elədim, ayrılar mehvərindən.
Lakin heç sarsılmadı haman matemden şəhər
Qaynadı əvvəlki tek yenə geniş küçələr.

Yenə dünya öyündü tükenmeyen varile,
Qöncələndi budaqlar, yenə gülər açıldı.
Dövr elədi kainat əvvəlki qərarile,
Yenə də axşam oldu, yenə səhər açıldı.

Dünyamızın dünən də getdi bir sənətkarı,
Qiymi amansız ölüm bir ölməzə o səhər.
Daşıyıb üreyində bu dərdi, bu qubarı,
Yandı böyük sənətin mehrabına gələnlər.

Mən güman elədim ki, uçub çöküler cahan,
Parçalanıb töküler yer üzüne asıman.
Fəqət əlem yerində əvvəlki tek dayandı,
Gün batdı, ay göründü, ulduzlar yenə yandı.

Gedir gündə çoxları dünyamızdan bu sayaq,
Añır öz qucağına insanı qara torpaq.
Ölüm aman bilməyir, ölüm tufan qoparır,
Qiyaraq insanlara vaxtı, vaxtsız aparır.

Bir üzü ağ dünyanın bir üzü qapqaradır.
Torpaqdan ayrılanlar yenə torpaq olacaq.
Yaxşı deyib atalar; dünya karvansaradır,
Bir hücresi boşalıb, bir hücresi dolacaq.

BÜLBÜL VƏFALIDIRMI

Deyirlər ki, bizim bu sarı bülbül,
Güllü bağçalara vermişdir könül.
Xeyli vəfalıdır doğma torpağa,
Uçaraq getmeyir əsla uzağa.
Yaxşı tanış olaq gəlin həyatla,
Qartalın payıdır vüsetli ucuş.
Süreti olmayan zəif qanadla
Haraya uçacaq balaca bir quş?
Coşqun ümmanları keçə bilərmi?
Qarlı dağlar aşılı köçə bilərmi?
Her şey öz yerində tapar qiyməti,
Bildirək aləmə bu həqiqəti:
Dayanət, etibar, vefa, məhebbət
Olmuş bu dünyada insana qismət.
Bülbülə gəlince xoş səsi vardır,
Gözel xallar vuran şən neğmekardır.
Oxusun fərehlə gül bağımızda.
Onun da yeri var torpağımızda...

NAKAM SEVGİ

Üz-üzə geldi bir gün əsil köhnə tanışlar,
Salamlasılıb tutdular əl, tentəne yerində.
Görüşdü əvvəlki tek o mehriban baxışlar;
Yandı köhnə sevginin şəlesi gözlerində.
Kişi dedi: yadında varmı o keçən iller?
Qadın cavab verdi ki, ölüb xeyli fəsiller, —
Zənnimcə qırx il olar.
— Dündür, elədir, beli;
Yadına saldı qoca: əlində qızın eli
Gedirlər gezə-gezə.
İtalyadan qayıdış gelmişdir Bülbül təzə,
Böyük konsert verirdi
Sənətin ecazını aləmə göstərirdi.

Qadın dedi Cəferin “Od gəlini” – o gövhər
 İlk dəfə oynanırdı sehv etmirəmə eger.
 Elxan Abbas Mirzəydi, səhnəmizin vüqarı,
 – Aqşin Ülvi Rəcəbdi.
 Nə qəşengdi, ecəbdi
 O vaxtı səhnəmizin o zamankı baharı...

Yada saldılar, her şey canlandı göz önündə,
 Qızın nahaq, sabəbsiz küsüb getdiyi gün də...
 Qoca birdən soruşdu xeyli acı olsa da
 Anırsanmı o günü söylə düşürmü yada
 Nahaq yere...

Başını qadın saldı aşağı.
 Gelib durdu ömünde erköyün qız uşağı,
 Sevgiye qılınç çalan öz cavanlıq surəti.
 Eşqে düşmen ayrılıq... Dönükülüün möhnəti
 Derde saldı oğlamı, sayıqladı geceler,
 Hicran dağa toxunsa, dağ eriyer, inceler.
 “Nə üçün o kelmeni işlətdin ehtiyatsız”
 Deye eşqin bağında somumə çevrildi qız,
 Çıxıb getdi... Sonra da verdilər özgə ərə,
 Baldan şirin hayatı çevrildi sitəmləre...
 İndi görüşürdülər onlar birinci defə,
 Demədiler ki, çıraq axşam sahil terefe.
 Yadlarına düşmedi konsert, dram əsəri,
 Qaş qaralıb, qıruba gedir ömrün seheri.
 Xatirində qalırmı, yadında varmı deyə,
 Yas tutdular ürekden nakam ölen sevgiye...

SƏN MƏNİM CAHANIMSAN

Üreyimin odunu verib ilk məhəbbətə,
 İnan ki, men səninçin dözerəm her möhnətə.
 Ömr eleyib dünyada yaşayıram səninçin,
 Sənin iqbalın üçün, bu doğma vətəninçin.
 Sevmişəm sənin gözəl, fərehli zamanımı,

Ruhlanmışam neğməni oxuyanda, göy Xəzer.
 Sevmişəm zövq alıǵın geniş asimanını.
 Götürdir, cüñki sen dərinliyi sevirsən.
 Məni vecde gətirmiş sənin dostun şəfəqlər.
 Menliyimi oxşarmış soyüdülu bulaq başı,
 Cüñki sen sulardakı serinliyi sevirsən.
 Sen gəzdiyin yerlərin çinqılı, qaqlı daşı
 Sanıram ki, misilsiz bir incidir, gövherdir...
 Sənin sevdiyin axşam menden ötrü sehərdir.
 Nə günlərə qalardım belkə sen olmasaydın.
 Təsəvvür eləyi rəm mən bunu aşkar, aydın,
 Sen bu cahan içinde mənim öz cahanımsan,
 Arzum, şirin isteyim, ümidim, gümanımsan...

MƏNİ

Yar cövri-çefanı artırır nəden
 Gördükce bu qədər mehriban məni?
 Axıdır qanımı, qorxu bilmeyir,
 Deməyir ki, tutar nahaq qan məni.

Mən onu eşqimin sultani sandım,
 Pervane tek hüsnün oduna yandım,
 Geceli, gündüzlü mən onu andım,
 O, qoydu hər zaman nigaran məni.

Bir deyən olmadı zülmünü az et!
 Köçərem dünyadan qalarsan həsret.
 Mən ondan gözlədim mehri-məhabbet,
 Etdi qəm mülküne o, sultan məni.

Getirir başıma yar qiyaməti,
 Rahimin hər derde var deyanəti.
 Bari başa salın-siz o afəti:
 Yetirməz bir daha bu dövran məni.

OLMASA

Düşmezdi pərvanə bu qədər dile
Əger aramızda nisbet olmasa.
Möhnet əridərdi məni şam kimi
Şirin xeyalınlı söhbət olmasa.

Sən bir nazəndəsən ipəkden temiz,
Mənahi sözlərin sakit bir dəniz,
Mən seni tutmazdım canımdan əziz
Sadəlik hüsnüne zinet olmasa.

Çoxdan eşqindəyəm, ey pəricəmal!
Mən seni hər zaman etmişəm xəyal;
Şirin olardımı bu qədər vüsal
Ayrılıq olmasa, həsrət olmasa?

Ey söhbəti şirin, sözü məzəli!
Rahimin gül açıb eşqi, əməli,
Gəl, dönməm başına, eller gözəli;
Eşqin ne mənası, hörmət olmasa...

FÜZULİ

Sevgi baxçasında yar gezen yerin
Qızıl qönçəsinə xar dedi, getdi.
Şirin ömür sürüb sevişənlərin
Qayğısı, hicranı var dedi, getdi.

Əlində ağlayan bir derdli sazdı,
O göyələr şairi yere sızmazdı.
Nadir inci kimi şeirlər yazdı,
Saraylar gözümde tar dedi, getdi.

Füzuli aşiqdi bir şux gözələ;
Dərdini söylərdi şerə, qəzələ.
Ömrünün baxçası döndü xəzələ
Biinsaf, bivefa yar dedi, getdi.

Füzuli kamına qəlben irmədi,
Sevdiyi telleri öpüb, hörmədi.
Yaziq ki, dövrəndən bir gün görmədi,
"Bu ələm ruhuma dar" dedi, getdi.

KÖÇDÜ QƏZƏLXAN

Köcdü bu dünyadan sevimli Vahid,
O, qəzel mülkünün son hakimiydi.
Sevdalı ürekler sözüme şahid,
Gözəl misraları sədəf kimiyi.

Gezdi dodaqlarda şərəflə adı,
Eller əzizlədi qəzəllərini.
Böyük Füzulinin nadir övladı
Vəsf etdi yurdumun gözəllərini.

İçdi vüqar ilə bir xeyli müddət
İlhamın etirli bal şərbətini,
Elədi sənətə namusla xidmet,
Yazdı aşıqlərin məhəbbətini.

Şöhrəti Xəzərin sahillərindən
Gəzdi ölkələri, ellərə çatdı.
Bunu ələm bilir, deməsəm də mən,
Nadir inci kimi qəzel yaratdı.

Vurdu istedadı ölümə zərbe,
Soruşan olsa ki ondan, né qaldı? –
Deyərəm deymeyib könlürmə zərbe,
Ondan söz mülkündə define qaldı.

Sevdalı ürekler sözüme şahid,
Safdı misraları, sədəf kimiyi.
Köcdü bu dünyadan Əliağa Vahid,
O qəzel mülkünün son hakimiydi.

SƏNAN DAĞINA

Yolum düşdü səhər-səhər
Uca Şeyx Sənan dağına.
Bir ses geldi qulağımı:
Tab gətir hicran dağına.

Aşıqlar eyle xəber:
Möhnet yeli əssə əger,
Zərrə qəder etməz əsər
Əhd ilə peyman dağına.

Qalma Rahim öz halına,
Dildar gəlsin xeyalına.
Yetəceksən vüsalına
Dözsən o canan dağına...

GÖRDÜM

Bu gün şərq elinin üfüqlərində
Bir şəfəq çöhrəli ulduzu gördüm.
Azadlıq bağında min bir ferehle
Əlində al bayraq el qızı gördüm.

Keçmişdə ağlardı yurdumda her kəs,
İnsan bir quş idi, heyat bir qəfəs.
İndi ötüb, gedib hezin, yanıq səs,
Zülmətli yollarda nur izi gördüm.

Zalımlar qan ağları – vəhşət görünməz,
İnsan azad yaşar, zillət görünməz,
Şərq elində bu gün zülmət görünməz,
Ölkəni bəzənmiş qırmızı gördüm.

AY QIZ

Sen bir açılmalı təzə qönçəsen
Men sənin yarpağın olaydım, ay qız!
Nazlısan, sazlısan, tüldən incəsen,
Men sənin növrağın olaydım, ay qız!

Dilin qənd, dodağın mezdər, məzə.
Görüm gül camalın gelməsin göze.
Sen bir yeyilməli balsan – tər-tezə,
Men sənin qaymağın olaydım, ay qız!

Tərləni olmuşam uca dağların,
Rəngi soluxmasın al yanaqların.
İncimesin deyə gül ayaqların –
Çekili başmağın olaydım, ay qız!

Rahim el çekermi öz dileyindən,
Ölüb qurtarmadıq yad gileyindən.
Sənin asılmağa ağ bileyindən
Qızılı qolbağın olaydım, ay qız!

SARIBAŞ QIZI

Ağac kölgəsində bir axşam üstü
Sədəflı saz çaldı Sarıbaş qızı.
Gözel xallarının heyranı oldu,
Dağlar fikrə daldı, Sarıbaş qızı.

Men belə bir gözəl görməmişdim heç
Qara saçlarını hörməmişdim heç,
Ona öz könlümü vermeməmişdim heç,
Canımda od saldı Sarıbaş qızı.

Gezib dolandıqca burda her yeri
Nə qədər xoş keçdi ömrün günləri.
Əfsus, men Bakıya qayıtdım geri
Sarıbaşda qaldı Sarıbaş qızı...

ŞİRİNDİLLƏR İÇİNDƏ

Kür sahili... Bağça-bağ;
Çiçekler qucaq-qucaq.
Gəzir şüx nazəninim
Əlvan gülər içində.

Ara, dolan dünyani,
Ona bərabər hanı?
Oxşarını görməsen
Şux gözəller içində...

Gəzdikcə göy çəməni
Heyran eləyir məni.
Camalı nurlu aydır
Sırma tellər içində...

Almayanaq, güldodaq,
Onu sevmişəm ancaq,
Neçə-neçə sevimli
Şirindillər içində...

SƏNİN

Sevgilim, deyirlər, xeyli zamandır
Aya şöle verir camalın sənin.
Aşıqın cəzb edir hər axşam, seher
Özün olmayıanda xeyalin sənin.

Sözüm ağızlarda hekayət olur,
Aşıqdən məşuqə inayət olur.
İnciyərəm, desəm şikayət olur –
Deyəndə sinəmə zavalın sənin.

Ey bahar könlümün körpə turacı,
Eşqimin vüqarı, başımın tacı.

Hicranın o qeder olmazdı acı
Şirin olmasayı vüsalın sənin.

Mən seni sevmişəm, sevimli canan,
Bir canım var olsun yolunda qurban.
Rahim olardımı hüsnüne heyran
Əger olmasayı kamalın sənin!?

SƏNİ

Nə qızılğül deyim adına esla,
Nə də oxşatmayım reyhane səni.
Nə mən ateşinə yanıb kül ollam,
Nə görmək iştirəm pərvanə səni.

Şöhrətin dolanır ağızda, dildə,
Əmelin gül açır sadə könüldə.
Seadət beşiyi bizim bu eldə
Azad yetişdirib zəmanə səni.

Bahar seninkidir, çiçək sənindir,
Xoş arzu, şən duyğu, dilek sənindir.
Rahimin dövləti – ürək sənindir,
İzin ver çağırıım cananə – səni.

PƏRVANƏLƏR

Axşam yanıb alovıvara,
Düşər dara, pərvanələr.
Öz dərdinə nə zamandır
Tapmaz çare pərvanələr.

Aşıq olub, gəlməz dile,
Eşq odunda döner külə.
Qurban gedər şəmə belə
Baxtı qara pərvanələr.

QARA GÖZLƏR

Musiqisi C.Cahangirovundur

Nə hünerdir, ne də cüret
Alovlanmaq bir yol fəqət.
Yüz dəfə yandım gülsifət
Bir nigara, pərvanələr!

Səməndərəm şöle çıraq.
Dildarından aldım soraq.
Rahim qurban bir al yanaq
Nazlı yara, pərvanələr.

YANAĞINDAN

Deyirler alışib yanır baxçada,
Qızılğül rəng alır al yanağından.
Hüsünə heyrandır aşiqin kimi,
Əl çəkə bilməyir xal yanağından.

Səndən ayrı düşmək xeyli çətindir,
Zalim, insafa gel, bir məni dindir.
Söyle, yanağımı baldan şirindir,
Yoxsa ki, şirindir bal yanağından.

Sən gülənde açır bağçalarda gül,
Gelişindən alır ilhamı bülbül.
Məne emr eleyir deyəsən könül
Dur bunun bir öpüş al yanağından.

Qınamı Rahimi, sevimli pəri!
O, hüsne aşiqdir əzəldən beri.
Yazdı dodaqları, qara gözləri,
İndi də vurdı bir xal yanağından...

Mənden ayrı gezen yordan,
Üreyimi üzən yordan,
Keklik kimi süzən yordan
Könül gəlmış zara gözler,
Qara gözler, qara gözler.

Adım dildən-dilə düşdü,
Sona vurdum, gölə düşdü,
Məcnun kimi çöle düşdü
Könül oldu yara, gözler;
Qara gözler, qara gözler.

Yarın nazlı baxışları,
Şimşek kimi çaxışları,
Sular kimi axışları
Çekdi meni dara, gözler.
Qara gözler, qara gözler.

İnsaf elə, mürvət elə,
Dərmanımı şərbət elə.
Bu dərd ilə, möhnət ilə
Könül oldu para, gözler,
Qara gözler, qara gözler.

Dağlarda yer əsər, gedər,
Söz qılıncdır kəsər, gedər,
Hay deməmiş kūsər, gedər,
Neyləmişem yara, gözler?
Qara gözler, qara gözler.

DEYƏ BİLMİRƏM

Musiqisi həvəskar bəstəkar F.Quliyevindir

Deyirəm ki, səni gördüyüüm zaman
Üstüne gül-çiçək səpəcəyəm mən.
Deyirəm ki, səni görəndə, canan,
Söz açaram temiz məhəbbətimdən.

Sən bahar çağında yaşıl çəməndə
Ətir saçan zaman qızıl gül kimi,
Coşmaq istəyirəm fərehlə mən de
Baharın aşiqi şən bülbül kimi.

Elə ki, qarşısında görürem səni,
Tutuluram yaman, niyə, bilmirəm?!
Nədənse bu sadə birçə kelmeni –
“Sevirəm” sözünü deyə bilmirəm.

DAN ULDUZU

F.Əmirov bəstələmişdir

Gezsem çəməni,
Dolansam bağlı,
Gülün yanağı
Andırar səni.
Bir axar bulaq
Görsəm dalaraq,
Yadıma, dilbər,
Gülüşün geler.
Çixıb seyrana,
Bir şux ceyrana
Rast gelsəm eger,
Ey nazlı dilbər!
Səni anıram,

Dalğalanırəm.
Sensən şux yarım,
Sebrim, qərərim.
Sən mənim ancaq –
Bir alma yanaq,
Körpə quzumsan,
Dan ulduzumsan.

GƏLMƏDİ

Xalq havası

Bağda sarmaşıq olar,
Yar-yara aşiq olar.
Bes bizim nazlı yar
Harda qaldı, gelmədi?
Qaş qaraldı, gelmədi.

El yeridi dağlara,
Yayıldı yaylaqlara,
Tekcə mənim şahbazım
Derde saldı, gəlmədi,
Şux maraldı, gəlmədi.

Çıxdım bulaq başına,
Dedim yar-yoldaşına
Ceyranım, tərlanım
Harda qaldı, gelmədi?
Sebrim aldı, gəlmədi.

AY GÜLÜM

Musiqisi F.Əmirovundur

Əl vurduqca simli tara, aman, ay gülüm,
Ses salırsan göy dağlara, aman, ay gülüm.
Nə şirindir xoş avazın, ay ceyran gözəl,
Can qurbanıdır yara, aman, ay gülüm!
Qara gözlü gözəl yar, sənsiz könlüm yaralı,
İnsaf elə, amandır, Azərbaycan maralı.

Əl vurduqca simli tara, aman, ay gülüm!
Ses salırsan göy dağlara, aman, ay gülüm.
Gəl, sənsizəm, ömrün vüqarı
Gəl sevdalı gəncliyimin gülgün baharı!
Oldum aşiq, xeyli gözəlsən,
Nə sevdalı bir əməlsən, ay gülüm.

Nə şümsaddır barmaqların, alagöz pəri!
Qərenfildir dodaqların, alagöz pəri.
Ceyran gəzən bir ovçuydum, ovladın məni,
Şən maralı bu dağların, alagöz pəri.
Qara gözlü gözəl yar, sənsiz könlüm yaralı,
İnsaf elə amandır, Azərbaycan maralı!
Gəl sənsizəm, ömrün vüqarı,
Gəl sevdalı gəncliyimin gülgün baharı.
Oldum aşiq, xeyli gözəlsən,
Nə sevdalı bir əməlsən, ay gülüm...

BAHAR GƏLSİN

Gözel bahar, güzel bahar,
Gözləyirik tez gəl bahar.
Quşlar köçsün ölkəmizə,
Nəğmə desin yenə bize.
Gəl, oyansın sıx meşələr,

Yasəmənler, bənövşələr
Gelişinlə ətir saçsin,
İyde, innab çiçək açsin.
Hər mövsümün öz yeri var,
Gəl sevimli, gözəl bahar,
Bu düzlərdə, bu dağlarda,
Yaşıl donlu yaylaqlarda
Yenə quşlar nəğmə desin,
Həyat versin xoş nəfəsin
Bərəketli torpaqlara.
Mehribansan uşaqlara.
Gəl Xəzərin sahilinə,
Gözəl, sərin sahilinə.
Yayılanda günəş düzə
Gəl-gəl desin dəstəmizə
Ağacların xoş kölgəsi,
Baxçaların nəğmə sesi
Yayılanda dağa, daşa –
Gəl səninlə gəzək qoşa.
Gözəl bahar, güzel bahar,
Gözləyirik tez gəl bahar!

LALƏ

Köynəyi al ipək lalə,
Zərif, qəşəng, göyçək lalə.
Yanağında xalın qara,
Gen düzlərə, şış dağlara,
Yamaclarla yaraşıqsan;
İlk bahara çox aşıqsan.
Əlvən geysin çöllər, açı!
Çox sevirəm üzünü mən;
Sevimlisən, çünki qızıl
Bayraqımın rəngindəsen.

REYHAN

Yamyaşıldı köynəyim,
Balacadir çicəyim.
Leklərimə keçirlər,
Məni tez-tez biçirlər.
Yenə də boy atıram,
Məqsədimə çatıram.
Aşıqdir insan mənə,
Ətirli reyhan mənə
Ad qoyublar qədimdən.
Çoxlu sevilirəm mən.
Əldən-ələ gezərəm,
Süfreleri bezərəm.

QUZU

Oğlum İldirim üçün

Su üstündə duran quzu,
A boynunu buran quzu.
Gəl, mənimlə gəzə-gəzə
Çıxaq bizim yaşıl düzə.
Gəl dolanaq göy çəməni,
Çox sevirəm quzum səni.
Qoruyaram özüm kimi,
Bir cüt əziz gözüm kimi.
Gəl tükəri məxmər quzum,
A menim südəmər quzum!
Düşmənimiz canavardan
Qorxma quzum, heç bir zaman.
Bir ovçudur mənim atam;
Ova çıxar sehər-axşam,
Tələ qurar, tülkü tutar,
Görünərsə boz canavar
Nişan alar atar onu,

Məntəqəye satar onu.
Atam yaxşı nişan vurur,
Çaqqal vurur, dovşan vurur.
Gəl mənimlə gəzək qoşa,
Hər yan otdur başdan-başa.
Gəl dolanaq göy çəməni,
Otararam özüm səni.
Gəl tükəri məxmər quzum,
A mənim südəmər quzum!

QIŞ

Qar bürüyüb dağları,
Bağçaları, bağları.
Donub çaylar, bulaqlar,
Buz bağlayıb budaqlar.
Qış belə dövran sürür,
Əllerile öldürür
Zərərli böcekleri.
Qışa pis deyənmi var?
Taxılı örtməsə qar
Bir qalın yorğan kimi,
Sünbüllər ümman kimi,
Göylərə dalgalanmaz.
Qış bizə nemət verir,
Dad verir, lezzət verir.
Qar düşməsə çöllərə,
Qovuşmaraq gullərə.
Sevimli bahar olmaz,
Baxçalarda bar olmaz.
Qış bizə nemət verir,
Dad verir, lezzət verir.

BALACA BAĞBANLAR

Ağaclar dirçelendə,
Quşlar qonaq gelendə,
Bəzənəndə dağ, dərə,
Baxıb gözəl düzlərə
Bizim sadə uşaqlar,
Sevimlilər, qoçaqlar –
Dürmanıb dağ döşünə,
Sevinərək çıxdılar
Baharın görüşünə.
Zəfer dedi: – Uşaqlar,
Çiçəklənir göy bağlar
Gəlin haqq-hesab verək
KİM neyləmişdir görək.
Həvəslə dedi Bəhram:
– Mən ancaq kağız badam,
Bir də hulu ekmişəm.
Dedi Qulu: ekmişəm
Heyva ağacı mən də.
Sizi qonaq edərəm
Ağacım bar verəndə.
Üzü gülər, könlü şad
Ferəhle dedi Polad:
– Ərik yaxşı bəhərdir,
Tumu şirin, şəkərdir.
Püstənin tayı olmaz,
Barının sayı olmaz.
Yemeye bəhərindən
Onları ekmişəm mən.
Tutu, o əlaçı qız
Dedi ki, mən də yalnız
Alma, armud ekmişəm,
Bir də ağ tut ekmişəm.
Hamı söylədi bir-bir
Nə ağacı əkibdir.
Şirindilli Firəngiz

Sual etdi: Zərəngiz,
Bir mənə də, a bacı,
Ancaq meyvə ağacı
Əkir nədən uşaqlar?
Güllerin də etri var.
Bəs qızıl gül, qərenfil,
Süsənber lazım deyil?
Hey ağacdən deyirlər,
Nədən gül ekməyirlər?
Kenardan sakit baxan
Bir kamil qoca bağban
Dedi, əziz balalar,
Hər bitkinin yeri var.
Şam ağacı qış və yaz
Yaşıl paltarsız olmaz.
Gözəldir alma, nar da,
Qızıl gül də, çinar da.
Çalışın zəhmət çəkin,
Ağac da, gül də əkin!
Uşaqları bağbanın
Razi saldı sözleri;
Şəfəq saçdı gözləri.
Çox şad gözdən itdilər,
Güle-güle baharın
Qarşısına getdilər.

1947

KİTABDAKİLAR

Ön söz 4

ŞEİRLƏR

Bakı	13
Görüşəm	14
Qanadlı insan	15
Qızım	17
Gürcü qızı	18
İsa bulağı	21
Kolxoçu aşiq	24
Bahar neğməsi	26
Düşünce	27
Şairin ölümü	28
Sahibin hamı	30
Yoldaş sənətkar	32
Puşkin	33
Ay qız	35
Əntərə	35
Ay gözəl	38
Sənətkarındır	39
Kepenek	39
Ömür iki olaydı	40
Ürəyimi məşəl kimi qaldıraram göylərə	42
Biz yena də qayıdırıq	42
Vur! Ölən faşistdir	44
Nataşanın ölümü	45
Toyumuzu elərik	46
Sənsiz	48
Neftin dastarı	49
Sevgilinin arzusu	51
Mənə deyirlər ki	52
İkiqat cinayət	53

Müqəddəs kədər	54
Onu Don qucaqladı	55
Aslanum partizandır	58
Ümidlə yaşa	60
Sənin uğrunda	61
O yensə seyr edəcək	63
Səhərin neğməsi	64
Nənəmin ulduzları	65
Arzu	66
Sevgilim	67
Ağacların şikayəti	69
Qara daşın həsrəti	70
O mənim yanımıdadır	70
Bülbül və şair	71
Mən nə getirmişəm	72
Azadlıq eşqile alışib yanar	73
Qarğı və göyerçin	74
Sazımın yerindən as yarağımı	75
Qəlebe günü	75
İlk şikar	76
Seyyada döndün	77
Xaqani	78
Hər şey baqıdır	79
Pervane və şam	80
Mənimdir	81
Arazın şikayəti	83
Ətir	85
Sənətkar ölməz	86
Təpə	87
Yolda	89
Gül dəstəsi	90
Tərənə	91
Bakı	93
Kür və monitorcu	96
İran başdan-başa zindandır bu gün	97
Deyirman	100
Samux meşəsində	100
Kür salındı kəməndə	102
Xalçaçı qız	103
Bənnanın arzusu	108
Nəgmələr	109

Mingəçevir kəndinin kenarında	110
Balıqçı	111
Xarrat	113
Başışmayırsan	114
Cavab	115
Pol Robsona mektub	116
Nazim Hikmət azaddırımu	118
Ayransatan	119
Yeddi zənci	122
Tonqal başında	126
Men niyə baxdim	127
Səni düşünürəm	128
Qara rəng ve qara gözler	128
Gəl, gözümün işığı	129
Deyo bilmirəm	130
Bağda alma dərən qız	130
Bir həqiqət olaydı	131
Sevişməyən də varmı	132
Ay qarabuğdayı qız	134
Veten torpaqlarında	135
Buludlar	136
Heç de hesəd aparmıram	137
Livan başında	139
Bağdad geceleri	140
Ərəb qızı	142
Gel ötmə etinasız	143
Fatimənin taleyi	145
Füzuli	147
Pəncərənin qabağında	148
Durnalar	149
Viran qaldı otağı	150
Sanki heç nə olmayıb	152
Restoranda	154
Uçurun, daxmaları	156
Ey həkim	158
Zəfer tərənesi	159
Mənim tantənam	160
Sağ ol, neftçi qardaşım	162
Məhabətin varsa	163
Xəyallar alemində	164
Addumla cəbhəye	165

Dolu düşməsin bağa	166
Dəniz neftçiləri	167
Qardaşlıq ağacı	168
Top atılır	169
Quba bağlarında	170
İçin ana yurdumun etirli şerbetindən	171
Qız qalası	172
Yurdumun	172
İlisu	173
Bakı	174
Bizim yurdun	175
Bakı cavanlaşır	175
Elər	176
Sənət xəzinədəri	177
İnsan qəlbİ	178
Göy söyüd göyerir ki	179
Teyyarədə	180
Mayak olaydım	180
Yaşamaq eşqi	181
Oğlan günəşə döndü	182
Dostun isteyi	183
Sən, bu nisyanдан çəkin	183
Turac, kolluq, bağ	185
Qocalıq qansız olur	187
İnsan və ölüm	188
Köçəri quşlar	188
Aparır	189
Gəmiler	190
Özüm soruşacağam	191
Xiyabanlar içində	192
Üzüm yığan qız	192
Gəlsin	193
Məhəbbətin gətirdi	194
Olacaq	195
Dönür	195
Gözəlliyyə dair	196
Görüş	196
Yoxdur bu dünyada məndən bəxtəvar	199
Məcnunun gözləri	200
Azərbaycan qadını	201
Gözel var ki	202

Gecə203
Men həmən ağacam, sən həmən bahar205
Olsun205
Ceyran206
Bülbül206
Dağlar207
Nubar208
Bir gündə, bir saatda208
Mənim ağ göyərçinim209
Sevgi210
Lirik nəğmə211
Könlük verdim212
Nəsən213
Deyirəm213
Hesretindəyəm214
Çay derən qızlar215
Leyla216
Sənə216
Üç gündən bir, beş gündən bir217
A zələm217
O günü sayardım sevimli bayram218
Məni yandırma belə218
Dedim – dedi219
Sevgilim220
Yalan ha deyil220
Keçdi221
Biri sənsən, biri mən221
Rübailər222
Qız, xalıqın öleydi227
Pilleler228
Meşə həsrəti229
Gül kimi bitmeyirsən230
O yanındı231
Quba yaylağı231
Ayrıdır yollarımız233
Alapalaz oğlu233
Heç sendən gözləməzdəm236
Körpü237
Tezmi gələr238
Günahkaram238
Azarla söhbət239

Mən səni axtarıram241
Həsən bəy Zərdabiye241
Ölüm244
Bülbül vəfalidir245
Nakam sevgi245
Sən mənim cahanımsan246
Məni247
Olmasa248
Füzuli248
Köçdü qəzəlxan249
Senan dağına250
Gördürm250
Ay qız251
Sarıbaş qızı251
Şirindillər içində252
Sənin252
Səni253
Pərvanələr253
Yanağından254
Qara gözər255
Deyə bilmirem256
Dan ulduzu256
Gəlmədi257
Ay güllüm258
Bahar gəlsin258
Lalə259
Reyhan260
Quzu260
Qış261
Balaca bağbanlar262

MƏMMƏD RAHİM
SEÇİLMİŞ ƏSƏRLƏRİ
İKİ CİLDDƏ
I CİLD
“AVRASIYA PRESS”
BAKİ-2006

Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Zahid Saritorpaq*
Kompyuter operatoru: *Ruhəngiz Arazqızı*
Kompyuter sehifələyicisi: *Allahverdi Kərimov*
Korrektor: *Elmira Əliqızı*

Yıgilmağa verilmişdir 18.07.2006. Çapa imzalanmışdır 15.09.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vereqi 17. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 156.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.